

## Padixahlar «2»

*Iliyas pəyəqəmbər Ahəziya ola tənbih beridu*

<sup>2</sup> Ahəziya Samariyədə turoqanda *ordisidiki* balihanining pənjirisi din yikilip qüxüp, kesəl bolup kəldi. Ü həwərqılerni əwətip ularoğa: — Əkron xəhəridiki ilah Baal-Zəbubdin mening toqramda, kesilidin sakiyamdu, dəp soranglar, dedi.

<sup>3</sup> Lekin Pərwərdigarning Pərixtisi bolsa Tixbilik Iliyashka: — Ornundin tur, Samariyə padixahining əlçilirining aldiqa berip, ularoğa: — Israilda Huda yokmu, Əkrondiki ilah Baal-Zəbubdin yol soriqili mangdinglarmu? <sup>4</sup> Xuning üçün Pərwərdigar hazır mundak dediki: «Sən qıkkən kariwattin qüxəlməysən; sən qoşum əlisən» degin, — dedi.

Xuning bilən Iliyas yoloqa qıkçıti.

<sup>5</sup> Həwərqilər padixahning yeni ola kaytip kəldi; u ulardin: Nemixka yenip kəldinglar, dəp soridi.

<sup>6</sup> Ular uningoşa: — Bir adəm bizgə uqrəp bizgə: — Silərni əwətkən padixahning yeni ola kaytip berip uningoşa: «Pərwərdigar mundak dəydu: — Israilda Huda yokmu, Əkrondiki ilah Baal-Zəbubdin yol soriqili adəmlərni əwəttingmu? Xuning üçün sən qıkkən kariwattin qüxəlməysən; sən qoşum əlisən!» dənglar, — dedi.

<sup>7</sup> Padixah ulardin: Silərgə uqrəp bu səzlərni kılqan adəm kəndak adəm ikən? — dəp soridi.

**8** Ular uningoqa: U tüklük, beligə tasma baqlıqan adəm ikən, dedi. Padixah: U Tixbilik Iliyas ikən, dedi.

**9** Andin padixah bir əllikbexini kol astidiki əllik adimi bilən Iliyasning ķexioqa mangdurdi; bu kixi Iliyasning ķexioqa baroqanda, mana u bir dəngning üstidə olturatti. U uningoqa: I Hudanıng adimi, padixah seni qüxüp kəlsun! dəydu, dedi.

**10** Lekin Iliyas əllikbexioqa: Əgər mən Hudanıng adimi bolsam, asmandin ot qüxüp sən bilən əllik adimini kəydürərsun, dəp jawab bərdi. Xuan asmandin ot qüxüp, uning əzi bilən əllik adimini kəydürüwətti.

**11** Xuning bilən padixah yənə bir əllikbexini uning kol astidiki əllik adimi bilən uning ķexioqa mangdurdi. U uningoqa: I Hudanıng adimi, padixah eytti: Seni dərhal qüxüp kəlsun! — dedi.

**12** Lekin Iliyas əllikbexioqa: Əgər mən Hudanıng adimi bolsam, asmandin ot qüxüp sən bilən əllik adimini kəydürərsun, dəp jawab bərdi. Xuan Hudanıng oti asmandin qüxüp uning əzi bilən əllik adimini kəydürüwətti.

**13** Padixah əmdi üqinqi bir əllikbexini kol astidiki əllik adimi bilən uning ķexioqa mangdurdi; əllikbexi berip Iliyasning aldioqa qikip, tizlinip uningoqa yalwurup: I Hudanıng adimi, meninjenim bilən sening bu əllik կulungning janliri nəziringdə əziz bolsun! **14** Dərwəkə, asmandin ot qüxüp, ilgiriki ikki əllikbexini ularning kol astidiki əllik adimi bilən kəydürüwətti. Lekin hazır meninjenim sening nəziringdə əziz bol-

sun, dedi.

**15** Pərwərdigarning Pərixtisi Iliyaska: Sən qüxüp uning bilən baroqin; uningdin қorkəmioqin, dedi. U ornidin turup uning bilən qüxüp padixahning қexioqa berip **16** padixahka: Pərwərdigar söz kılıp: «Israilda wəhiy sorioqili bolidioqan Huda yokmu, Əkrondiki ilah Baal-Zəbubdin yol sorioqili əlqilərni əwəttingoq? Xuning üçün sən qikkən kariwattin qüxəlməysən; sən qoşum əlisən!» dəydu, — dedi.

**17** Xuning bilən Iliyas degəndək, Pərwərdigarning sözü boyiqə Aħaziya əldi. Uning oqlı bolmiqaqka, Yəħoram uning ornida padixah boldi. Bu Yəħoxafatning oqlı, Yəħuda padixahı Yəħoramning ikkinqi yılı idi. □

**18** Əmdi Aħaziyaning baxxa ixliri, uning kılqan əməlliri bolsa, ular «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? □

## 2

---

□ **1:17 «...Yəħoram uning ornida padixah boldi»** — bu «Yəħoram» bəlkim Aħaziyaning inisi. U Yəħudanıng padixahı Yəħoram degən adəm əməs. **«Bu Yəħoxafatning oqlı, Yəħuda padixahı Yəħoramning ikkinqi yılı...»** — muxu ayəttə ikki Yəħoram bar; birinqisi Israıl, yəni ximaliy padixahlığın padixahı, ikkinqisi Yəħudanıng padixahı.

□ **1:18 «...ular «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?»** — bu kitab Təwrattiki «Tariх-təzkirə» əməs, biraq xübhisizki, Təwrattiki «Tariх-təzkirə» bu kitabtin kəp uqurlarnı aloqan.

### *Iliyas asmanoja kötürülidu*

<sup>1</sup> Pərwərdigar Iliyasni қара құyunda asmanoja kötürməkqi bolqan wakitta Iliyas bilən Eixa Gilgaldin qıkıp ketiwatattı.

<sup>2</sup> Iliyas Eixaqa: — Səndin ətünimən, bu yərdə қaloqın; qunki Pərwərdigar meni Bəyt-Əlgə mangoquzdi. Eixa: Pərwərdigarning hayatı bilən, wə sening һayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən! dedi. Xuning bilən ular Bəyt-Əlgə qüxüp kəldi.

<sup>3</sup> U wakitta Bəyt-Əldiki pəyoqəmbər xagirtliri Elixanıng қexioja kelip uningoqa: Biləmsən, Pərwərdigar bugün oqojangni səndin elip ketidu? — dedi. U: Bilimən; xük turunglar, dedi.□

<sup>4</sup> Iliyas Eixaqa: — Səndin ətünimənki, bu yərdə қaloqın; qunki Pərwərdigar meni Yerihooqa mangoquzdi. Eixa: Pərwərdigarning hayatı bilən, wə sening һayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən, dedi. Xuning bilən ular ikkisi Yerihooqa bardı.

<sup>5</sup> U wakitta Yerihodiki pəyoqəmbər xagirtliri Elixanıng қexioja kelip uningoqa: Biləmsən, Pərwərdigar bugün oqojangni səndin elip ketidu? — dedi. U: Bilimən; xük turunglar,

---

□ **2:3 «pəyoqəmbər xagirtliri»** — ibraniy tilida «pəyoqəmbərnıng ooqulları». Bular bəlkim eż yurtini taxlap, məlum bir pəyoqəmbərgə əgixip uningdin təlim-tərbiyə alidioqan wə xundakla Hudadin pəyoqəmbərlik iltipat-ķabiliyətni tiləydiqan adəmlər idi. **«Pərwərdigar bugün oqojangni səndin elip ketidu»** — «səndin» ibraniy tilida «bexingdin» dəp ipadilinidu. Demək, keyin Iliyas Elixanıng bexi bolmaydu.

dedi. □

**6** Iliyas Elixaoqa: — Səndin ətünimənki, bu yerdə қалоqın; qünki Pərwərdigar meni Iordan dəryasında mangozuzdi, dedi. Elixa: Pərwərdigarning hayatı bilən, wə sening hayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən, dedi, xuning bilən ular ikkisi mengiwərdi.

**7** Əmdi pəyoqəmbər xagirtliridin əllik kixi berip, ularning udulida yırakṭın қarap turatti. Əmma u ikkiylən Iordan dəryasining boyida tohtap turdi. **8** Iliyas yepinqisini қatlap, uning bilən suni uriwidi, su ikkigə belünüp turdi; ular ikkisi қuruk yoldın etti. **9** Ətüp bolqandan keyin Iliyas Elixaoqa: Mən səndin ayrılmasta, sening əzüng üqün məndin nemə tiliking bolsa, dəwərgin, dedi. Elixa: Sening üstüngdə turoqan Rohning ikki həssisi üstümgə konsun, — dedi.

**10** U: Bu tilikinggə erixmək kiyindur; mən səndin elip ketilgən waktimda, meni körüp tursang, sanga xundak berilidu; bolmisa, berilməydu, — dedi.

**11** Wə xundak boldiki, ular səzlixip mangozanda, mana, otluk bir jəng hərwisi bilən otluk atlar namayan boldi; ular ikkisini ayriwətti wə Iliyas қara կuyunda asmanoqa kətürülüp kətti.

**12** Elixa buni körüp: I atam, i atam, Israilning jəng hərwisi wə atlıq əskərliri! — dəp warkiridi. Andin u uni yənə kərəlmidi. U əz kiyimini tutup,

---

□ **2:5 «Pərwərdigar bugün oqojangni səndin elip ketidu?»**  
— «səndin» ibraniy tilida «bexingdin» dəp ipadilinidu.

ularni yirtip ikki parqə kiliwətti. □ ■

**13** Andin u Iliyasning uqisidin qüxüp қaloqan yepinqisini yərdin elip, Iordan dəryasining қiroqikioqa kaytip kəldi. **14** U Iliyasning üstidin qüxüp қaloqan yepinqisi bilən suni urup: «Iliyasning Hudasi Pərwərdigar nədididur?», dedi. Elixasuni xundak uroqanda su ikkigə bəlündi; Elixasudin ətüp kətti.

**15** Yerihodiki pəyoqəmbər Xagirtliri қarxi қiroqakta turup uni kərdi wə: «Iliyasning rohi Elixanıng üstididur» dəp uning aldioqa berip, bax urup təzim kıldı. **16** Ular uningə: Mana sening kəminiliring arisida əllik əzimət bar; ətünimiz, bular oqjangni izdigili barsun. Pərwərdigarning Rohı bəlkim uni kətürüp taqlarning bir yeridə yaki jiloqlarning bir təripidə taxlap қoydimiki, dedi. Lekin u: Silər həq adəmni əwətmənglər, dedi.

**17** Əmma ularning uni қistawerixi bilən u hijalət bolup: Adəm əwətinglər, dedi. Xunga ular əllik kixini əwətti; bular üç kün uni izdidi, lekin həq tapalmidi. **18** Ular Elixanıng yenioqa kaytip kəlgəndə (u Yerihoda turuwatatti) u ularoqa: Mən dərwəkə silərgə «Izdəp bar-manglar!» demidimmu? — dedi.

---

□ **2:12 «Israilning jəng һarwisi wə atlıq əskərliri!»** — bəlkim Elixas hazır kərgən jəng һarwisi wə atlırını kərsitudu. Iliyas pəyoqəmbər Israil arisida turoqan waktida Hudanıng samawiy küqləri uning wasitisi bilən Israiloqa yardımədə bolattı. Xu nuktidin pəyoqəmbərning ezi Israiloqa nisbətən «jəng һarwisi wə atlıq əskərliri» bolattı. Lekin u asmanoqa kətürülgəndin keyin қandak bolar? ■ **2:12 2Pad. 13:14**

*Elixa pəyəqəmbərninq pəyəqəmbərlik hreadukı  
namayan bolidu*

<sup>19</sup> Xəhərdiki adəmlər Elixaqa: Olojam kərgəndək, xəhər ezi obdan jaydidur, lekin su naqar wə tuprak tuqmastur, dedi.

<sup>20</sup> U: Yengi bir koza elip kelip, iqigə tuz կoyup, manga beringlar, dedi. Ular uni elip kelip uningoqa bərdi.

<sup>21</sup> U bulakning bexiqa berip uningoqa tuzni təkti wə: Pərwərdigar mundak dəydu: — «Mən bu sularni sakayttim; əmdi ulardin կayta əlüm bolmaydu wə yərning tuqmaslıki bolmaydu» — dedi.□

<sup>22</sup> Huddi Elixaning eytkan bu səzidək, u su taki bügüngə kədər pak bolup kəldi.

<sup>23</sup> Elixa Yerihodin qikip Bəyt-Əlgə bardı. U yolda ketip baroqanda, bəzi balilar xəhərdin qikip uni zanglıq kılıp: Qikip kət, i takır bax! Qikip kət, i takır bax! — dəp warkiraxtı.

<sup>24</sup> U burulup ularqa կarap Pərwərdigarning nami bilən ularqa lənət okudi; xuning bilən ormanlıktın ikki qixi eyik qikip, balilardın kırık ikkini yırtıwətti. <sup>25</sup> U u yərdin ketip, Karməl teqiqə berip, u yərdin Samariyəgə yenip bardı.

### 3

*Moab Israel bilən jəng kılıdu*

<sup>1</sup> Yəhuda padixahı Yəhoxafatning səltənitining on səkkizinci yili, Ahəbning oqlu Yəhoram

---

□ **2:21 «Mən bu sularni sakayttim»** — yaki «Mən bu sularni tazilidim».

Samariyədə Israiloqa padixah bolup, on ikki yil səltənət kıldı. **2** U əzi Pərwərdigarning nəziridə rəzil boloğanni kılatti, lekin atisi bilən anisi kılqan dərijidə əməs idi. U atisi yasatkan «Baal tüwrüki»ni elip taxlidi. ■ **3** Lekin u Israilni gunahka putlaxturoqan Nibatning oçlı Yəroboamning gunahlırida qing turup, ulardin həq yanmidi.

**4** Moabning padixahı Mexa nahayiti qong köyqi idi; u Israilning padixahıqə yüz ming қoza həm yüz ming қoqkarning yungini olpan kılatti. □

**5** Əmdi xundak boldiki, Aħab əlüp kətkəndin keyin Moabning padixahı Israilning padixahıqə yüz ərüdi. ■

**6** U wakitta Yəħoram padixah Samariyədin qikip həmmə Israilni *jəng üqün* editlidi. **7** U yənə adəm əwitip Yəħudanıñ padixahı Yəħoxafatka həwər berip: Moabning padixahı məndin yüz əridi; Moab bilən sokuxkılı qikamsən? — dedi. U: *Qikimən;* bizdə meninq-seninq dəydiqan gəp yoktur, meninq həlkim seninq həlkinqdur, meninq atlirim seninq atliringdur, dedi. □ ■

**8** U yənə: Қaysi yol bilən qikayli, dəp soridi. Yəħoram: Biz Edom qəlininq yoli bilən qikayli, dəp jawab bərdi.

**9** Andin Israilning padixahı bilən Yəħudanıñ padixahı Edomning padixahıqə қoxulup

■ **3:2** 1Pad. 16:32 □ **3:4** «**yüz ming қoza həm yüz ming қoqkarning yungini olpan kılatti**» — yaki «yüz ming қozining wə yüz ming қoqkarning yungini olpan əwətətti».

■ **3:5** 2Pad. 1:1 □ **3:7** «**bizdə meninq-seninq dəydiqan gəp yoktur**» — iibraniy tilida «mən əzüm sanga ohxax bolimən» degən səz bilən ipadilinidu. ■ **3:7** 1Pad. 22:4

mangdi. Ular yəttə kün aylinip yürüx kılqandın keyin, қoxun wə ular elip kəlgən at-ulaqlarqa su қalmidi. **10** Israilning padixahı: Apla! Pərwərdigar biz üç padixahni Moabning қolioqa qüxsun dəp, bir yərgə jəm kılqan ohxaydu, dedi.

**11** Lekin Yəhoxafat: Pərwərdigardin yol soriximiz üçün bu yerdə Pərwərdigarning bir pəyqəmbiri yokmu? — dedi. Israilning padixahining qakarlıridin biri: Iliyasning қolioqa su қuyup bərgən Xafatning oqlı Elixə bu yerdə bar, dedi.■

**12** Yəhoxafat: Pərwərdigarning söz-kalami uningda bar, dedi. Xuning bilən Israilning padixahı bilən Yəhoxafat wə Edomning padixahı uning қexioqa qüxüp bardı.

**13** Elixə Israilning padixahioqa: — Mening sening bilən nemə karim! Θz atangning pəyqəmbərliri bilən anangning pəyqəmbərlirining қexioqa barqın, dedi.

Israilning padixahı: Undak demigin; qünkü Pərwərdigar bu üç padixahni Moabning қolioqa tapxurux üçün jəm kılqan ohxaydu, — dedi.■

**14** Elixə: Mən hizmitidə turuwatkan Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, əgər Yəhudanıng padixahı Yəhoxafatning hərmitini kilmioqan bolsam, seni kəzgə ilmiqan yaki sanga қarimioqan bolattım. □ ■ **15** Lekin

■ **3:11** 1Pad. 22:7 ■ **3:13** 1Pad. 18:19 □ **3:14** «**Mən hizmitidə turuwatkan**» — ibraniy tilida «Mən Uning (Hudanıng) aldida turuwatkan» degən söz bilən ipadilinidu. Elixə ezini padixahning ordisida daim oqjisining aldida turuwatkan hizmətkaroqa ohxitidu. ■ **3:14** 1Pad. 17:1

əmdi berip bir sazqini manga elip kelinglar, — dedi.

Sazqi saz qaloqanda, Pərwərdigarning қоли uning üstigə qüxti. □ 16 U: Pərwərdigar söz kılıp: «Bu wadining həmmə yerigə ora kolanglar» dedi, — dedi andin yənə:

17 — Qünki Pərwərdigar mundak dəydu: «Silər ya xamal ya yamoqur kərmisənglarmu, bu wadi suoqa tolup, əzünglar bilən atulaqliringlar həmmisi su iqisilər». 18 Lekin bu Pərwərdigarning nəziridə kiqik ix bolup, u Moabnimu silərning kolliringlar oqa tapxuridu. 19 Silər barlıq mustəhkəm xəhərlərni wə barlıq esil xəhərlərni bəsüp etüp, barlıq yahxi dərəhlərni kesip taxlap, həmmə bulaklarnı tindurup, həmmə munbət ekinzarlıqni taxlar bilən kaplap harab kılısilər» — dedi.

20 Wə ətisi ətigənlik kurbanlık sunulğan waktida, mana, su Edom zemini tərəptin ekip kelip, həmmə yərni suoqa toxkuzdi. 21 Əmma Moablarning həmmisi: Padixahlar biz bilən jəng kiləqli qikiptu, dəp anglioqan bolup, sawut-kałkan ketürəligüdək qong-kiqik həmmisi qegrada tizilip səptə turdi. 22 Ular ətisi səhərdə կopup կarisa, kün nuri ularning udulidiki su üstigə qüxkənidə; künning xolisida su ular oqa կandək kəründi. Ular: —

23 Bu կan ikən! Padixahlar uruxup bir-birini կiroqan ohxaydu. I Moablar! Dərhal oljining üstigə qüxüp bəlixiwalyalı! dedi.

---

□ 3:15 «**Sazqi saz qaloqanda, Pərwərdigarning қолi uning üstigə qüxti**» — yaki «Sazqi qalsa, Pərwərdigarning қолi... qüxətti».

**24** Lekin ular Israilning ləxkərgahıqa yətkəndə, Israillar ornidin կopup Moablaroqa hujum kilixi bilən ular bədər կaqtı. Israillar ularni sürüp-tokay kiliwətti. **25** Ular xəhərlərni wəyran kilipli, hərbir adəm tax elip, həmmə munbət ekinzarlıkni tolduruwətküqə tax taxlidi. Ular həmmə bulak-կuduklarni tindurup, həmmə yahxi dərəhlərni kesiwətti. Ular Kir-Harəsət xəhəridiki taxlardın baxka ھeq nemini կaldurmidi. Xu xəhərgə bolsa, saloqa atkuqilar uningoqa qərgiləp hujum կildi. □

**26** Moabning padixahı jəngning өzигə ziyadə կattik kəlgini kərüp өzi bilən yəttə yüz kiliqwazni elip Edomning padixahıqa hujum kilipli bəsüp өtükkə atlandı; lekin ular bəsüp өtəlmidi.

**27** Xuning bilən təhtigə warislik կiloquqi tunji oqlini elip, sepilning təpisidə uni kəydürmə կurbanlıq կildi. U wakitta Israil Pərwərdigarning կattik կəhrigə uqrıqanidi. Xuning bilən bu üç padixah Moab padixahıtn

---

□ **3:25 «Ular Kir-Harəsət xəhəridiki taxlardın baxka ھeq nemini կaldurmidi»** — buning mənisi bəlkim «Ular Kir-Harəsət xəhərinining өzini wəyran kilmidi» degəndək bolsa kerək.

ayrılıp, hərkəyasisi əz yurtioqa ketixti. □

## 4

*Elixa pəyəqəmbər tul hotun wə uning ooqullirioqa yardəm beridu*

<sup>1</sup> Pəyəqəmbər xagirtliridin birining tul қaloğan hotuni Elixaqa pəryad қılıp: Sening կulung bolğan mening erim əlüptü. Bilisənki, sening կulung Pərwərdigardin қorkkən adəm idi. Əmdi kərz igisi mening ikki ooqlumni կullukka aloqlı kəldi. ■

<sup>2</sup> Elixa uningdin: Sening üçün nemə kılay? Deginə, əyüngdə neməng bar? — dəp soridi. U:

---

□ **3:27 «Pərwərdigarning қattık қəhri...»** — ibraniy tilida «uning қattık қəhri...». **«Pərwərdigarning қattık қəhrigə uqriqanidi»** — Israilning xu qaoqla nemixka Pərwərdigarning қəhrigə uqrax səwəbi muxu yerdə eytilmaydu. Birnəqqə alim muxu «кəhр»ni Pərwərdigardin əməs, bəlki Edom təripidin kəlgən, dəp karap, təwəndikidək tərjimə bilən xərh berip qüxəndürudu: «(26) Moabning padixahı ... Edomning padixahıqa hujum қılıp bəsüxkə atlandı; lekin ular bəsüp etəlmidi. (27) Xuning bilən uning (Edomning) təhtigə warislik қılıquqi tunji ooqlını elip kelip, sepilning üstidə uni kəydürmə қurbanlıq қıldı. U waqtta Israil қattık қəhrgə uqriqanidi (Edomlar: «Biz Israillar bilən ittipakdax boləqəqka, biz ularning kasapitiga uqrıduk» dəp Israilqa қattık oqəzəpləngənidir). Demək, xu alımlar xu «кəhр» Edomlar təripidin kəldi, dəp қaraydu). Bırak bizningqə bundaқ tərjimidə ikki muhim nuktini pərəziy tərjimə қiloğan boləqəqka, uningoqa қayıl bolmiduk. Xunga biz yənilə ayəttiki «кəhр»ni Huda təripidin bolğan, dəp қaraymiz. ■ **4:1 Law. 25:39**

Dedikingning əyidə kiqik bir koza maydin baxka  
ħeqnərsə yok, — dedi.□

<sup>3</sup> U: Berip həmmə ķoxniliringdin qəgün-koza,  
yəni box qəgün-kozilarnı ətnə aloqin, ular az  
bolmisun. <sup>4</sup> Andin əzüng bilən oqulliring əygə  
kirgin, ixikni yepip həmmə qəgün-kozilarqa  
may ķaqilioqin. Toxkanlırını bir qətkə elip  
köyqin, — dedi.

<sup>5</sup> Xuning bilən u u yərdin ayrılip oqulliri  
bilən əygə kirip ixikni yaptı. Oqulliri qəgün-  
kozilarnı uning aldiqa elip kəlgəndə, u may  
kuydi. <sup>6</sup> Wə xundak boldiki, qəgün-kozilarning  
həmmisi toloqanda u oqlıqa: Yənə bir koza elip  
kəl, dedi. Əmma oqlı: Əmdi koza ķalmidi, dedi.  
U wakitta may tohtap ķaldi.

<sup>7</sup> Əmdi u berip Hudanıng adimigə həwər  
yətküzdi. U: Berip mayni setiwət, kərzingni  
tüğətkin; andin ķaloqan pul bilən əzüng wə  
oqulliringning jenini bekinqlar, dedi.

### *Elixa elgən balini tirildüridi*

<sup>8</sup> Bir küni Elixa Xunəm xəhīrigə bardı. U yərdə  
bir bay ayal bar idi wə u uni əz əyidə tamakka  
tutup ķaldi. Xuningdin keyin hərkəqan u yərdin  
ətüp mangsa, u uning əyigə kirip əqizalinatti.

<sup>9</sup> Bir küni u əz erigə: Bu yərdin daim ətidioqan  
kixi Hudanıng bir mukəddəs adimi ikənlikini  
bilip yəttim. <sup>10</sup> Biz əgzidə uningoqa bir kiqikrək  
əy salaylı. Uningoqa əydə kariwat, xırə, orunduk  
wə qiraqdən təyyarlap berəyli; wə xundak

---

□ **4:2 «kiqik bir koza may»** — bu may bəlkim zəytun meyi idi.

bolsunki, u қақанла yenimizə qələsə xu əydə tursun, — dedi.

**11** Əmdi pəyəqəmbər bir kün u yərgə kəlgəndə, xu balihaniə qələsə xu əydə tursun, — dedi. **12** U əz hizmətkari Gəhəzə: Sən u Xunəmlıq ayalni qakırıqın, dedi. U uni qakırıqanda, ayal uning əkəxiə qələsə xu əydə tursun, — dedi.

**13** Pəyəqəmbər hizmətkariə: Sən uningə: «Sili bizning oqemimizni yəp muxundak əzlirini kəp awarə qıldıla; mən sili üçün nemə əkəli berəy? Padixahla yaki əkəxiə qoxun sərdariə birər tələplirini yətküzəymə?» — degin, dedi.

Ayal buningə qələsə xu əydə tursun, — dedi. **14** Mən əz həlkim arisida yaxawatımən, boldi! dedi.

**14** Əmdi Elixa Gəhəzidin, uningə nemə əkəli berix kerək? — dəp soridi. Gəhəzə: Uning oqul balisi yok ikən, wə erimu əkeri ikən, dedi.

**15** U: Uni qakırıqın, dedi. Ayalni qakırıwidi, ayal ixikkə əkəli turdi.

**16** Pəyəqəmbər uningə: Kelər yili təhminən muxu wakitta կuqaqlırida bir oqulliri bolidu, dedi. U: Yak, i oqojam! I Hudanıng adimi, dedikinggə yaloqan eytmiqin, dedi. □ ■

**17** Əmdi Elixa uningə degəndək u ayal hamilidər bolup, ikkinçi yili bektilgən wakitta oqul tuqıldı.

**18** Bala əsüb qong boldi. Bir kün xundak boldiki, u atisi bar yərgə, ormiqılarning əkəxiə qikip kətti. **19** U atisə: Way bexim, way bexim, dəp waysidi. U hizmətkariə, uni anisining əkəxiə elip baroqın, dedi.

---

□ **4:16 «muxu wakitta»** — yaki «ətiyazda». ■ **4:16 Yar. 18:10, 14**

**20** U uni kötürüp anisining yenioqa apirip köydi. Bala anisining etikidə qüxkiqə olturdi, andin əlüp կալdi. **21** Andin anisi qikip, uni Hudanining adimining əyidiki kariwatka yatkuзup կoyup, ixikni yepip qikip kətti. **22** U erini qakirip uningoqa: Өулamlardin birini mangduroqin, u bir exəknı elip kəlsun; mən uni qapturup, Hudanining adimining kexioqa dərhal berip keləy, dedi.

**23** Eri uningoqa: Nemixka uning kexioqa bugün barisən? Bugün ya yengi ay ya xabat künü bolmisa, dedi. Ayali uningoqa, Həmmə ix tinqlik — dedi.□

**24** U exəknı toküutup oqlamioqa: Ittik həydəp mang; mən demigüqə tohtimioqin, dedi.□

**25** Xuning bilən u Karməl teoqioqa berip Hudanining adimi aldiqa kəldi. Wə xundak boldiki, Hudanining adimi uni yıraktınla kərüp əz hizmətkarı Gəhazioqa: Mana Xunəmlık ayal keliwatidu;

**26** Sən uning aldiqa yügürüp berip uningdin: Sili tinqlikmu? Ərliri tinqlikmu? Balılıri tinqlikmu?» — dəp sorioqin, dedi.

— Həmmə ix tinqlik, dəp eytti ayal.

**27** Əmdi taqka qikip Hudanining adimining kexioqa kəlgəndə, u uning putlirini կողակլidi. Gəhəzi uning yenioqa berip uni ittiriwətməkqi boldi; lekin Hudanining adimi: — Uni əz ihti-

---

□ **4:23 «nemixka uning kexioqa bugün barisən?»** — eri bəlkim ayalining berix məksitini qüxənmidi. Erining seziqə կarioqanda «yengi ay» yaki «xabat künü» pəyəqəmbərlər bilən kərükük կolaylıq wakıt bolatti. **«Həmmə ix tinqlik»** — yaki «hatırjəm bolqin». □ **4:24 «Ittik həydəp mang; mən demigüqə tohtimioqin»** — oqlamı bəlkim exəknıng yenida yügürüp, ayalqa həmrəh bolsa kerək.

yarioqa қоюғин; qünki uning kengli intayin sunuk wə Pərwərdigar bu ixni manga deməy yoxuruptu, dedi.

**28** Ayal: Mən oqojamdin bir oqul tilidimmu? Manga yalqan səz kilmioqin, dəp səndin etünmidimmu? — dedi. □ ■

**29** Pəyəqəmbər Gəhazioqa: — Belingni qing baqlap, mening həsamni elip mangoqin. Birsigə uqrısang, uningoqa salam kilmioqin, birsi sanga salam kilsa, sən uningoqa jawab bərmigin. Mening həsamni balining yüzigə қоюғin, dedi. □ ■

**30** Balining anisi: Pərwərdigarning hayatı bilən wə sening həyatıng bilən kəsəm klimənki, səndin ayrılmaymən, dedi. Elixə ornidin turup uning kəynidin əgəxti.

**31** Gəhəzi ulardin burun berip həsisini balining yüzigə қoюqanidi. Əmma həq awaz yaki tiwix qıkmidi. Xuning bilən u yenip Elixanıng aldiqə berip uningoqa: Bala oyqanmidi, dedi.

**32** Elixə eygə kelip karisa, mana, bala uning kariwitida əlük yatatti. **33** U bala bilən əzini ayrim қaldurup, ixikni yepiwetip Pərwərdigaroqa dua ķildi. ■ **34** Andin u kariwatka qikip balining üstigə əzini қoyup aqzini uning

□ **4:28 «mən oqojamdin bir oqul tilidimmu?»** — okurmənlərning esidə barkı, bu ayal əslidə Elixadin birər nərsə tiliməkçisi əməs idi. U oqul pərzənt kərükə zor intizar bolsimu, yənə oqul tiləxtin қorķatti. ■ **4:28** 2Pad. 4:16 □ **4:29 «birsigə uqrısang, uningoqa salam kilmioqin, birsi sanga salam kilsa, sən uningoqa jawab bərmigin»** — ottura xərkətə yolda ketiwatchanlar bir-biri bilən salamlaxkanda adəttə uzun wakıt ketətti. ■ **4:29** Luğa 10:4 ■ **4:33** Mat. 6:6

aozioqa, kəzlirni uning kəzlirigə, kollirini uning kolliriqa yekip yatti. Xuning bilən balining bədini issixka baxlidi. <sup>35</sup> U qüxüp əydə u yakbu yakqa mengip andin yənə kariwatqa qikip yənə balining üstigə egildi. U wakitta bala yəttə ketim qüxxürdi, andin kəzlirini aqtı.■

<sup>36</sup> Pəyətəmbər Gəhazini qakirip uningoqa: Xunəmlik ayalni qakiroqın, dedi. U uni qakirip koydi. U Elixanıng yenioqa kəlgəndə. U uningoqa: Oqlullirini kətürüp alsila, dedi.

<sup>37</sup> U əyigə kiripla uning ayioqi aldioqa yıkılıp düm yatti, bexi yərgə təgküdək təzim kıldı. Andin əz oqlını kətürüp qikip kətti.

### *Aqarqlikta bolqan mejizilər*

<sup>38</sup> Eixa Gilgalıja yenip bardı. Xu qaqda yurtta aqarqlik bolqanıdi. Pəyətəmbərlərning xagirtliri Elixanıng yenida olturoqanda u əz hizmətkarioqa: Sən qong ķazanni esip pəyətəmbərlərning xagirtliroqa xorpa pixurup bərgin, dedi.

<sup>39</sup> Ulardin birsi otyax tərgili dalaqqa qikip yawa ķapak pelikini tepip, uningdin yawa ķapak üzüp etikini toldurup kelip, toqrap ķazanoqa saldı; qünki ular bularning ziyanlıq ikənlikini bilməytti.□

<sup>40</sup> Andin ular yənglar dəp adəmlərgə usup bərdi. Lekin ular tamaknı yegili baxlioqanda: I Hudan-

---

■ **4:35** 1Pad. 17:21; 2Pad. 8:1; Ros. 20:10 □ **4:39** «yawa ķapak» — biz pərizimiz boyiqə xundak tərjimə kıldıq. Lekin bu əsümlük wə mewisining zadi nemə ikənlikli bizgə hazır naməlum.

ing adimi, қазanda өлүм bar, dəp warkıraxti. Heqkim uningdin yeyəlmidi.

**41** Elixə: Azraķķinə un elip kelinglar, dedi. U xuni қazanoqa taxlap: Həlkə qə usup bərgin, yesun, dedi. Wə mana, қazanda həq zəhər kalmidi.■

**42** Əmdi Baal-Xalixaħdin bir adəm kelip, Hudan- ing adimigə arpa həsulining tunji mewisidin ax-nan, yəni yigirmə arpa nanni wə bir halta kək baxni elip keliwidi, u: Həlkə qə yegili aldiqa қoypoqin, dedi.

**43** Uning hizmətkarı: Xuni bir yüz adəmnin aldida қandak қoyalaymən? dedi. Elixə: Həlkə qə yegili bərgin; qünki Pərwərdigar mundak dəydu: Ular yəydu wə uningdin exip қalidu, dedi.■

**44** Xuning bilən u xuni ularning aldida қoydi; ular yedi wə dəl Pərwərdigarning deginidək, uningdin exip қaldi.

## 5

### *Suriyəning қoxunining sərdari Naamanning sakaytilixi*

<sup>1</sup> Suriyə padixahının қoxun sərdarı Naaman əz oqjisining aldida tolimu қədirləndi wə izzətləndi, qünki Pərwərdigar uning қoli arkılık Suriyəgə nusrətlər bərgənidi. U batur jəngqi bolqını bilən, lekin mahaw kesiligə giriptar bolup қaloqanidi.

■ **4:41** Mis. 15:25 ■ **4:43** Yh. 6:9, 11

**2** Əmdi Suriylər top-top bolup, bulangqılıkka qıkip Israildin bir kiçik kızni tutup kəlgənidi; bu kız Naamanning ayalining hizmitini kılatti. **3** U hanimoqa: Kaxki, mening oqojam Samariyədiki pəyələmbərninq ķexida bolsidi! U uni mahaw kesilidin sakaytatti, dedi.

**4** Naaman berip hojisioqa: — Israilning yurtidin bołożan kiçik kız mundak-mundak eytti, dedi.

**5** Suriyə padixahı: Yahxi! Sən baroqın, mən Israilning padixahıqa bir məktup əwətimən, dedi. Naaman on talant kümüx bilən altə ming xəkəl altun wə həm on kixilik kiyimni elip Israiloqa bardi. □

**6** U məktupni Israilning padixahıqa apirip tapxurup bərdi. Məktupta: — «Bu məktup sanga yətkəndə bilgəysənki, mən əz hizmətkarim Naamanni sening ķexingoqa mangdurдум. Sən uni mahaw kesilidin sakaytkaysən», dəp pütülgənidi.

**7** Israilning padixahı hətni okup bolup, əz kiyimlirini yirtip-yirtiwətti wə: — Mən Hudamu? Kixini eltürüp həm tirildürələymənmə? Nemixka u kixi: — Bu adəmni mahaw kesilidin sakaytkın, dəp һawalə kılıdu? Kəni, oylinip körünglər, u dərwəkə mən bilən jəng kılqılı bahənə izdəydi, dedi. ■

**8** Wə xundak boldiki, Hudaning adimi Elixə Israilning padixahınını əz kiyimlirini yirtkini angloqlanda, padixahıka adəm əwitip: Nemixka

---

□ **5:5 «on talant kümüx»** — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 306 kilogram kümüx idi. «Altə ming xəkəl altun» — 70 kilogramqə boluxi mumkin idi. ■ **5:7** Қан. 32:39; 1Sam.

өз киymiliringni yirtting? U kixi һazir bu yergə kəlsun, andin u Israilda bir pəyələmbər bar ikən dəp bilidu, dedi.

<sup>9</sup> Naaman atliri wə jəng hərwisi bilən kelip, Elixanıng əyining ixiki aldida tohtidi. <sup>10</sup> Elixa bir həwərqini mangdurup Naamanıqa: — Berip Iordan dəryasında yəttə ketim yuyunup kəlgin; xundak ķilsang ətliring əsligə kelip pakiz bolisən, dedi.

<sup>11</sup> Lakin Naaman aqqiklinip yenip kelip: — Mana, u qoқum qikip, mening bilən kərixidu, ərə turup Hudasi Pərwərdigarning namiqa nida ķılıp, *yara* jayning üstidə կolini silkip, mahaw kesilini sakaytidu, dəp oylap kəlgənidim. <sup>12</sup> Dəməxkning dəryaliri, yəni Abarna bilən Farpar *dəryasining suliri* Israilning həmmə suliridin yahxi əməsmu? Mən ularda yuyunsam pakiz bolmamdim? — dedi. U қattık oğezəplinip burulup yolqa qıktı.

<sup>13</sup> Lakin uning hismətkarliri uning ķexiqa berip: — I atam, əgər pəyələmbər siligə eçir bir ixni tapilioqan bolsa, ķilmasmidila? Undak bolşan yərdə, u siligə suşa qüxüp yuyunup, pakiz bolisila, degən bolsa xundak ķilmamla? — deyixti.

<sup>14</sup> Xunga u qüxüp, Hudanıng adimining səziga binaən Iordan dəryasında yəttə ketim qəmüldi. Xuning bilən uning eti paklinip, kiqik balining etidək bolup sakaydi.■

<sup>15</sup> Xuning bilən u barlıq həmrəhliri bilən Hudanıng adimining ķexiqa kaytip kelip, uning aldida turup: — Mana əmdi pütkül yər yüzidə Israildin

baxka yerdə Huda yok ikən, dəp bilip yəttim; əmdi hazır, eż kəminəngdin bir sowoqatni қobul kılqın, dedi.

**16** Lekin Elixa: Mən hizmitidə turuwatkan Pərwərdigarning hayatı bilən kəsəm ķilimənki, ھeq nemini қobul қilmasmən, dedi. *Naaman* tola qing turuwalsimu, ھeq қobul қilmidi.

**17** Andin Naaman mundak dedi: — Əgər қobul қilmisang, kəminənggə topidin ikki կeqir yük berilsun; qunki kəminəng bundin keyin Pərwərdigardin baxka ھeqkandaq ilahlaroqa kəydiurmə қurbanlıq yaki inaklıq қurbanlığını kəltüməydu. □ **18** Lekin Pərwərdigar kəminəngning xu bir ixini kəqürüm қılqayı: օojamning ezi Rimmonning buthanisiqa səjdə қılmak üçün kirgəndə, mening қolumqa yələnsə mən Rimmonning buthanisida tiz püksəm, muxu amalsız tiz pükkinim üçün Pərwərdigar mən kəminəngni kəqürgəy, dedi. □

**19** Elixa uningə: — Sən aman-hatırjəmlitkə kətkin, dedi. U uningdin ayrılip azoqinə yol mangdi. **20** Lekin Hudanıng adımı Elixanıng hismətkarı Gəhazı kənglidə: — Mana, u Suriyəlik Naaman elip kəlgən nərsiliridin օojam ھeqnemini almay, uni bikar kətküzüwetiptu. Lekin Pərwərdigarning hayatı bilən kəsəm ķilimənki, mən uning kəynidin

---

□ **5:17 «inaklıq қurbanlığı»** — yaki pəkət «қurbanlıq». Adəttə bu söz «inaklıq қurbanlığı» yaki «təxəkkür қurbanlılığı»ni bildüridu. Uning topini tələp қılıxi bəlkim Israildiki xu topa (kurbangah süpitidə) üstidə eż қurbanlıklarını қılmakçı bolğan boluxi mumkin. □ **5:18 «Rimmon»** — Suriyəning «boran qıqaroquqi but»ı idi.

yügürüp berip, uningdin azrak bir nərsə alay, dəp oylidi. <sup>21</sup> Xuni dəp Gəhəzi Naamanning kəynidin bardı. Naaman bir kimning kəynidin yügürüp keliwatqınını körüp, hərwisidin qüxüp uning aldioqa berip: Həmmə ix tinqlikmu? — dəp soridi.

<sup>22</sup> U: — Tinqlik, — dedi, — əmma oojam meni mangdurup: Mana əmdi Əfraim taqlıqidin pəyəqəmbərlərning xagirtliridin ikki yigit kəximəqa kəldi. Bularoqa bir talant kümüx bilən ikki kixlik kiyim bərsilə, dəp eytti, — dedi.

<sup>23</sup> Naaman: — Ikki talant kümüxnı қobul қılqın, dəp uni zorlap ikki talant kümüxnı ikki hältiqə qeqip, ikki kixilik kiyimni qırıp bərdi. Bularni Naaman oqlamlırıdin ikki yigitkə yüdküzdi; ular Gəhəzining aldida bularni kətürüp mangdi.

<sup>24</sup> U turoğan dənggə yətkəndə bularni ularning қollırıdin elip əyigə tikip қoydi; andin bu adəmlərni kətküzüwətti. <sup>25</sup> Andin u oojisining aldioqa kirip turdi. Elixə uningdin: — I Gəhəzi, nəgə berip kəlding? — dəp soridi. U jawab berip: Қulung həqyərgə barmidi, — dedi.

<sup>26</sup> Elixə uningoqa: — Məlum bir kixi hərwisidin qüxüp, kəynigə yenip, sening aldingoqa kəlgəndə, mening rohım xu qaoqda sening bilən birgə baroğan əməsmu? Bu kixilər kümüx bilən kiyim, zəytun baqlırı bilən üzümzarlar, қoy bilən kala, malaylar bilən kenizəklərni қobul ķılıdiqan wakitmu? <sup>27</sup> Lekin hazır Naamanning mahaw kesili sanga həm nəslinggə mənggүgə qaplixidu, — dedi. Xuning bilən u Elixanıng

keletalidin qikkanda kardək ak bolup қaldı. ■

## 6

### *Paltining bexini su üstidə ləylitixi*

<sup>1</sup> Pəyəqəmbərlərning xagirtliri Elixaoqa: — Mana bizgə sening aldingda turuwatkan yerimiz tar kəldi. <sup>2</sup> Iordan dəryasining boyioqla berip, hərbirimiz birdin yaqqaq elip, xu yərdə turidioqlanqa bir turaloqu eý yasaylı, — dedi.

— Beringlar, dəp jawab bərdi u.

<sup>3</sup> Ularning biri yənə: — Iltipat kılıp kəminiliring bilən birgə baroqın, dedi. U: — Billə baray, dedi.

<sup>4</sup> U ular bilən mangdi. Ular Iordan dəryasinoqla berip, dərəh kesixkə baxlidi. <sup>5</sup> Lekin ularning biri dərəh kesiwatkanda paltining bexi suoqla qüxüp kətti. U warkirap: — Way oqojam, bu etnə aloqlan palta idi, dedi.

<sup>6</sup> Hudanıng adimi: Nəgə qüxti, dəp soridi. U qüxkən yerni kərsitip bərdi. U bir xahni kesip, uni suoqla taxliwidi, Paltining bexi ləyləp qıktı.

<sup>7</sup> U: Uni қolungoqla aloqın, dewidi, u kixi қolini uzutup uni tutuwaldi.

### *Eixa pütün bir қoxunni məoqlup kılıdu*

<sup>8</sup> Suriyəning padixahı Israil bilən jəng kiliwatatti. U əz hizmətkarlıri bilən

məslihətlixip, palanqi-pokunqi yerdə bargah tikimən, dəp bekitətti.□

**9** Hudanining adimi Israilning padixahioqa hewer əwitip: — Sən palanqi-pokunqi yergə berixtin ehtiyat kılqın, qünki Suriylər u yergə qüxməkqi, dedi.

**10** U waqtılarda Israilning padixahı Hudanining adimi əzigə kərsətkən jayqa adəm əwətip u yərdiki adəmlirigə ehtiyat kilixnı agahlandırdı. Bundak ix birkañqa ketim boldı.□

**11** Buning səwəbidin Suriyəning padixahı kənglidə ķattik aqqiklinip, əz hizmətkarlirini qakırıp ulardin: — Arimizdin kimning Israilning padixahı təripidə turidioqlanlığını manga kərsitip bərməmsilər?! — dəp soridi.

**12** Lekin hizmətkarlirining biri: — I oqojam padixah undak əməs; bəlki Israilda turidioqan Elixa degən pəyoqəmbər sən yatkan hujrangda kılqan sözliringni Israil padixahioqa eytip beridu, — dedi.

**13** U: Berip uning nədə ikənlikini paylap kelinglar, mən adəm mangdurup uni tutup keləy, dedi. Ular: — U Dotan xəhiri idə ikən, dəp hewer kıldı.

**14** Xuning bilən u xu yergə atlıklar, jəng hərwiliri wə zor bir қoxunni mangdurdi. Ular keqisi yetip kelip xəhərni qorxiwaldı.

**15** Hudanining adimining maliyi səhərdə turup

□ **6:8 «...məslihətlixip, palanqi-pokunqi yerdə bargah tikimən, dəp bekitətti»** — yaki «... məslihətlixip, ular uningoqa: — Palanqi-pokunqi jayda hujum kılqayla, dedi».

□ **6:10 «birkañqa ketim»** — iibraniy ilida «bir ketim, ikki ketim əməs» degən sözlər bilən ipadilinidu.

qiksa, mana, bir atliklar wə jeng hərwiliri қoxuni xəhərni қorxiwalıqanidi. Malay uningoqa: Apla, i oqojam, қandaq қılarmız? — dedi.

**16** Lekin u: Korkmioqin; mana biz bilən birgə bolıqanlar ular bilən birgə bolıqanlardın keptur, dedi. **17** Əmdi Elixə dua kılıp: I Pərwərdigar, malayimning kezlirini kərələydiqan kılıp aqkaysən, dedi. U wakitta Pərwərdigar yigitning kezlirini aqtı wə u əyni əhwalni kərdi; mana, pütkül taqı Elixani qəridəp turoqan yalkunluk at wə jeng hərwiliri bilən toloqanidi.

**18** Suriylər qüxüp u tərəpkə kəlgəndə, Elixə Pərwərdigaroqa dua kılıp: Bu həlkni korluk bilən uroqın, dedi. Xuning bilən U Elixanıng tiliki boyiqə ularnı korluk bilən urdi.

**19** Elixə ularoqa: Bu *silər izdigən* yol əməs wə *silər izdigən* xəhər əməs; menin kəynimdin əgixinglar, silərni silər izdigən adəmning ķexioqa baxlap baray, dəp ularnı Samariyəgə baxlap bardı. **20** Wə xundak boldiki, ular Samariyəgə kirgəndə Elixə: I Pərwərdigar, ularning kezlirini kərələydiqan kılıp aqkaysən, dedi. Pərwərdigar ularning kezlirini aqtı; wə mana, ular Samariyəning otturisida turatti.

**21** Israilning padixahi ularnı kərgəndə Elixadin: I atam, ularnı əltürüwetəymu? Ularnı əltürüwetəymu? dəp soridi.

**22** U: — Sən ularnı əltürmə; hətta əzüng ķiliq wə okyaying bilən əsir ķiloqanlıringni əltürməydiqan yərdə, bularni əltürükə bolamti? Əksiqə, ularning aldiqə nan, su կoyqın; xuning bilən ular yəp-iqip əz oqjisioqa yenip

kətsun, dedi. □

<sup>23</sup> Xundak əkilip, u ularoqa qong ziyapət bərdi; ular yəp-iqip bolqandan keyin, andin ularni yoloqa saldı. Ular oqojisining yenoqa қaytti. Xuningdin keyin Suriyədin bulangqilar xaykiliri Israilning zeminiqa қayta besip kirmidi.

### *Pərwərdigar Samariyəni қutkuzidu*

<sup>24</sup> Keyin xundak boldiki, Suriyəning padixahı Bən-Ḥadad pütkül қoxunini yiqip Samariyəni muḥasirigə aldi. <sup>25</sup> Xuning bilən Samariyədə zor aşarqılık boldi. Ular uni xunqə uzun қamal қildiki, bir exək bexi səksən xəkəl kümüxkə, wə kəptər mayikjining bir qinisingin təttin biri bəx xəkəl kümüxkə yaraytti. □ <sup>26</sup> Israilning padixahı sepilning üstidin ətkəndə, bir ayal uningə: I oqojam padixah, yardəm bərginə! dəp pəryad kətürdi.

<sup>27</sup> U: Əgər Pərwərdigar sanga yardəm bərmisə, mən sanga қandak yardəm əkiləy? Ya hamandin ya üzüm kəlqikidin yardəm tepilamdu?, — dedi.

<sup>28</sup> Padixah əmdi uningdin yənə: Nemə dərdində bar? dəp soridi. U: Mana bu hotun manga: Oqlungni bərgin, biz uni bugün yəyli. Ətə bolsa menin oqlumni yəymiz, dedi. <sup>29</sup> U wakitta biz menin oqlumni қaynitip pixurup yeduk.

□ **6:22 «...bularnı eltürükə bolamti?»** — demək, sən əzüng muxu Suriylərni əsirgə tutkən əməssən; hətta ularni xundak tutkən bolsangmu, u qəoqla (kona «urux əhlakı» boyiqə) ularni eltürüwətməyting. □ **6:25 «səksən xəkəl»** — 900 gram, «bəx xəkəl» 55 gram bolatti. Muxu yərdiki «bir qinining təttin biri»ning həjimi bəlkim 0.25 litrə idi; «qinə» ibraniy tilida «kab» bilən ipadilinidu.

Θtisi mən uningqə: Əmdi sən oqlungni bərgin, uni yəyli desəm, u əz oqlini yoxurup köydi, — dedi. ■

**30** Padixaħ ayalning səzini anglap kiyimlirini yırtıp-yırtiwətti. U sepilda ketiwatqanda, həlk uning kiyimining iqigə, yəni etigə bəz kiygənlikini kərüp қaldı.

**31** *Padixaħ*: — Əgər Xafatning oqlı Elixanıng bəxi bugün tenidə қalsı, Huda mening beximni alsun wə uningdinmu artuk jazalısın! — dedi. □ ■

**32** Əmma Elixa əz əyidə olturatti; aksakallarmu uning bilən billə olturoqanıdi. Padixaħ uning aldiqə bir adəmni mangduroqanıdi. Lekin u həwərqı u yərgə yetip barmayla, Elixa aksakallarqa: — Mana bu jallatning balisin-ing beximni aloqılı adəm mangduroqanlığını kərdünglarmu? Əmdi həwərqı kəlgəndə ixikni qing takəp iqidin tiriwelinglar. Mana uning kəynidin kəlgən oqojisining kədimining awazı angliniwatmamdu? — dedi.

**33** U ular bilən səzlixiwatqanda, mana həwərqı uning ķexiqə qüxüp kelip: «*Padixaħ*: «Mana bu balayı'apətning əzi Pərwərdigar təripidin kəldi; mən zədi nemə dəp Pərwərdigarqa yənə ümid

---

■ **6:29** Kan. 28:53 □ **6:31** «**Əgər Xafatning oqlı Elixanıng bəxi bugün tenidə қalsı...**» — Israelning padixaħı (Yoram, 8-babni kərüng) nemixqə Elixaqa xundak əq? Xübhisizki, u padixaħnı butpərəslik (3:3ni kərüng) üçün daim əyibligəqkə, uningoqa əq idi; Elixa yənə, bu balayı'apətlər dəl butpərəslikimizdin beximizqə qüxkən, dəp agaħ bərgən bolsa kerék. ■ **6:31** 1Pad. 19:2

baoqliyalarmən?» dəydu, dedi. □

## 7

<sup>1</sup> Elixa: Pərwərdigarning sezini anglanglar! Pərwərdigar mundak dəydu: — Ətə muxu wakitlarda Samariyəning dərwazisida bir halta ak un bir xəkəlgə wə ikki halta arpa bir xəkəlgə setilidu, — dedi. □

<sup>2</sup> Əmma padixah belikini tutup mangolan қoxun əməldarı bolsa, Hudanıng adimigə: Mana, hətta Pərwərdigar asmanoqa tünglük aqsimu, undak ixning boluxi mumkinmu?! dedi. U: — Sən əz kəzüng bilən kərisən, lekin xuningdin yeməysən, dedi.

<sup>3</sup> Əmdi dərwazining tüwidə tət mahaw kesili bar adəm olturatti. Ular bir-birigə: Nemə üqün muxu yerdə əlümni kütüp olturımız?

■ <sup>4</sup> Xəhərgə kirəyli desək, xəhərdə aqarqılıq bolöaqka, u yerdə elimiz; bu yerdə oltursakmu elimiz. Kəpup Suriylərning ləxkərgahıqa ketəyli. Ular bizni ayisa tirik қalımız; bizni əltürəyli desə elimiz, halas, — deyixti.

<sup>5</sup> Xuni dəp ular kəqkurun Suriylərning ləxkərgahıqa baroqlı կopti. Ləxkərgahının qəxiqə yetip kəlgəndə, mana həq kixi yok idi. <sup>6</sup> Qünki Pərwərdigar Suriylərning

□ 6:33 «həwərqi uning қexioqa qüxüp kəlip: «Padixah: «Mana bu bayayı'apətnıng əzi... yənə ümid baoqliyalarmən?» dəydu, dedi» — həwərqi, xübhisizki, padixahning əz sezlirini yətküzüwatidu. □ 7:1 «halta» — muxu ayəttə «halta» (ibraniy tilida «seah») təhminən 4 litrqə kelidu. ■ 7:3 Law. 13:46

ləxkərgahıqla jəng hərwiliri, atlar wə zor qong қoxunning sadasini anglatkanidi. Xuni anglap ular bir-birigə: Mana, Israilning padixahı bixək Hıttiyarning padixahlırını wə Misirliklarning padixahlırını üstimizgə hujum kılqılı yalliwaptu, deyixti; ■ 7 kəqkurun қozotılıp qedirlirini, at bilən exəklirini taxlap ləxkərgahını xu peti қoyup, eż janlirini kutkuzux üçün bədər қaqqanidi.

<sup>8</sup> Mahaw kesili bar adəmlər ləxkərgahning yenioqla kelip, bir qediroqla kirip, yəp-iqip uningdin kümüx bilən altunni wə kiyimlərni elip yoxurup կoyuxti. Andin ular yenip kelip, yənə bir qediroqla kirip u yərdiki oljinimu elip yoxurup կoyuxti.

<sup>9</sup> Andin ular bir-birigə: Bizning bundak kılqinimiz durus əməs. Bugün կutluq həwər bar kündür, lekin biz tinmay turuwatımız. Səhərgiqə կalsaq bu yamanlık beximizoqla qüxidu. Uning üçün əmdi berip padixahning ordisidikilərgə bu həwərni yətküzəyli, dedi. <sup>10</sup> Xuning bilən ular berip xəhərning dərwazisidiki pasibanlarnı qakırıp ularoqa: Biz Suriylərning ləxkərgahıqla qıksak, mana heqkim yok ikən, hətta adəmning xəpəsimi yoktur; bəlki atlar baqlaklıq, exəklər baqlaklıq bolup, qedirlar əyni peti turidu, dedi.

<sup>11</sup> Dərwazidiki pasibanlar xu həwərni towlap elan kılıp, padixahning ordisiqla həwər yətküzdi.

<sup>12</sup> Padixah keqisi կopup hismətkarlirioqla: — Mən Suriylərning bizgə nemə kilmakçı

boloqinini silergə dəp berəy. Ular bizning ağarqılıkta қaloqinimizni bilip, ləxkərgahıdin qıkıp dalada məkünüwelip: — Israillar xəhərdin qıksa, biz ularnı tirik tutup, andın xəhərgə kirələymiz, deyixkən gəp, dedi.

**13** Hizmətkarlıridin biri jawab berip: — Birnəqqə kixini xəhərdə қaloqan atlardin bəxni elip (ularning akiwiti bu yerdə қaloqan Israilning barlıq kixiliriningkidin, hətta ھالак bolqanlarningkidin bəttər bolmaydu!), ularnı körüp kelixkə əwətəyli, dedi.

**14** Xuning bilən ular ikki jəng ھarwisi bilən ularoqa katidioqan atlarnı təyyar қıldı. Padixah ularnı Suriylərning қoxunining kəynidin əwətip: — Berip əhwalni körüp kelinglər, dəp buyrudi.

**15** Bular ularning izidin Iordan dəryasi oqıqə қooqlap bardı; wə mana, pütkül yol boyi Suriylər aldirap қaqğanda taxliwətkən kiyim-keqək wə hərhil əswab-üskünilər bilən toloqanidi. Əlqilər yenip kelip padixahka xuni həwər қıldı.

**16** U wakitta həlk qıkıp Suriylərning ləxkərgahıdin oljilarnı talidi; xuning bilən Pərwərdigarning eytən səzidək, bir halta ak un bir xəkəlgə, ikki halta arpa bir xəkəlgə setildi.

**17** Əmdi padixah bilikini tutup mangoran ھelik'i əməldarnı dərwazini baxķuruxka təyinləp қoyqanidi. Əmdi halayık dərwazidin *etilip qıkkanda* uni dəssəp-qəyliwətti wə xuning bilən u əldi. Bu ix padixah Hudanıng adimini tutmaqçı bolup, uning aldiqa barqanda, dəl Elixa eytəndək boldi. **18** Xuning bilən Hudanıng adimi padixahka eytən xu səz

əməlgə axuruldi: «Ətə muxu wakitlarda Samariyəning dərwazisida ikki halta arpa bir xəkəlgə wə bir halta ak un bir xəkəlgə setilidu».

**19** Əmma həlikı əməldar Hudaning adimigə: — «Mana, hətta Pərwərdigar asmanoqa tünglük aqsimu, undak bir ixning boluxi mümkünmu?!» degənidi. U: — «Sən ez kəzüng bilən kərisən, lekin xuningdin yeməysən», degənidi.

**20** Uningoqa həm dəl xundak boldi; qünki həlk uni dərwazida dəssəp əltürgənidi.

## 8

### *Elixa yənə bir ətim Xunəmlilik ayaloqa yardəm beridu*

**1** Elixa ezi oqlini tirildürgən ayaloqa nəsihət kılıp: — Sən wə ez əydikiliring bilən berip, kəyərdə olturoqudək jay tapsang, u yərdə turoqin; qünki Pərwərdigar: — Aqarqılık bolsun, dəp bekitti. Bu aqarqılık zemində yəttə yiloqıqə tükiməydu, dedi.■

**2** Xuning bilən u ayal Hudaning adimi eytkandək eż əydikiliri bilən berip, Filistiyərning yurtida yəttə yiloqıqə turdi.

**3** Wə xundak boldiki, yəttə yil etkəndə, ayal Filistiyərning yurtidin yenip kəldi; u padixahtın eyi bilən zeminini əzigə կayturup berixni iltimas ķiloqili bardı. **4** Xu wakitta padixah Hudaning adimining hismətkarı Gəhəzə bilən səzlixip uningoqa: — Elixa ķiloqan həmmə uluq əməllərni

manga bayan kılıp bərgin, dəwatatti. <sup>5</sup> Wə xundak boldiki, u padixahka Elixanıñ қandañ kılıp bir өlükni tirildürgənlikini dəp beriwatkanda, Eixa oqlını tirildürgən xu ayal padixahtın өz өyi wə zeminini käyturup berixni iltimas kılqılı kəldi. Gəhazı: — I padixah qojam, mana, bular mən eytqan ayal wə Eixa өlümdin tirildürgən oqlı dəl xu, dedi.

<sup>6</sup> Padixah ayaldın soriwidı, u xu wəkəni uningqə dəp bərdi. Xuning bilən padixah bir aqlwatni bəlgiləp: — Uning həmmə təəllukatlırını yandurup bərgin wə xuningdək өz yurtidin kətkən kündin tartip bu wakitkiqə yeridin qıkkən həsulning barlıq kirimini uningqə bərgin, dedi.

### *Eixa Hazaəl bilən körüxidu*

<sup>7</sup> Əmdi Eixa Suriyəning padixahı Bən-Ḥədad kesəl yatkinida Dəməxkəkə kəldi. Padixahka: Hudanıñ adimi bu yərgə kəldi, dəp həwər berildi. <sup>8</sup> Padixah Hazaəlgə: — Əzüng bir sowqa elip, Hudanıñ adiminining aldiqə berip uning bilən körüxüp, u arkılık Pərwərdigardin mening toɔramda: «U bu kesəldin sakiyamdu, sakaymaydu» dəp sorioqin, — dedi.■

<sup>9</sup> Xuning bilən Hazaəl uning bilən körüxükə bardı. U əzi bilən Dəməxktiki hərhil esil mallardin kırık təgə sowqa elip, uning aldiqə berip: «Oqlung Suriyəning padixahı Bən-Ḥədad meni əwətip, bu kesəldin sakiyimənmu, sakaymaymənmu?» dəp soraydu, — dedi.

**10** Elixan uningoqa: — Berip uningoqa: — Qoқum sakiyisən, dəp eytqin. Lekin Pərwərdigar manga қandaқla bolmisun u qoқum өlidü, dəp wəhiy қildi, dedi.

**11** Hudaning adimi taki Ҳазаәл hijil bolup kətküqə uningoqa tikilip қarap turdi, andin Hudaning adimi yioqlaxka baxlidi.

**12** Ҳазаәл: — Өлоjam nemixka yioqlayla! dəp soridi. U: — Mən sening Israillarqa kılıdioqan yaman ixliringni bilimən; qunki sən ularning қorəqanlırını keydürüp, yigitlirini kılıq bilən əltürüp, uxxaq balılırını qərüp taxlap, həmilidar ayallırining қarnini yeriwetisən, dedi.■

**13** Ҳазаәл: — Mənki ittək bir қulung nemə idim, undak uluoł ixlarnı қılalamtim? Elixan: — Pərwərdigar manga sening Suriyəning padixahı bolidioqanlıqingni məlum қildi, dedi.

**14** U Elixanın qəxidin qıkip oqojisining yenoqla bardı. Bən-hədad uningdin: — Elixan sanga nemə dedi, dəp soridi. U: — U manga silining tooqrılırida, qoқum sakiydu, dəp eytti, dedi.

**15** Ətisi Ҳазаәл bir parqə bəzni elip, suşa qılap padixahning yüzini ətti. Xuning bilən u əldi; wə Ҳазаәl uning ornida padixah boldi.

*Yəhoxafatning oqlı Yəhoram Yəhudanıng  
padixahı boluxi atisi bilən*

*2Tar. 21:2-20*

**16** Israilning padixahı, Ahəbning oqlı Yoramning səltənitining bəxinqi yılıda, Yəhoxafat tehi

Yəħudaning padixaħi waqtida, Yəħoxafatning oqli Yəħoram Yəħudaning padixaħi boldi.

□ ■ 17 U padixaħ bolqanda ottuz ikki yaxta bolup, Yerusalemda səkkiz yil səltənət қildi.

18 U Ahabning jeməti kılolandək Israel padixaħħlirining yolida yürdi (qünki uning ayali Ahabning kizi idi); u Pərwərdigarning nəziridə rəzil bolqanni қildi . 19 Lekin Pərwərdigar Dawutka: — Sening bilən oqulliringoqa «mənggү əqməydiqan qiraɔq» berimən degən wədisi tüpəylidin u Yəħudani harab қilixni halimidi. □ ■

20 Uning künliridə Edom Yəħudaning idarə қilixioqa isyan kətürüp, azad bolup əz aldiqqa bir padixaħlik tikiłdi. ■ 21 Xuning bilən Yoram həmmə jəng hərwiliri bilən yoloqa qılıp Zair xəhirigə etti. U keqisi ornidin turup, eżini wə jəng hərwilirining sərdarlirini kørxiwalıqan Edomlaroqa hujum қılıp, ularni məoħlup қildi;

□ 8:16 «Yoram» — «Yəħoram»ning baxka birhil xəkli. Muxu ayəttə ikki Yəħoram bar; biringisi Israel, yəni ximaliy padixaħħlikning padixaħi, ikkinqisi Yəħudaning padixaħi. **«Yəħoxafat tehi Yəħudaning padixaħi waqtida, Yəħoxafatning oqli Yəħoram Yəħudaning padixaħi boldi»** — demək, Yəħoxafat wə oqli Yəħoram ikkisi təng səltənət қilidu. ■ 8:16 2Tar. 21:4, 5 □ 8:19 «Dawut ... bir qiraɔq... berimən» — «1Pad.» 11:36 wə izahatni kərüng. «Qiraɔq» — bu kəqmə mənilik səz bolup, Dawutning handanini kərsitidu, əlwəttə; handanning məwjuṭ bolqanlıki (1) Dawutning Hudaoqa sadık bolqanlıqioqa guwaħlik beridioqan «qiraɔq» bolidu; (2) Hudaning Dawutka: Sən arkılık pütkül dunyani soraydioqan Məsiħ, tuqulidu, dəp bərgən wədisidə turidioqanlıqioqa guwaħlik beridioqan «qiraɔq» bolidu. ■ 8:19 2Sam. 7:13; 1Pad. 11:36; 15:4; Zəb. 132:17-18 ■ 8:20 Yar. 27:40; 2Tar. 21:8

lekin ahirida *Yəħuda* ləxkərliri əz əylirigə ķeqip këtti. □ 22 Xuning bilən Edomlar Yəħudaning həkümranlıigidin bügüngiçə azad boldi. U waqtitta Libnahmu isyan kötürüp azad boldi.

23 Əmdi Yoramning baxka ixliri həm kılqanlırinining həmmisi bolsa «*Yəħuda* padixaħħlirining tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? □ 24 Yoram əz ata-bowiliri arisida uhlidi wə «*Dawutning xəhiri*»də ata-bowilirining yenida dəpnə kılındı. Oqlı Aħaziya uning ornida padixaħ boldi. ■

### *Aħaziya səltənət kılıdu*

*2Tar. 22:1-6*

25 Israilning padixaħi, Aħabning oqlı Yoramning səltənitining on ikkinqi yili, *Yəħuda* padixaħi Yəħoramning oqlı Aħaziya *Yəħuda*qa padixaħ boldi. ■ 26 Aħaziya padixaħ bolqanda yiġirmə ikki yaxta bolup, Yerusalemda bir yil səltənət kıldı. Uning anisining ismi Ataliya idi; u Israil padixaħi Omrining kizi idi. ■

27 *Aħaziya* Aħabning jemətining yolidə yürüp Aħabning jeməti kılqandek, Hudaning nəziridə

- 
- 8:21 «**Yoram həmmə jəng ħarwiliri bilən...**» — «Yoram» yaki «Yəħoram». «**Zair xəhirigə etti**» — yəni Iordan dəryasidin etti. **«ahirida Yəħuda ləxkərliri əz əylirigə ķeqip këtti»** — əyni tekistə «*Yəħuda*» degən sez yok. Lekin muxu yərdə «ləxkərlər» (ibraniy tilida «ħelk») Yəħudiy ləxkərlərni kərsətsə kerək. □ 8:23 «**Yəħuda padixaħħlirining tarih-təzkiriliri**» — bu kitab Təwrattiki «Tarih-təzkirə»ning əzi əməs, birak xübhisizki, Təwrattiki «Tarih-təzkirə» bu kitabtin kəp uqurlarni aloqan. ■ 8:24 2Tar. 21:19 ■ 8:25 2Tar. 22:1 ■ 8:26 2Tar. 22:2

rəzil bolqanni қildi; qünki u Aħabning kuy'oqli bolup uningoqa həmjəmət idi.

**28** Aħabning oqli Yoram Suriyəning padixahı Hazaəl bilən Gileadtiki Ramotta sokuxkanda Aħaziya uningoqa həmdəmlixip sokuxka qikkanidi. Suriylər Yoramni zəhimləndürdi.

**29** Yoram padixah Ramahda Suriyə padixahı Hazaəl bilən sokuxkanda Suriylərdin yegən zəhmini dawalitix üçün, Yizrəelgə yenip kəldi. Aħabning oqli Yoram kesəl bolqaqka, Yəħudaning padixahı, Yəħoramning oqli Aħaziya uni yoklıqlı Yizrəelgimu bardi.■

## 9

### *Yəħu padixah bolidu*

**1** Elixax pəyədəmbər pəyədəmbərlərning xagirtliridin birini qakirip, uningoqa: — «Belingni baqlap bu may қaqisini қolungoqa elip, Gileadtiki Ramotka baroqin. ■ **2** U yərgə baroqanda Nimxining nəwrisi, Yəħoxafatning oqli Yəħuni tepip, əyigə kirip, uni eż buradərliri arisidin ornidin turoquzup, iqqiriki əygə baxlap kir. **3** Andin қaqidiki mayni bexioqa կuyup: Pərwərdigar mundaķ dəydu: — Mən seni Israiloqa padixah boluxka məsiħ қildim, degin; xuni dəp bolupla ixikni eqip, keqip qikkin, ħayal bolma» — dedi.■

**4** Xuning bilən xu yax pəyədəmbər yigit Gileadtiki Ramotka bardi. **5** U yərgə kəlgəndə, mana,

■ **8:29** 2Pad. 9:15; 22:6, 7   ■ **9:1** 1Pad. 19:16   ■ **9:3** 2Tar. 22:7

ķoxunning sərdarlırı u yerdə olturattı. U: — I sərdar, sanga bir sözüm bar, dedi.

Yəhū: — Қaysimizqa? — dəp soridi.

U: — Sanga, i sərdar, dedi.

**6** U kəpup əygə kirdi. Yigit bexioqa mayni ķuyup uningqa mundak dedi: İsrailning Hudasi Pərwərdigar mundak dəydu: — Mən seni Pərwərdigarning həlkigə, yəni Israiloqa padixah boluxka məsih kildim. **7** Sən əz oqjang Aħabning jəmətini yokitisən; qunki əz ķullirim pəyəqəmbərlərning ķeni üçün wə Pərwərdigarning həmmə ķullirining ķeni üçün Yizəbəldin intikam alay. □ **8** Aħabning pütkül jəməti yokıldı; Aħabning jəmətidin Israildiki həmmə ərkəklərni hətta ajiz yaki meyip bolsun həmmisini ħalak kılımən. □ ■

**9** Mən Aħabning jəmətini Nibatning oqli Yəroboamning jəmətidək wə Ahiyahning oqli Baaxanıng jəmətidək yok kılımən. ■ **10** Itlar Yizəbəlni Yizrəeldiki xu parqə yerdə yeydu. Həqkim uni dəpnə kilmaydu».

Xuni dəp bolupla yigit ixikni ekip ķeqip kətti.

□ ■

**11** Yəhū əz oqjisining hismətkarlırinining ķexioqa yenip qikqanda, ular uningdin: — Həmmə ix

□ **9:7 «Yizəbəldin intikam alay»** — ibraniy tilida «Yizəbəlning қolidin intikam alay». □ **9:8 «həmmə ərkəklər»** — ibraniy tilida: «tamqa қarap siyidioqan hərbiri» dəp ipadiilindu. **«ajiz yaki meyip bolsun həmmisini»** — baxka birhil tərjimisi: «yaki կul yaki һer bolsun, həmmisini...».

■ **9:8** 1Pad. 21:21 ■ **9:9** 1Pad. 14:10; 15:29; 16:3,11 □ **9:10 «Yizrəeldiki xu parqə yər»** — Aħab padixah Nabottin қəstləp taritiwaloqan yərni kərsitudu. «1Pad.» 21:1-24ni kərüng. ■ **9:10** 1Pad. 21:23

tinqlıkmu? Bu təlwə seni nemə ix bilən izdəp kəptu? — dəp soridi.

U ularoqa: Silər xu kixi wə uning səpsətəlirini bilisilər, — dedi. □

**12** Ular: Yaloqan eytma! Bizgə dəp bərginə! dewidi, u: — U manga mundak-mundak dəp, Pərwərdigar mundak dəydu: — «Seni Israilning üstidə padixaħ boluxka məsih kıldı» dəp eytti — dedi.

**13** Xuning bilən ularning həmmisi tonlirini selip, pələmpəydə yeyip uningoşa payandaz kıldı. Ular kanay qelip: «Yəħu padixaħ boldi!» dəp jakar-laxti.

**14** Xuning bilən Nimxining nəwrisi, Yəħoxafatning oqli Yəħu Yoramni kəstliməkqi boldi. U wakitta Yoram bilən barlıq Israillar Gileadtiki Ramotta turup, u jayni Suriyəning padixaħi Hazaəlning hujumidin muhapıızət kiliwatattı. **15** Əmdi Yoram padixaħ Suriyəning padixaħi Hazaəl bilən sokuxkanda Suriylərdin yegən zəhmidin sakiyix üçün Yizrəəlgə yenip kəlgənidi. Yəħu bolsa *əzīgə əgəxkənlərgə*: Silərgə layik körünsə, Yizrəəlgə berip həwər bərgüdək həqkimni xəhərdin қaqurmanglar, degənidi. ■

**16** Yəħu bir jəng härwisini həydəp Yizrəəlgə bardı, qunki Yoram u yerdə kesəl bilən yatkanidi (Yəħudanıng padixaħi Ahəziya Yoramni yoklıqlılı qüxüp kəlgənidi). **17** Əmdi kəzətqi Yizrəəlning munarida turup, Yəħu қatarlıq bir top adəmlərni kərdi. U: «Bir top adəmlərni

---

□ **9:11 «səpsətəliri»** — yaki pəkət «gəpliri». ■ **9:15 2Pad. 8:29**

kərdum» dedi. Yoram: Bir atlıq kixini ularning aldiqa əwətinglar, u ulardin: — Həmmə ix tinqlikmu? — dəp sorisun, dedi. <sup>18</sup> Xuning bilən atlıq bir kixi ularning aldiqa berip: — Padixah, həmmə ix tinqlikmu, dəp soridi, dedi.

Yəhū: — Tinqlikmu, əməsmu, buning bilən nemə karing? Burulup mening kəynimdin mang, — dedi. Kəzətqi *padixahka* həwər berip: — Həwərqi ularning əxioqa bardı, lekin կaytip kəlmidi» — dedi.

<sup>19</sup> Xuning bilən u yənə bir atlıq kixini mangdurdı. U ularning aldiqa berip: — Padixah, həmmə ix tinqlikmu, dəp soridi, dedi.

Yəhū: — Tinqlikmu, əməsmu, buning bilən nemə karing? Burulup mening kəynimdin mang, dedi.

<sup>20</sup> Kəzətqi *padixahka* həwər berip: — Həwərqi ularning əxioqa bardı, lekin կaytip kəlmidi. Əmdi ularning hərwa həydixi Nimxining oqlı Yəhuning həydixidək ikən, qunki u təlwilərqə həydəydu, dedi.

<sup>21</sup> Yoram: — Hərwini ketinglar, dəp buyruwidı, uning jəng hərvisini ketip təyyarlidi. Andin Israilning padixahı Yoram bilən Yəhudanıng padixahı Aḥaziya, hərbiri əz jəng hərvisiqa olturnup, Yəhuning aldiqa berixqa qikti; ular uning bilən Yizrəəllik Nabotning etizlikida uqraxtı.□

<sup>22</sup> Yoram Yəhuni kərgəndə, «I Yəhū, həmmə ix tinqlikmu? dəp soridi. U: — Anang Yizəbəlning kılqan buzukqılıkları wə jadugərlik xunqə jik

□ **9:21 «ular uning bilən Yizrəəllik Nabotning etizlikida uqraxtı»** — «1 Pad.» 21:1-24ni kərüng.

tursa, kandaķmu tinqlik bolidu?! — dedi. □

**23** Xuning bilən Yoram ħarwini yandurup Aħaziyaqa: «I Aħaziya, asiylik!» dəp warkirap bədər qaqtı.

**24** Yəħu okyasini қolioqa elip, ok selip Yoramning *kayni taripidin* uning iki mürisining arilikidin atti. Ya oki uning yürükidin texip qikti wə u eż ħarwisiqqa yiklip qüxti. **25** Yəħu ez yenidiki ēməldari Bidkarqa: Uni elip Yizrællit Nabotning etizlikiqqa taxlioqin. Yadingda bolsunki, mən bilən sən uning atisi Aħabning keynidin billə mangolanda, Pərwərdigar uning toqrisida mundak bir həküm-wəħiyni eytqan: —□

**26** «Mən tünüğün Nabotning keni bilən uning oqullirining kənni kərdüm, dəydu Pərwərdigar: Mana bu *kan kərzini* dəl bu etizlikta sanga yandurimən, dəydu Pərwərdigar». Əmdi Pərwərdigarning xu sezi boyiqə, uni elip xu yərgə taxlioqin, — dedi. ■

**27** Yəħudaning padixaħi Aħaziya buni kərgəndə «Baqdiki rawak yoli» bilən qaqtı. Lekin Yəħu uning keynidin қooqlap: «Uni etinglar!» dəp buyruwidı, ular uni ībleamning yenida, Gur egizlikigə qikqan yolda atti. U Məgiddoqiqə ķeqip u yərdə əldi. □ ■ **28** Xuning bilən uning hizmətkarliri uning jəositini jəng ħarwisiqqa

□ **9:22 «buzukqılık»** — muxu yerdə həm zinahorlukning əzi həm keqmə mənidə butpərəslikni kərsətsə kerək. □ **9:25**

**«...mundak bir həküm-wəħiyni eytqan»** — iibraniy tilida «...mundak bir yükni saloqan». Adəttə «yük» Hudaning həkümi yaki jazasını jakarlaydiqan wəhiyi idi. ■ **9:26** 1Pad. 21:19

□ **9:27 ««Baqdiki rawak yoli» bilən»** — yaki «Bəyt-Hagganoqa baridiqan yol bilən». ■ **9:27** 2Tar. 22:7-9

selip, Yerusaleməqə elip berip, «Dawutning xəhiri»də ata-bowilirining yenioqla əz kəbrisidə dəpnə կildi <sup>29</sup> (Ahəbning oqlı Yoramning səltənitining on birinqi yılıda Ahəziya Yəhudaqla padixah bolqanidi).

<sup>30</sup> Yəhū əmdi Yizrəelgə kəldi, Yizəbəl xuni anglap kezlinrigə sürmə sürüp, qaqlırını tarap, derizidin կarap turatti. <sup>31</sup> Yəhū dərwazidin kirgəndə u uningoqla: I Zimri, əz օojangning կatili, həmmə ix tinqlikmu? — dəp soridi. □ ■

<sup>32</sup> Yəhū bexini kətürüp, derizigə կarap turup: — Mən tərəptə turidioqlan kim bar? dəp soriwidi, ikki-üq aqwat derizidin uningoqla կaridi.

<sup>33</sup> U: Xu ayalni təwəngə taxlanglar, deyixigila, ular uni təwəngə taxlidi. Xuning bilən uning կeni həm taməqə həm atlarqa qeqildi. U uni atlirioqla dəssitip üstidin etüp kətti.

<sup>34</sup> Andin u əygə kirip yəp-iqkəndin keyin: Bu ləniti ayalning jəsitini təkxürüp, uni dəpnə kilinglar. Qünki nemila bolmisun u padixahning məlikisidur, dedi. ■ <sup>35</sup> Lekin ular uni dəpnə kiliwetəyli dəp beriwidi, uning bax səngiki, ayaqlırı wə կolining alkınidin baxqə həq yerini tapalmidi.

<sup>36</sup> Ular yenip kelip bu həwərni uningoqla degəndə u: — Bu ix Pərwərdigar Əz kuli Tixbilik İliyas arkılık eytqan munu səzining əməlgə axuru-luxidur: — «Itlar Yizrəeldiki xu parqə yərdə Yizəbəlning gəxini yəydi. ■ <sup>37</sup> Yizəbəlning əlüki

□ <sup>9:31</sup> «Zimri» — 44 yıl ilgiri Israil padixah Elahdin yüz ərüp uni əltürgən. «1Pad.» 16:9-20ni kərung. ■ <sup>9:31</sup> 1Pad. 16:18

■ <sup>9:34</sup> 1Pad. 16:31 ■ <sup>9:36</sup> 1Pad. 21:23

sirtta, Yizrəeldiki xu parqə yərdə կioqdək yeyiliп ketidu wə xuning bilən həqkim: «U Yizəbəl ikən» deyəlməydu» — dedi.

## 10

### *Yəhū Aḥābning jəmətidikilərni yokitidu*

<sup>1</sup> Əmdi Samariyədə Aḥabning yətmix oqlı bar idi. Yəhū hətlərni yezip Samariyəgə, yəni Yizrəeldiki əməldar-akşakallarqa wə Aḥabning jəmətidiki pasibanlarqa əwətti. Hətlərdə mundak deyildi: —

<sup>2</sup> «Silər bilən billə oojanglarning oqulliri, jəng hərwiliri bilən atlar, қorolanlıq xəhər wə sawut-korallarmu bardur; xundak bolqandin keyin bu hət silərgə təgkəndə, <sup>3</sup> əz oojanglarning oqulliridin əng yahxisini tallap, əz atisining təhtigə olturoquzup, oojanglarning jəməti üçün sokuxka qıkinglar!». —

<sup>4</sup> Lekin ular dəkkə-dükkigə qüxüp intayın қorkuxup: Mana ikki padixah uning aldida put tirəp turalmıqan yərdə, biz қandaқmu put tirəp turalaymiz? — deyixti.

<sup>5</sup> Xuning bilən orda bexi, xəhər baxlığı, akşakallar bilən pasibanlar Yəhūqa həwər yətküzüp: Biz sening қulliringmiz; sən hərnemə buyrusang xuni kılımiz; həqkimni padixah kılmaymiz. Sanga nemə muwapiк kərünsə xuni kılqın, dəp eytti.

<sup>6</sup> Yəhū ikkinqi hətni yezip, həttə: — «Əgər mən tərəptə bolup, mening səzlirimgə kirixkə

razi bolsanglar өз оojanglarning oqullirining baxlirini elip, әтә muxu wakitta Yizrælgə, mening қeximoqa ularni keltürüngrar. Әmdi padixaһning oqulliri yətmix kixi bolup, өzlirini bakкan xəhərning uluqlirining қexida turatti.

□ 7 Hət ularoja təgkəndə ular xahzadilərni, yətmixəylənnинг həmmisini əltürüp, baxlirini sewətlərgə selip, Yizrælgə Yəhəmoja əwətti. 8 Bir həwərqi kelip Yəhəmoja: Ular xahzadilərning baxlirini elip kəldi, dəp həwər bərgəndə, u: Ularni ikki dəwə kılıp, dərwazining aldida әtə ətigəngiqə կoyunglar, dedi.

9 Әtigəndə u qikip, u yərdə turup pütkül halayıkça: Silər bigunahsilər; mana, mən өzüm oqojamoqa қəst kılıp uni əltürdüm; lekin bularning həmmisini kim qepip əltürdi? □ 10 Әmdi xuni bilinglarki, Pərwərdigarning həq səzi, yəni Pərwərdigar Ahabning jəməti toqrisida eytkinidin həqbir səz yərdə kalmayıdu. Qünki Pərwərdigar Өz կuli Iliyas arkılık eytkiniqə əməl kıldı, — dedi.■

11 Andin keyin Yəhū Yizrældə Ahabning

---

□ 10:6 «**baxlirini elinglar**» — Yəhuning təlipi bəlkim қəstən müjməl deyilgənidi. Ibraniy tilida «baxlirini elix» degənlik «өzlirini elip kelix» yaki «əltürük» degən ikki bislik mənidə idi. Akşakallar wə pasibanlar padixaһning oqullirini əltürgəndən keyin, Yəhū ularnı «Ular mən bilən təng bu ixlarqa məs'ul» dəp kərsitəleytti. □ 10:9 «**Silər bigunahsilər; mana, mən өzüm oqojamoqa қəst kılıp uni əltürdüm; lekin bularning həmmisini kim qepip əltürdi?**» — Yəhū hiyligərlik bilən xəhərdiki wə Yizrældiki əməldarlarnı mən tərəptə turidu, mən bilən təng muxu ixlarqa məs'ul, dəp halayıkkə kərsətməkqi.

■ 10:10 1Pad. 21:19, 21, 29

jəmətidin қалоqanlarning həmmisi, uning təripidiki barlik ərbablar, dost-aqiniliri wə kahinlirini ھeq kimni қaldurmay өltürdi. **12** Andin u ornidin turup, Samariyəgə bardi. Yolda ketiwetip «padiqilaroqa təwə Bəyt-Əkəd»kə yətkəndə □ **13** Yəhū Yəhuda padixahı Ahaziyaning қerindaxliri bilən uqraxti. U ulardin: Silər kim? — dəp soridi.

«Ahaziyaning қerindaxliri, padixahning oqulliri wə hanixning oqulliridin hal sorioqili barimiz, dedi. □ ■

**14** U: Ularni tirik tutunglar! dəp buyrudi. Andin adəmliri ularni tirik tutti, andin həmmisini Bəyt-Əkədning կudukining yenida өltürüp, ularning ھeq birini қoymidi. Ular jəmiy қirik ikki adəm idi. **15** U u yərdin ketip baroqanda uning aldiqə qıkkən Rəkabning oqlı Yəhənadabka yolukti. U uningoja salam қilip: Mening kənglüm sanga sadık bolqandək, sening kənglüngmu manga sadıkmu? — dedi.

Sadık, dedi Yəhənadab.

Yəhū: — Undak bolsa қolungni manga bərgin, dedi. U қolını beriwidi, Yəhū uni jəng hərwisiqə elip qikip, əz yenida jay berip □

□ **10:12** ««padiqilaroqa təwə Bəyt-Əkəd»kə» — yaki «қоy padiqilar yioqildiqən jay»qa...» □ **10:13** «**hal sorioqili barimiz**» — ibraniy tilida «hal sorioqili qüximiz».

■ **10:13** 2Tar. 22:8 □ **10:15** «**sanga sadık**» — ibraniy tilida «kənglünggə sadık» dəp ipadilinidu. «**sanga sadık bolqandək**» — yaki «sanga durus bolqandək». «**manga sadıkmu**» — yaki «manga durusmu». Bu ayəttiki «Rəkabning oqlı Yəhənadab» «Yər.» 35:1-16də tiləqə elinəqən «Rəkabning oqlı Yəhənadab (Yonadab)»ka ohxax adəm boluxi mumkin.

**16** uningəqa: Mən bilən berip, Pərwərdigarəqə bolğan kızıljinlikimni kərgin, dedi. Xuning bilən u uni jəng hərwisiəqə olturoquzup həyidəp mangdi.

**17** U Samariyəgə kəlgəndə Ahəbning jəmətidin Samariyədə қaloqlanlarning həmmisini kırıp tүгətküqə əltürdi. Bu ix Pərwərdigarnıg Iliyashka eytən səzining əməlgə axuruluxi idi.■

*Yəhuning Baal degən butning kaһin-pəyələmbərlirini kətl kılıxi*

**18** Andin Yəhū həmmə halayıkni yioqdurup, ularəqə mundak dedi: — Ahəb Baalning hizmitini az қiloqan, lekin Yəhū uning hizmitini kəp kılıdu. **19** Buning üçün Baalning barlıq pəyələmbərlirini, uning қullukida bolğanlarning həmmisi bilən barlıq kaһinlirini manga qakiringlar; həqkim kalmışın, qünki Baalqa qong қurbanlıq sunoqum bar; hərkim hazır bolmisa jenidin məhərum bolidu, dedi. Lekin Yəhū bu ixni baalpərəslərni yokitix üçün hiyiligərlik bilən kıldı.

**20** Xuning bilən Yəhū: Baalqa has bir həyt bekitinglar, dewidi, ular xundak elan kıldı.

**21** Yəhū pütkül Israiloqa təklip əwətkəndə, barlıq baalpərəslər kıldı; ulardin həqbiri kəm kalmay kıldı. Ular Baalning buthanisiəqə kirdi; xuning bilən Baalning buthanisi bu bexidin yənə bir bexiqiqlik toldı. **22** U murasim kiyimi begigə: Həmmə Baalpərəslərgə ibadət kiyimlirini əqikip bər, dewidi, u kiyimlərni ularəqə əqikip bərdi.

**23** Yəhū bilən Rəkabning oqlı Yəhəonadab Baalning buthanisiqa kirip baalpərəslərgə: Təkxürüp bekinqlar, bu yerdə Pərwərdigarning bəndiliridin həqebiri bolmisun, bəlki pəkət baalpərəslər bolsun, dedi.

**24** Ular təxəkkür kurbanlıkları bilən kəydürmə kurbanlıklarnı ətküzgili kirdi. Yəhū səksən adimini texida köyup ularoqa: Mən silərning ilkinglaroqa tapxuroqan bu adəmlərdin birsi қolunglardın keletal kətsə, jenining ornida jan berisilər, dedi. □

**25** Ular kəydürmə kurbanlıknı ətküzüp boluxioqila, Yəhū orda pasibanlırı wə sərdarlaroqa: Kirip ularni kətl kilip, həqkimni qıkkılı koymanglar, dəp buyrudi. Xuning bilən orda pasibanlırı bilən sərdarlar ularni kılıq bisi bilən kətl kilip, əlüklərni xu yərgə taxliwətti. Andin Baalning buthanisining iqqirigə kirip **26** but tüvrüklərni Baalning buthanisidin elip qıkip kəydürüwətti. **27** Ular yənə Baalning tüvrük-həykilini qekip, Baalning buthanisini yikitip uni bügüngə kədər hajəthaniqa aylandurdu. **28** Yəhū xu yol bilən Baalni Israel iqidin yok կildi.

### *Yəhuning saltənitining hulasisi*

**29** Yəhū Nibatning oqlı Yəroboamning Israelni gunahka putlaxtuqan gunahlıridin, yəni Bəyt-Əl bilən Dandiki altun mozay butliridin əzini yioqmidi. ■ **30** Pərwərdigar Yəhūoqa: Sən

---

□ **10:24** «**təxəkkür kurbanlıkları**» — yaki pəkət «**kurbanlıklär**». ■ **10:29** 1Pad. 12:28

obdan kilding; Mening nəzirimgə muwapiq körünginini ada kılıp, Aħabning jemətigə kenglümädiki həmmə niyətni bəja kılıp pütküzgining üçün, sening oqulliring tətinqi nəsligiqə Israilning təhtidə olturidu, dedi.■

**31** Lekin Yəħu pütün kəlbidin Israilning Hudasi Pərwərdigarning mukəddəs əlanunida mengixka kengül bəlmidi; u Israilni gunahka putlaxturoran Yəroboamning gunahlıridin neri turmidi.

**32-33** Xu künlərdə Pərwərdigar Israilning zemini kesip-kesip azaytixka baxladı. Qunki Hazaəl Iordan dəryasining məxriq təripidin baxlap Israilning qegralırıdin bəsüp etüp ularqa hüjum kıldı; u barlık Gilead yurtını, Arnon jiloqisining yenidiki Aroərdin tartıp Gileadtin etüp Baxanətiqə, Gad, Rubən və Manassəhning barlık yurtlarını ixqal kıldı.

**34** Əmdi Yəħuning baxka əməlliri həm kılqanlırinin həmmisi, jümlidin səltənitining həmmə kudriti «Israil padixahırının tarix-təzkiriliri» degən kitabta pütləğən əməsmidi?

**35** Yəħu əz ata-bowliri arisida uhlidi və Samariyədə dəpnə kılındı. Andın oqlı Yəħoahaz uning ornida padixah boldi. **36** Yəħuning Israilning üstidə Samariyədə səltənət kılqan wakti yigirmə səkkiz yil idi.

## 11

*Hanix Ataliyaning əltürülüxi*

*2Tar. 22:10-12; 23:1-21*

**1** Əmdi Ahaziyaning anisi Ataliya oqlining elginini kərgəndə, barlıq xah nəslini əltürükə қozqaldı. ■

**2** Lekin Yoram padixaħħning kızı, yəni Ahaziyaning singlisi Yəħoħeba əltürülüx aldida turoqan padixaħħning oqullirining arisidin Ahaziyaning oqli Yoaxni oqrlilikqə elip qikip, uni wə inik anisini yastuķ-kirlik ambiriqa yoxurup қoydi. Yoax xu yol bilən Ataliyadın yoxurup қelinip əltürülmidi. **3** Andin keyin *inik anisi* bilən Pərwərdigarning əyidə altə yilqiqə yoxurunup turdi. Xu waqtılarda Ataliya zemində səltənət қildi.

**4** Yəttinqi yili Yəħoyada adəm əwətip Kariylar həm orda pasibarlirining yüzbexilirini Pərwərdigarning əyigə qakırtıp kelip, ular bilən əhdə kilixti. U ularqa Pərwərdigarning əyidə kəsəm iğküzüp, padixaħħning oqlini kərsətti.

□ ■ **5** Andin ularqa buyrup: Mana silər kilixinglar kerək bolqan ix xuki: — Xabat künidə pasibanlıq nəwiti kəlgən üqtin biri padixaħħning ordisida pasibanlıq keziti kilsun.

**6** Üqtin biri Sür degən dərwazida tursun wə üqtin biri orda pasibanlar höylisining kəynidiki dərwazida tursun; xundak қılıp silər orda üçün pasibanlıq kılısilər. □ **7** Xabat künidə pasibanlıq nəwitini қılıp bolqan üqtin ikki կismi

---

■ **11:1** 2Tar. 22:10 □ **11:4** «**Kariylar**» — bəlkim bir türküm qatəllik ləxkərlərni kərsitudu. Baxka birnəqqə hil tərjimiliri uqrixi mumkin. ■ **11:4** 2Tar. 23:1 □ **11:6** «**Sür degən dərwazi**» — yaki «Ul dərwazisi».

Pərwərdigarning əyidə padixahning kexida pasibanlıq kilsun.<sup>8</sup> Silər padixahning ətrapida turup, hərbiringlar қolunglarqa əz қoralinglarnı elip, kimdəkim sepinglardin ətkili urunsa uni əltürüngrələr; padixah qikip-kirsə uning bilən billə yürüngərlər; dedi.

<sup>9</sup> Yüzbəxilar kahin Yəhoyada barlıq tapılıqlanırını bəja kəltürüxti; hərbir yüzbəxi əz adəmlirini, həm xabat künidə pasibanlıq nəwitigə kəlgənlərni həm pasibanlıq nəwidin yanqanlarıńı қaldurup қaldi; andin Yəhoyada kahinning əkəsi qalıb. ■ <sup>10</sup> Kahin bolsa Dawut padixahning Pərwərdigarning əyidə saklaklıq nəyzə wə қalqanlarını yüzbəxilarqa tarkitip bərdi.

<sup>11</sup> Orda pasibanlıri tizilip, hərbiri əz қolida қorallını tutup, ibadəthanining ong təripidin tartip sol təripigiqə կurbangah bilən ibadəthanini boylap padixahning ətrapida turdi. <sup>12</sup> Yəhoyada xahzadını otturiqə qikirip uning bəxiqə tajni kiygüzüp, uningoşa guwahnamılərni berip, padixah boluxka *huxbuy may bilən* məsih қildi. Həmməylən qawak qelip: — «Padixah yaxisun!» dəp towlaxtı.

<sup>13</sup> Ataliya orda pasibanlıri bilən həlkning towlaxlını angliqanda, Pərwərdigarning əyigə kirip, kərpilikning arisioşa қeldi. <sup>14</sup> U қariwidi, mana padixah қaidə-rəsim boyiqə tüwrükning yenida turatti. Padixahning yenida əməldarlar bilən kanayqılar tizilənəndi; barlıq yurt həlkı xadlinip, kanay qelixəndi. Buni kərgən Ataliya kiyimlirini yırtıp: — Asiylik, asiylik! —

dəp warkırdı.

**15** Əmma Yəhoyada kahin қoxunoqa məs'ul bołoqan yüzbexilaroqa: Uni səpliringlar otturisidin sırtka qikiriwetinglar; kimdəkim uningoqa əgəxsə kiliqlansun, dəp buyrudi. Qünki kahin: — U Pərwərdigarning əyidə eltürülmisun, dəp eytqanidi.

**16** Xuning bilən ular uningoqa yol boxitip bərdi; wə u padixah ordisiqa kiridiqan at yoliqa yetip kəlgəndə, ular u yerdə uni eltürdi. □

**17** Yəhoyada: — «Pərwərdigarning həlkı bolaylı» dəp Pərwərdigarning wə padixah bilən həlkning otturisida bir əhdə tohtatti; padixah bilən həlkning otturisida həm bir əhdə baoqlandi. ■ **18** Andin barlık zemindiki həlk Baalning buthanisiqa berip uni buzup taxlidi; uning қurbangahları bilən məbudlirini qekip parə-parə kılıp, Baalning kahini Mattanni қurbangahlarning aldida eltürdi. Andin keyin *Yəhoyada* kahin Pərwərdigarning əyigə pasibanlarnı təyinlidi. **19** Andin u yüzbexilar, Kariylar, orda pasibanlırı wə yurtning həmmə həlkini əzi bilən elip kelip, padixahnı Pərwərdigarning əyidin baxlap qüxüp, ordidiki «Pasibanlarning dərwazisi»din padixahning ordisiqa kirgzdi; Yoax padixahlıq təhtigə olturdi.

**20** Yurtnıng barlık həlkı xadlinatti; ular Ataliyanı padixahıning ordisining yenida kiliqlap

□ **11:16** «ular uningoqa yol boxitip ... at yoliqa yetip kəlgəndə, ular u yerdə uni eltürdi» — yaki «ular uni tutup padixah ordisiqa kiridiqan at yoliqa yetip kəlgəndə, xu yerdə uni eltürdi». ■ **11:17** 2Tar. 23:16

əltürgəndin keyin, xəhər tinq bolup қaldi.

*Yəhoax Yəhuda ola padixah bolidu*

*2Tar. 24:1-27*

21 Yəhoax yəttə yaxka kirgəndə padixah boldi.

## 12

<sup>1</sup> Yəhuning səltənitining yəttinqi yılıda Yəhoax padixah boldi; u қırıq yıl Yerusalemdə səltənət қıldı. Uning anisi Bəər-Xebalik Zibiyahı idi.

<sup>2</sup> Yəhoax Yəhoyada kahin uningoşa nəsihət kılıp turoqan barlıq künlərdə, Pərwərdigarning nəziridə durus bolqanni қıldı.  <sup>3</sup> Pəkət «yükiri jaylar»la yokitilmidi; həlk yənilə «yükiri jay-

---

**12:1 «Yəhoax»** — «Yoax»ning baxqa xəkli.  **12:2 «Yəhoax Yəhoyada kahin uningoşa nəsihət kılıp turoqan barlıq künlərdə, ... durus bolqanni қıldı.»** — bu səzgə karioqlanda Yoax Yəhoyada əlgəndin keyin Pərwərdigarning yolidin qıkip kətti; wə dərwəkə xundağ boldi («2Tar.» 24:17-27ni kərüng).

lar» oqa qikip kurbanlik kili huxbuy yakattı. □

**4** Yəhoax kahinlar oqa: — Pərwərdigarning eygə Huda oqa atalqan həmmə pul, jümlidin royhəttin etküzülgən hər kixining baj puli, kəsəm iqtənlərning puli wə hərkim ihtiyarı bilən Pərwərdigarning eygə beqixlap əkəlgən həmmə pulni □ ■ **5** kahinlar həziniqilərdin tapxuruwelip Pərwərdigarning əyining կaysi yeri buzulqan bolsa, xu pulni ixlitip xularni ongxisun, dedi. □

**6** Lekin Yəhoax padixahning səltənitining yigirmə üçinqi yilio iqə, kahinlar ibadəthanining buzulqan yərlirini tehiqə onglimioqanidi.

**7** Andin Yəhoax padixah Yəhoyada kahin wə baxka kahinlarni qakirip ular oqa: —

□ **12:3 «yukiri jaylar»** — Təwrattiki «Kan.» 12:5-14də wə baxka munasiwbəlik yərlərdə, Huda Israillar oqa: Birsi Manga atap kurbanlik kilsa, pəkət «Əzüm tallıqan jay»da kurbanlik kilsün, dəp tapilaydu. Israilning tarihida Huda muxundak kurbanlik kılıdioqan birnəqqə jayni bekitkənidi (bir wakitta pəkət birlə jayni bekitətti). Biraq Israillar bəlkim əz əyalilikni kezləp (wə bəlkim butpərəslərning ix-hərikətlərini dorap) Hudanıñ əmrini nəziridin sakit kili taq qoqqılıri qatarlıq yukiri jaylarda Huda oqa ibadət kili kurbanlik kılatti. Buning xundak bir hətiri bar idiki, ular ətrapidiki butpərəslərning təsirini köbul kili, xu yerdə hərhil butlar oqimu qoqunup, hətta butpərəslərgə əgixip «insan kurbanlik» larnimu kili xi mumkin wə dərwəkə kəp wakıtlarda xundak kılatti (məsilən, «Əz.» 16:21, 20:26ni kərung). □ **12:4 «royhəttin etküzülgən hər kixining baj puli, kəsəm iqtənlərning puli»** — «Mis.» 30:11-16, «Law.» 27-babni kərung. ■ **12:4 2Pad. 22:3-21**

□ **12:5 «kahinlar həziniqilərdin...»** — yaki «kahinlar əz tonuxliridin...». «Kahinlar» — ibraniy tilida «Hərbir kahin...» deyildi — demək, hərbir kahinning bu ixka bolqan ayrim mə'suliyyiti barlıkı səl təkitlinidu.

Nemixķa ibadəthanining buzulqan yərlirini ongximidinglar? Mundin keyin həziniqilərdin pul almanglar wə əzünglar ibadəthanining buzulqan yərlirini onglatmanglar, dedi. □

**8** Xuning bilən kahinlar makul boluxup: Biz buningdin keyin həlkətin pul almayımız həm əzimiz ibadəthanining buzulqan yərlirinimə ongximaymız, dedi.

**9** Əmdi Yəhoyada kahin bir sandukni elip qikip, yapkuqidin bir təxük texip uni կurbangaһning yeniqə koydi; kixilər Pərwərdigarning əyigə kirdəndə, u ong tərəptə turatti. Dərwaziqə karaydioqan kahinlar Pərwərdigarning əyigə kəltürülgən barlik pulni uningoqa salatti.

**10** Wə xundak bolattiki, ular sandukta kəp pul qüxkənlikini kərsə, padixaһning katipi bilən bax kahin ibadəthaniqə qikip, Pərwərdigarning əyidiki pulni haltıqə qigip, sanap կoyatti. **11** Andin ular Pərwərdigarning əyini ongxaydioqan ix baxliriqə əlqəp-hesablap berətti. Ular bolsa uni Pərwərdigarning əyini ongxaydioqan yaqlaqqi bilən tamqilar, **12** taxqilar bilən taxtiraxlarqa berətti. Ular muxu pulni Pərwərdigarning əyining buzulqan yərlirini ongxaxķa lazim bolqan yaqlaq bilən oyulqan

---

□ **12:7 «...Mundin keyin həziniqilərdin pul almanglar wə əzünglar ibadəthanining buzulqan yərlirini onglatmanglar»** — bu səzgə կarioqanda kahinlar həq bolmioqanda ibadəthanini ongxitix hizmitidə məs'uliyətsizlik kılıoqan bolsa kerək. Bu səzlərdin ular muxu pullarni hiyanət kılıoqanlılıq natayın. Baxka birhil tərjimisi: «Muningdin baxlap ibadəthanining buzulqan yərlirini onglitix məksitidə baxka həziniqilərdin pul almanglar». 8-ayət bizning tərjimimizgə masrak kelidi.

taxlarni setiwelixka, xuningdək ibadəthanini ongxaxka wə həmmə baxka qıkimoqa ixlitətti. □

**13** Lekin Pərwərdigarning əyigə kəltürülgən pul ibadəthaniqə atılıdiqan kümük қaqa-ķuqılar, piqaklar, piyalilər, kanaylar, ya altundın yaki kümüxtin yasalıqan baxka hərkəndək nərsilərni yasitixka ixlitilməyətti. **14** Ular bəlki xu pulni ix bexilirioqa berip, Pərwərdigarning əyini ongxitətti. **15** Ular pulni ix bejirgüqilərning ixləməqilərgə təkşim kılıp berixi üçün tapxuratti; lekin uning hesawatını kilməyətti; qunki bular insap bilən ix kılətti. **16** Lekin itaətsizlik қurbanlıq puli bilən gunah қurbanlıqıqə munasiwətlik pullar Pərwərdigarning əyigə elip kelinməyətti; u kahinlar oqa təwə idi.

**17** U wakitta Suriyə padixahı Həzaəl Gat xəhiriğə hujum kılıp, uni ixqal kıldı. Andin Həzaəl Yerusalemoqa hujum kiliçka yüzləndi. ■

**18** Xuning bilən Yəhūdaning padixahı Yəhōax əz ata-bowiliri bolıqan Yəhūda padixahlıri Yəhoxafat, Yoram wə Aħaziya Pərwərdigaroqa təkdim kılıqan həmmə mukəddəs buyumlarnı, wə ezi təkdim kılıqanlarını Pərwərdigarning əyi həm padixahning ordisining həziniliridin izdəp tapşan barlıq altunoqa қoxup, həmmisini Suriyəning padixahı Həzaəlgə əwətti; andin Həzaəl Yerusalemdin qekindi. ■

**19** Yoaxning baxka əməlliri həm kılıqanlırinin həmmisi «Yəhūda padixahlırinin tarikh-

□ **12:12 «taxtiraxlar»** — yəni tax nəkixqilər idi.

2Pad. 8:12; 13:25; 2Tar. 24:23

■ **12:17**

■ **12:18** 2Pad. 18:15

təzkiriliri» degən kitabta pütülgən əməsmidi? □  
**20** Əmdi *Yəhooaxning* hizmətkarliri uningoşa ķest kılıp Silla dawini təripidiki Millo կəl'əsidə uni əltürdi. ■ **21** Uning hizmətkarliridin Ximeatning oqlı Yozakar wə Xomərning oqlı Yəhəzabad uni zəhimləndürdi, xuning bilən u əldi. U ez ata-bowilirining arisida «Dawutning xəhiri»də dəpnə ķilindi. Oqlı Amaziya uning ornida padixah boldi.

## 13

### *Yəhooahaz Israil üstdidin həküm süridu*

**1** Aħaziyaning oqlı, Yəħudaning padixahı Yoaxning səltənitining yigirmə üçinqi yılı, Yəħuning oqlı Yəhooahaz Samariyədə Israilqa padixah bolup, Samariyədə on yəttə yil səltənət ķildi. **2** U Pərwərdigarning nəziridə rəzil boloqanni kılıp, Israilni gunahğa putlaxtuoran Nibatning oqlı Yəroboamning gunahlıriqa əgixip mangdi; u ulardin həq qıkmidi.  
**3** Buning üçün Pərwərdigarning oqəzipi Israilqa ķozqaldı; u ularni Suriyəning padixahı Hazaəlning wə Hazaəlning oqlı Bən-Hədadning ķolioqa tapxurup bərdi.

**4** Yəhooahaz Pərwərdigardin rəhim tilidi; wə Pərwərdigar Israilning kisilip қalqanlığını kərüp duasıqa կulak saldı. Qünki

---

□ **12:19** «**Yəħuda padixahlırinining tarix-təzkiriliri**» — bu kitab Təwrattiki «Tarih-təzkirə» əməs, birak xübhisizki, Təwrattiki «Tarih-təzkirə» uningdin kəp uqurlar aloqanidi.

■ **12:20** 2Pad. 14:5

Suriyəning padixahı ularoqa zulum kiliwatatti. <sup>5</sup> Pərwərdigar Israiloqa bir կutkuzoquqi təyinlidi; xuning bilən ular Suriylərning կolidin azad bolup կutuldi. Keyin Israil yənə burunkidək əz əy-qedirliridə makanlaxti. <sup>6</sup> Lekin ular Israilni gunahka putlaxtuqan Yəroboam jəmətining gunahlıridin qıkmidi; ular yənilə xu yolda mangatti. Hətta Samariyədə bir «Axərah» butmu կaləqanıdi. □

<sup>7</sup> *Suriyəning padixahı* Yəhoahəzəqə pəkət əllik atlıq ləxkərnı, on jəng һarwisi bilən on ming piyadə əskirinila կalduroqanıdi. Qünki u Yəhoahəzning қoxunini yokitip hamandiki topa-qangdək kiliwətkənidi.

<sup>8</sup> Əmdi Yəhoahəzning baxka ixliri həm կiləqanlırinining həmmisi, jümlidin səltənitining həmmə կudriti «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>9</sup> Yəhoahəz ata-bowilirining arisida uhlidi wə Samariyədə dəpnə kılındı. Andin oqlı Yoax ornida padixah boldı.

*Yoax Samariyə üstidin həküm süridu •••  
«Yoax»ning baxka xəkli «Yəhoax»*

<sup>10</sup> Yəhudanıng padixahı Yoaxning səltənitining ottuz yəttinqi yıldida Yəhoahəzning oqlı Yəhoax Samariyədə Israiloqa padixah bolup, on altə yil səltənət կildi. □ <sup>11</sup> U Pərwərdigarning

---

□ **13:6 ««Axərah» butlar»** — bəlkim butpərəslikkə beqixlanıqan dərəhlərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyulqan yaki nəkixləngən boluxi mümkün. □ **13:10 «Yəhoax»** — «Yoax»ning baxka xəkli.

nəziridə rəzil bolqanı qıldı; u Israilni gunahğa putlaxturoqan, Nibatning oqlı Yəroboamning gunahlırinin həqkaysisini taxlimidi; u xu yolda mangatti.

**12** Əmdi Yoaxning baxqa ixliri həm kılqanlırinin həmmisi, jümlidin uning Yəhūdaning padixağı Amaziya bilən jəng kılıp kərsətkən կudriti «Israil padixahlırinin tarıh-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? **13** Yoax ata-bowilirining arisida uhłidi wə Yəroboam uning təhtigə olturdu. Yoax Samariyədə Israilning padixahlıri arisida dəpnə kılındı.

### *Elixanıng ahirkı bexariti*

**14** Elixə eż əjilini yətküzidioqan kesəl bilən yattı. Israilning padixağı Yoax uning қexioqa kelip uning yüzigə engixip yiçlap: I atam, i atam, Israilning jəng hərwisi həm atlıq əskərliri!» dəp pəryad kətürdi. □ ■

**15** Elixə uningoşa: Bir ya bilən ya oklirini kəltürgin, dedi. U ya bilən ya oklirini kəltürgəndə **16** Elixə Israilning padixahıoşa: Kəlungni yaşa selip tutkin, dedi. U қolını կoyqanda Elixamu կollirini padixahıning կollirinинг üstigə կoyup, uningoşa: **17** — Məxrik

□ **13:14** «**Israilning jəng hərwisi**» — yaki «Israilning jəng hərwiliri». «**Israilning jəng hərwisi həm atlıq əskərliri!**» — degən ibarə bəlkim padixahıning Elixə pəyoğəmbərgə bolqan hərmitini bildürətti — Elixə pəyoğəmbər (Iliyas pəyoğəmbərdək) Israile həm baxpanah həm ezi «bir kixilik қoxun»dək bolup kəlgənidi. ■ **13:14** 2Pad. 2:12

tərəptiki derizini aqkin, dedi. U uni aqkanda Elixə: Atkin, dedi. U etiwidi, Elixə uningoşa: Mana bu Pərwərdigarning nusrət ya oki, yəni Suriyəning üstidin nusrət kazinidioğan ya okidur. Sən Suriylərni yokatkuqə Afəkətə ular bilən jəng kılısən, dedi. ■

**18** Andin u: — Ya oklirini қolungoşa aloqin, dedi. Ularnı aloqanda, Elixə Israilning padixahıoşa: Ular bilən yərgə uroqin, dedi. U üq ketim urup tohtidi. **19** Hudanıng adimi uningoşa aqqiklinip: Sən bəx-altə ketim uruxungoşa toqra kelətti. Xundak қılqan bolsang, sən Suriylərni urup yokitip üzül-kesil məəqlup қilatting; lekin əmdi Suriylərni urup, pəkət üç ketimla məəqlup қılalaysən, dedi.

**20** Elixə elüp dəpnə қılındı.

Əmdi hər yili, yil bexida Moablardın top-top bulangqilar yurtka parakəndiqilik salattı. **21** Bir kuni xundak boldiki, həlk bir əlgən adəmni yərlikigə қoyuwatlaşanda, mana, ular bir top bulangqılarnı körüp қaldı, ular jəsətni Elixanıng gərigə taxlıdi. Jəsət Elixanıng ustihini ola təgkəndə, u tirilip, қopup tik turdi.

**22** Əmma Suriyəning padixahı Ҳazaəl bolsa Yəhoahazning həmmə künliridə Israiloşa zalimlik қilatti. **23** Lekin Pərwərdigar ularoşa mehriban bolup iq aqritatti; İbrahim bilən Ishak wə Yakupka baqliqan əhdisi tüpəylidin U ularoşa iltipat қılıp, ularni bügüngə կədər ھalak қilmay, Өz huzuridin qikiriwetixni halimiqanıdi.

**24** Suriyəning padixahı Ҳazaəl əldi wə oqlı Bən-

Ҳадад uning ornida padixah boldi. <sup>25</sup> Andin keyin Yəhoahazning oqli Yəhoax Hazaəlning oqli Bən-Ҳадadning қолidin Hazaəl өз atisi Yəhoahazdin jengdə tartiwaloqan xəhərlərni yanduruwaldi. Yəhoax uni urup, üq ketim məəqlup kılıp, xuning bilən Israilning xəhərlirini yandurwaldi.

## 14

### *Amaziyaning Yəhudaqa bolqan səltənəti*

*2Tar. 25:1-28*

<sup>1</sup> Israilning padixahı Yəhoahazning oqli Yoaxning səltənitining ikkinçi yılıda *Yəhudadiki* Yoaxning oqli Amaziya Yəhudaqa padixah boldi. <sup>2</sup> Padixah bolqanda u yigirmə bəx yaxka kirgənidi; u Yerusalemda yigirmə tokkuz yıl səltənət kıldı. Uning anisi Yerusalemik Yəhoaddan idi.■

<sup>3</sup> Amaziya Pərwərdigarning nəziridə durus bolqanni қilatti, lekin əjdadi Dawut kilqandək əməs, bəlki atisi Yoaxning barlıq қılqanlıri boyiqə ix kərətti. □ <sup>4</sup> Pəkət «yükiri jaylar»la yokitilmidi; həlk yənilə «yükiri jaylar»qa qikip қurbanlıq kılıp huxbuy yakətti.

<sup>5</sup> Wə xundak boldiki, səltənəti uning қolida mukim bolqanda, u padixah atisini əltürgən hizmətkarlarını tutup əltürdi. <sup>6</sup> Lekin Musaqa qüxürülgən қanun kitabida Pərwərdigarning: «Atilarni oqulları üçün əlümğə məhkum kılıxka

■ **14:2** 2Tar. 25:1 □ **14:3 «əjdadi Dawut»** — ibraniy tilida «atisi Dawut».

bolmaydu ya oqullirini atiliri üçün əlümgə məhkum kılıxka bolmaydu, bəlki hərbiri əz gunaçı üçün əlümgə məhkum kılinsun» dəp pütülgən əmri boyiqə, u əltürgüqilərning balilirini əlümgə məhkum kilmidi.■

<sup>7</sup> U «Xor wadisi»da Edomiylardın on ming əskərni əltürdi wə jəng kılıp Selani ixqal kılıp uni Yoktəəl dəp atidi; bügüngi qə u xundak atılıp kəlməktə. <sup>8</sup> Andin keyin Amaziya Israilning padixahı Yəhuning nəwrisi, Yəhəoahazning oqlu Yəhəoaxning aldiqa əlqilərni mangdurup: «Kəni, jəng məydanında yüz turanə körükəyli» dedi.

<sup>9</sup> Israilning padixahı Yəhəoax Yəhudanıng padixahı Amaziya ola əlqi əwətip mundak səzlərni yətküzdi: — «Liwandiki tikən Liwandiki kədir dərihigə sez əwətip: Əz kizingni oqlumoqla hotunlukka bərgin, dedi. Lekin Liwandiki bir yawayi həywan ətüp ketiwetip, tikənni dəssiwətti.

<sup>10</sup> Sən dərwəkə Edomning üstidin əqəlibə kıldıng; kənglüngdə əz-əzüngdin məəqrurlinip kətting. Əmdi yayrap pəhirlən, bırak əydə қalqın; nemixka bexingəla külpət kəltürüp, əzüngni wə əzüng bilən Yəhudani balaqla

yikitisən?». □

**11** Əmma Amaziya կulaқ salmidi. Israilning padixahı Yəhoax jenggə qiqti; xuning bilən u Yəhūdaning padixahı Amaziya bilən Yəhūdadiki Bəyt-Xəməxtə uqrixip sokuxti.

**12** Yəhūdaning adəmliri Israilning adəmliri təripidin tiripirən kılınip, hərbiri əz əyigə keletal kətti. **13** Wə Israilning padixahı Yəhoax Bəyt-Xəməxtə Ahaziyaning nəwrisi, Yəhoaxning ooli, Yəhūdaning padixahı Amaziyanı əsir kılıp, Yerusalemoqa elip bardi; u Yerusalemning sepilining Əfraim dərwazisidin tartip burjək dərwazisiqə bolğan tət yüz gəzlik bir bəlikini ərüwətti. □

**14** U Pərwərdigarning əyidin həmdə padixahning ordisidiki həzinidin tepiloğan barlıq altun-kümük, həmmə қaqa-қuqılarnı buliwaldi wə kepillik süpitidə birnəqqə tutkunni elip Samariyəgə yenip kətti. **15** Əmma Yəhoaxning baxka ixłiri həm қiloqlanırınını həmmisi, jümlidin uning Yəhūdaning padixahı Amaziya bilən jəng kılıp kərsətkən kudriti «Israil padixahlırinin Tarih-təzkiriliri» degən kitabta pütulgən əməsmidi?

- **14:10 «Nemixka bexingoqa kulpət keltürüp, əzüngni wə əzüng bilən Yəhūdani balaqə yikitisən?»** — Yəhoax eytikan təmsilning omumiy mənisi: «Sən pəkət bir tikəndursən, əzüm kedirdək uluq adəmmən, əzünggə unqiwala ixinip kətmə. Sening uluq pilanıng hərtürlük tasadipyiliktin məəqlup boluxi mumkin» degəndək. Gərqə Yəhoax padixahını «butpərəs kapır» dəp hesablıqliyi bolsimu, muxu yerdə uning nəsihəti toqra idi.
- **14:13 «tət yüz gəzlik...»** — Təwratta «gəz» (yəki «jəynək») kolning jəynəktin barmakning uqioqıqə bolğan uzunluğu, yəni 0.454 metr uzunluk idı.

**16** Yəhooax əz ata-bowilirining arisida uhliidi wə Samariyədə Israilning padixahlirining arisida dəpnə kılındı. Oqlı Yəroboam uning orniqla padixah boldı. **17** Israilning padixahı Yəhooahazning oqlı Yəhooax əlgəndin keyin, Yəhooaxning oqlı, Yəhudaning padixahı Amaziya on bəx yil əmür kərdi. **18** Əmdi Amaziyanıq baxqa əməlliri həm kılqanlırinin həmmisi «Yəhuda padixahlirining tariftəzkiriliri» degən kitabta pütülgən əməsmidi? **19** U Yerusalemdə bəzilər uni kəstləxkə kirixkənidi, Lakıx xəhirişə keletal kəttı; lekin kəstligüqilər kəynidin Lakıxka adəm əwətip u yerdə uni eltürdi. ■ **20** Andin ular uni atlarqa artip Yerusalemoqla elip bardı. U Yerusalemdə ata-bowilirining arisida «Dawutning xəhiri»də dəpnə kılındı. **21** Yəhudaning barlık həlkı uning on altə yaxqa kirgən oqlı Azariyanı tikləp, uni atisi Amaziyanıq ornida padixah kıldı ■ **22** (padixah atisi ata-bowilirining arisida uhliqandın keyin, Elat xəhiriini kaytidin yasap, Yəhudaqla yənə təwə kılqanlıq dəl Azariya idi). □

### *Yəroboam II-nin Israil üstigə padixah boluxi*

**23** Yəhudaning padixahı Yoaxning oqlı Amaziyanıq səltənitining on bəxinqi yılıda, Israilning padixahı Yəhooaxning oqlı Yəroboam

---

■ **14:19** 2Tar. 25:27 ■ **14:21** 2Tar. 26:1 □ **14:22**  
**«padixah ...Elat xəhiriini kaytidin yasap, Yəhudaqla yənə təwə kılqanlıq dəl Azariya idi»** — yaki «padixah atisi əz ata-bowilirining arisida uhliqandın keyin, Azariya Elat xəhiriini kaytidin yasap uni Yəhudaqla yənə təwə kıldı»

heküm sürüxkə baxlap, Samariyədə kırıq bir yıl səltənət қildi. <sup>24</sup> U Pərwərdigarning nəziridə rəzil bolqanni қildi; u Israilni gunahğa putlaxturoqan Nibatning oqlı Yəroboamning gunahlırinining həqbırını taxlimidi.

<sup>25</sup> Israilning Hudasi Pərwərdigarning əz կuli Gat-Həfərlik Amittayning oqlı Yunus *pəyərəmbər* arkılıq eytən səzi əməlgə axurulup, u *ximalda* Hamat rayoniqa kirix eçizidin tartip *jənubta* «Arabah dengizi» qısqə Israilning qebralırını kengəytip əsligə kəltürdi. □ ■

<sup>26</sup> Qünki Pərwərdigar Israilning tartən azablırının intayın kattik ikənlikini kərdi; ajizlar həm meyiplardin baxka həqkim қalmidi, Israilqa mədətkar yok idi. □

<sup>27</sup> Pərwərdigar: «Israilning namini asmannı astidin yokitımən» degən əməs idi; xunga U Yəhooaxning oqlı Yəroboamning կoli bilən ularni կutkuzdi.

<sup>28</sup> Əmdi Yəroboamning baxka ixliri həm ķılqanlırinining həmmisi, jümlidin uning səltənitinin կudriti wə կandak jəng կlip, əsl Yəhudaqa təwə bolqan Dəməxk bilən Hamatni yanduruwaləqanlıkı «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>29</sup> Yəroboam ata-bowiliri, yəni Israilning

---

□ **14:25 «Hamat rayoniqa kirix eçizidin tartip...»** — yəki «Libo-Hamattin tartip...». «Arabah dengizi» — «Əlük dengiz»dur. ■ **14:25** Yun. 1:1; Mat. 12:39, 40 □ **14:26 «ajizlar həm meyiplardin baxka həqkim қalmidi, Israilqa mədətkar yok idi»** — baxka birhil tərjimisi: «məyli կul bolsun, hər bolsun, Israilqa mədətkar yok idi».

padixahlırinining arisida uhlidi wə oqlı Zəkəriya uning ornida padixah boldi.

## 15

*Azariya — yəni Uzziya — Yəhūdaqə səltənət kıldı*

*2Tar. 26:1-23*

<sup>1</sup> Israilning padixahı Yəroboamning səltənitining yigirmə yəttinqi yılıda Amazianing oqlı Azariya Yəhūdaning padixahı boldi. □ ■ <sup>2</sup> On altə yaxka kirgəndə padixah bolup Yerusalemdə əllik ikki yil səltənət kıldı. Uning anisining ismi Yəkoliya bolup, u Yerusalemlik idi. ■ <sup>3</sup> U atisi Amazianing barlık kılınanlıridək Pərwərdigarning nəziridə durus boloğanni kılatti. <sup>4</sup> Pəkət «yukiri jaylar»la yokitilmidi; həlk yənilə «yukiri jaylar»qa qikip kurbanlıq kılıp huxbuy yaqətti.

<sup>5</sup> Əmma Pərwərdigar padixahı urup, uning əlümigiqə uni mahaw kesiligə muptila kılqaq, u ayrim əydə turatti wə padixahının oqlı Yotam ordini baxkurup yurtnıng həlkining üstigə həküm sürətti. □

- 
- **15:1** «Azariya» — «Azariya»ning baxka xəkli «Uzziya».
  - **15:1** 2Pad. 14:21; 2Tar. 26:1 ■ **15:2** 2Tar. 26:1, 3; 2Tar. 27:3
  - **15:5** «Pərwərdigar padixahı urup, uning əlümigiqə uni mahaw kesiligə muptila kılqaq, u ayrim əydə turatti» — bu wəkət toqluluq «2Tar.» 26:16-21ni kərüng.

**6** Azariyaning baxka əməlliri həm қiloqanlirining həmmisi «Yəhuda padixahlirining tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

**7** Azariya ata-bowilirining arisida uhlidi; kixilər uni «Dawutning xəhiri»də ata-bowilirining arisida dəpnə kıldı. Oqlı Yotam uning ornida padixah boldi.

*Israel üstigə yənə birnəqqə padixah kışka wakıt səltənət kılıdu*

**8** Yəhuda padixahı Azariyaning səltənitining ottuz səkkizinqi yılıda, Yəroboamning oqlı Zəkəriya Samariyədə Israilqa padixah bolup, altə ay səltənət kıldı. **9** U ata-bowiliri қiloqandək Pərwərdigarning nəziridə rəzil bolqanni қılatti; u Israilni gunahğa putlaxturoqan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkmidi.

**10** Yabəxning oqlı Xallum uningoja kəst kılıp, uni həlkning aliddə urup əltürdi wə uning ornida padixah boldi. **11** Zəkəriyaning baxka ixliri həm қiloqanlirining həmmisi «Israel padixahlirining tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? **12** *Uning əltürülüxi* Pərwərdigarning Yəhūqa: — Sening oqulliring tətinqi nəsligiqə Israilning təhtidə oluridu, degən səzini əməlgə axurdi. Dərwəkə xundak boldi.■

**13** Yabəxning oqlı Xallum Yəhuda padixahı Azariyaning səltənitining ottuz tokkuzinqi yılıda padixah bolup, Samariyədə toluk bir ay səltənət

қildi. **14** Gadining oqlı Mənahəm Tirzahdin qikip, Samariyəgə kelip, Yabəxning oqlı Xallumni xu yerdə urup əltürdi wə uning ornida padixah boldi.

**15** Xallumning baxqa ixliri, jümlidin uning kəst kılıxliri, mana «Israil padixahlırinin tariftəzkiriliri» degən kitabta pütülgəndur.

**16** Xu qaoqda Mənahəm Tipsah xəhirigə hujum kılıp, u yerdə turuwatqanlarning həmmisini əltürdi; u yənə Tirzahdin tartip uningoşa təwə barlık zeminlirini wəyran қildi. Ular tən berip dərwazini aqmioqını üçün xəhərgə xundak hujum қildiki, hətta uningdiki jimi həmilidar ayallarning қarnını yirtip əltürdi.

### *Mənahəmning Israil üstigə bolğan səltənəti*

**17** Yəhuda padixahı Azariya səltənitining ottuz tokkuzinqi yılıda, Gadining oqlı Mənahəm Israilqa padixah bolup, Samariyədə on yıl səltənət қildi. **18** U Pərwərdigarning nəziridə rəzil bologanni kılıp, pütün əmridə Israilni gunahqə putlaxturoqan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkımı. **19** Asuriyəning padixahı Pul Israil zeminiqa tajawuz қildi; u wakitta Mənahəm: «Padixahlıkimning mustəhkəmlikü üçün manga yardəm kılqayla» dəp uningoşa ming talant kümüx bərdi. □ ■ **20** Mənahəm Asuriyəning padixahıqa beridioqan xu pulni Israilning həmmə bay adəmlirigə baj selix bilən aldi; u hərbiridin əllik xəkəl kümüx aldi. Xuning

---

□ **15:19** «ming talant kümüx» — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 30.6 tonna kümüx idi. ■ **15:19** 1Tar. 5:26

bilən Asuriyəning padixahı kaytip kətti wə bu zemində turup qalmidi. □

**21** Mənahəmning baxqa ixliri həm kılqanlırinining həmmisi «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? **22** Mənahəm ata-bowilirinining arisida uhlidi wə oqlı Pəkahıya ornida padixah boldi.

### *Pəkahıyaning Israil üstigə bolğan səltənəti*

**23** Yəhuda padixahı Azariyaning səltənitining əllikinqi yılıda, Mənahəmning oqlı Pəkahıya Samariyədə Israiloqa padixah bolup, ikki yıl səltənət қıldı. **24** U Pərwərdigarning nəziridə rəzil boloğanni kılıp, Israilni gunahka putlaxturoman Nibatning oqlı Yəroboamning gunahlıridin qıkmidi.

**25** Wə uning sərdarı Rəmaliyaning oqlı Pikah uningoqa kəst kılıp uni Samariyədə, padixah ordisdiki kəl'ədə əltürdi; xu ixta Argob bilən Ariyə wə əllik Gileadlıq kixi Pikah tərəptə turdi; u Pəkahıyanı əltürüp uning ornida padixah boldi.

**26** Pəkahıyaning baxqa ixliri həm kılqanlırinining həmmisi bolsa, mana «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgəndur.

### *Pikahning Israil üstigə bolğan səltənəti*

**27** Yəhudanıng padixahı Azariyaning səltənitining əllik ikkinqi yılıda, Rəmaliyanıng oqlı Pikah Samariyədə Israiloqa padixah bolup, yigirmə yil səltənət қıldı. **28** U Pərwərdigarning

---

□ **15:20 «əllik xəkəl»** — bəlkim 570 gram kümük bolatti.

nəziridə rəzil bolqanni kılıp Israilni gunahğa putlaxturoğan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkğındı.

**29** Israilning padixahı Pikaħning künliridə Asuriyəning padixahı Tiglat-Piləsər kelip Iyon, Abəl-Bəyt-Maakah, Yanoah, Kədəx, Hazor, Gilead, Galiliyə, jümlidin Naftalining pütkül zeminini ixqal kılıp, xu yerdiki həlkni tutkun kılıp, Asuriyəgə elip bardı. ■

**30** Əlahning oqlı Hoxiya Rəmaliyaning oqlı Pikaħqa kəst kılıp uni əltürdi. Uzziyaning oqlı Yotamning səltənitining yigirminqi yıldida, u Pikaħning ornida padixaħ boldı. □ **31** Pikaħning baxka ixliri həm kılqanlırinining həmmisi bolsa, mana «Israil padixahlırinining tarix-təzkiriləri» degən kitabta pütülgəndur.

### *Yotamning Yəħuda üstigə bolqan səltənəti*

*2Tar. 27:1-9*

**32** Israilning padixahı Rəmaliyaning oqlı Pikaħning səltənitining ikkinqi yıldida, Uzziyaning oqlı Yotam Yəħudaqla padixaħ boldı. **33** U padixaħ bolqanda yigirmə bəx yaxka kirgən bolup, Yerusalemda on altə yil səltənət kıldı. Uning anisining ismi Yəruxa idi; u Zadokning kizi idi. ■

**34** Yotam atisi Uzziyaning barlık kılqanlıridək Pərwərdigarning nəziridə durus bolqanni kılatti. **35** Pəkət «yükiri jaylar»la yokitilmidi;

---

■ **15:29** Yəx. 8:23 □ **15:30 «Uzziya»** — «Azariya»ning ikkinqi xəklidur. ■ **15:33** 2Tar. 27:1-9

həlk yənila «yukiri jaylar» oqa qikip ƙurbanlıq kılıp huxbu yaqattı.

Pərwərdigarning əyining «Yukiriki dərwaza» sini yasioquqi xu idi.

**36** Yotamning baxka ixliri həm қılqanlırinining həmmisi «İsrail padixaħħilirining tariftezkiriliri» degən kitabta pütülgən əməsmidi?

**37** Xu qaoqlarda Pərwərdigar Suriyəning padixaħi Rəzin bilən Rəmaliyaning oqlı Pikahni Yəħuda oqa hujum kiliixka қozolandı. ■

**38** Yotam ata-bowiłiri arisida uhlidi wə ata-bowiłirining arisida atisi Dawutning xəhiri idə dəpnə kılındı. Oqlı Ahaz ornida padixaħ boldı.

## 16

### *Aħażning Yəħuda üstigħa boloġan sultaniti*

*2Tar. 28:1-27*

**1** Rəmaliyaning oqlı Pikahning on yəttinqi yilda, Yotamning oqlı Ahaz Yəħuda oqa padixaħ boldı. ■ **2** Ahaz padixaħ boloġanda yigirmə yaxka kirgən bolup, Yerusalemda on altə yil səltənət қılqandı. U atisi Dawut қiloqandək əməs, əksiqə Pərwərdigarning nəziridə durus boloġanni kilmidi. **3** U İsrailning padixaħħilirining yolda mangatti, hətta Pərwərdigar İsrailning aldidin həyədəp qikarotan əllərning yirginqlik gunaħlirioqa əgixip, eż oqlini ottin ətküzüp kəydürdi. ■ **4** U «yukiri jaylar» da, dənglərdə wə

---

■ **15:37** 2Pad. 16:5; Yəx. 7:1   ■ **16:1** 2Tar. 28:1   ■ **16:3** Law. 18:21; 20:2, 3; 2Pad. 17:31

hərbir kək dərəhlərning astida қurbanlıq kılıp, kükə kəydürətti.

**5** Xu wakitta Suriyəning padixahı Rəzin bilən Israilning padixahı, Rəmaliyaning oqlı Pikağ Yerusalemoğa hujum kılıp, *padixah* Ahazni muhəsirigə elip қorxiwaloqını bilən, lekin uni məətlup kılalmıdı. ■ **6** Axu wakitta Suriyəning padixahı Rəzin Elat xəhiriini Suriyəgə kayturuwaldi wə xu yerdə turuwatkan Yəhūdalarnı həydiwətti. Andin Suriylər kelip u yerdə olturaklaxtı; ular bügüngiçə xu yerdə turmağta.

**7** Ahaz Asuriyəning padixahı Tiglat-Piləsərgə əlqilərni əwətip: Mən silining külliri, silin- ing oqulliri bolımən; manga hujum kiliwatkan Suriyəning padixahının qəlidin wə Israilning padixahının qəlidin kütkuzuxka qıkkayla, dedi. **8** Xuni eytip Ahaz Pərwərdigarning əyi wə padixahıning ordisidiki həzinilərdiki kümüx bilən altunni sowoqa kılıp, Asuriyəning padixahıqə əwətti. ■

**9** Asuriyəning padixahı uning təlipigə қoxuldi; xuning bilən Asuriyəning padixahı Dəməxkəqə hujum kılıp uni ixqal kıldı; uningdiki ahəlini tutkun kılıp Kir xəhiriğə elip bardı wə Rəzinni oltürdi. **10** Ahaz padixah əmdi Asuriyəning padixahı Tiglat-Piləsər bilən kərüxkili Dəməxkəqə bardı wə xundakla Dəməxktiki қurbangahını kərdi. Andin Ahaz padixah xu қurbangahıning rəsimini, uning barlık yasılıx təpsilatlırinin layihisini sizip,

uni Uriya kahinoqa yətküzdi. **11** Xuning bilən Uriya kahin Aħaz padixah Dəməxktin əwətkən barlıq təpsilatlar boyıqə bir kurbangah yasidi. Aħaz padixah Dəməxktin yenip kəlməstə, Uriya kahin uni xundak təyyar ķiloqanidi. **12** Padixah Dəməxktin yenip kelip, kurbangahni kərüp, kurbangahka berip, uning üstigə kurbanlıq sundi; **13** u kurbangahning üstigə kəydürmə kurbanlıq wə axlik hədiyəsini kəydürüp, «xarab hədiyə»sini təküp, «inaklık kurbanlılığı»ning kənini qaqtı.

**14** Xundak ķılıp u Pərwərdigarning huzurining aldidiki mis kurbangahni elip uni Pərwərdigarning əyi bilən əzining kurbangahining otturisidin etküzüp, əz kurbangahining ximal təripigə қoymadı.

□ **15** Aħaz padixah Uriya kahinoqa buyruq ķılıp: Muxu qong kurbangah üstigə ətigənlilik kəydürmə kurbanlıq bilən kəqlik axlik hədiyəsini, padixahning kəydürmə kurbanlığı bilən axlik hədiyəsini, həmmə yurtnıg pütün həlkining kəydürmə kurbanlığı, axlik hədiyə wə xarab hədiyəlirini kəydürüp sunisən. Kəydürmə kurbanlıqların barlıq կanlıları wə baxka kurbanlıqların barlıq կanlılarını uxbu kurbanlığın üstigə təkisən. Mis kurbangah

---

□ **16:14 «Pərwərdigarning əyi» — muxu yerdə ibadəthanidiki «mukəddəs jay»ni kərsitidu.**

bolsa mening yol sorixim üçün bolsun, dedi. □  
**16** Xuning bilən Uriya kahin Aħaz padixah buyruqanning həmmisini ada kıldı.

**17** Aħaz padixah das təgliklirigə bekitilgən tahtaylarnı kesip ajritip, daslarnı təglikliridin eliwətti; u mis «dengiz»ni tegidiki mis uylarning üstidin kətürüp elip, uni tax tahtaylıq bir məydanqa köydurdi. ■ **18** U Asuriyə padixahını razi kiliç üçün Pərwərdigarning əyigə tutixidioqan «Xabat künidiki aywanlıq yol» bilən padixah taxkirimidin kiridiqan yolni etiwətti.

**19** Aħazning baxka ixliri həm қılqanlırinining həmmisi «Yəħuda padixahlırinining tarikh-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

**20** Aħaz əz ata-bowiliri arisida uhlidi; u atabowilirining arisida «Dawutning xəhiri»də dəpnə ķilindi; oqlı Həzəkiya ornida padixah boldi.

## 17

### *Hoxiya Israil üstigə həküm sürüdu*

**1** Yəħudanıng padixahı Aħazning səltənitining on ikkinqi yılıda, Elahning oqlı Hoxiya Samariyədə Israiloqa padixah bolup, tokkuz yıl səltənat ķildi. **2** U Pərwərdigarning nəziridə

---

□ **16:15 «mis қurbangah bolsa mening yol sorixim üçün bolsun»** — padixahıning sezining mənisi bəlkim «bu қurbangahıning wasitisi bilən Pərwərdigardin yol soraymən». Kızık yeri xuki, Aħazdək bir insan butpərəslikkə berilip kətkəndin keyin, yənilə Pərwərdigardin yol sorımaqçı bolidu.

■ **16:17 1Pad. 7:23-51**

rəzil bolqanni қılatti; lekin uningdin ilgiri өtkən Israilning padixahlıridək undak rəzillik қılmaytti.

**3** Asuriyəning padixahı Xalmanəzər uningdə hujum қılqılı qıkkanda, Hoxiya uningdə bekiniп sowoqa-salam bərdi. **4** Əmma Asuriyəning padixahı Hoxiyaning asiylik қılmakçı bolqinini baykıdi; qünki Hoxiya burunkidək Asuriyəning padixahıqə yillik sowoqa-salam yollimay, bəlkı Misirning padixahı soşa əlqilərni mangduroqanıdi. Uning üçün Asuriyəning padixahı uni tutup, baqlap zindanoqa soliwətti. **5** Andin Asuriyəning padixahı qikip pütkül *Israil* zeminini talantaraj қılıp, Samariyəni üq yiləriqə կamal қıldı. ■ **6** Hoxiyaning səltənitining tokkuzinqi yılıda, Asuriyəning padixahı Samariyəni ixqal қılıp, Israillarnı Asuriyəgə sürgün қılıp, ularnı Halah xəhiri, Gozandiki Habor dəryasining boyliri wə Medialarning xəhərlirigə orunlaxturdi. ■

### *Israil, yəni ximaliy padixahlığının gunahlıları wə jazalinixi — hulasə*

**7** Mana, xundak ixlər boldı; qünki Israillar əzlirini Misirning padixahı Pirəwnning қolidin kütkuzup, Misir zeminidin qıkarəqan Pərwərdigar Hudasiqa gunah қılıp baxka ilahlardın korkup **8** Pərwərdigar Israillarning aldidin həydiwətkən yat əlliklərning қaidə-bəlgilimiliridə, xundakla Israilning padixahlıları əzliri qıkarəqan қaidə-bəlgilimiliridə

mangojanidi. ■ 9 Wə Israillar əz Pərwərdigar Hudasiqa қарxi qikip, yoxurunlarqə tootra bolmiqan ixlarni kildi; ular barlik xəhərliridə kəzət munaridin mustəhkəm қorqanoliqə «yukiri jaylar»ni yasidi. □ 10 Ular həmmə egiz dənglərdə wə həmmə kek dərəhlərning astida «but tüwrük» wə «Axərah» buti turoquzdi. □ 11 Pərwərdigar ularning aldidin həydəp qikarəqan yat əlliklər kılqandək, ular həmmə «yukiri jaylar»da huxbuy yakətti wə Pərwərdigarning əqəzipini kəltüradioqan hərhil rəzil ixlarni kılatti. 12 Gərqə Pərwərdigar ularoqa: — «Bu ixni kilmanglar!» degən bolsimu, ular butlarning կullukioqa beriliip kətkənidi.■

13 Pərwərdigar həmmə pəyoqəmbərlər bilən həmmə aldin kərgüqilərning wasitisi bilən həm Israelni həm Yəhudani agahlandurup: Rəzil yolliringlardın yenip, ata-bowiliringlar ola tapilanqan wə կullirim bolqan pəyoqəmbərlər arkılık silərgə təstiklioqan pütün կanunoqa boysunup, Mening əmrərim wə Mening bəlgilimilirimni tutunglar, degənidi. □ ■

14 Lekin ular կulak salmay, Pərwərdigar Hudasiqa ixənmigən ata-bowiliri kılqandək,

---

■ 17:8 Law. 18:3 □ 17:9 «**kəzət munaridin mustəhkəm қorqanoliqə**» — mənisi bəlkim sepildiki munardin xəhərning əng iqlikirisidiliyi қorqanoliqə — baxlıqə eytkanda, «sirttin iqlikirigiqə». □ 17:10 ««Axərah» butlar» — bəlkim butpərəslikkə beqixlanqan dərəhlərdür. Dərəhlər bəlkim «ayal məbud» xəklidə oyuloqan yaki nəkixləngən boluxi mumkin idi. ■ 17:12 Mis. 20:3, 4, 5; Qan. 5:7, 8, 9 □ 17:13 «**təstiklioqan**» — yaki «əwətkən». ■ 17:13 Yər. 18:11; 25:5; 35:15

boyunlirini қattik қildi. ■ 15 Ular Uning bəlgilimilirini, xundakla U ularning ata-bowiliri bilən tüzgən əhdini wə ularoqa tapxuroqan agah-guwahlarnı qətkə қakkan; ular ərziməs nərsilərgə əgixip, əzliri ərziməs bolup qikti; Pərwərdigar ularoqa: — Ətrapinglardiki əlliklərning kılqinidək kilmanglar, degən dəl xu əllərgə əgixip, rəzillik kılatti. □ 16 Ular Hudasi bolοjan Pərwərdigarning barlıq əmrlirini taxlap, əzliri üçün կуyma məbudlarnı, yəni ikki mozayni կuydurdi, bir «Axərah but» կildurdi, asmandiki nuroqunlioqan ay-yultuzlaroqa bax urdi wə Baalning կullukioqa kirdi. □ ■ 17 Ular eż oqulliri bilən kızlirini ottin ətküzdi, palqılıq wə jadugərlik ixlətti, xundakla Pərwərdigarning nəziridə rəzil boləjanni kılıx üçün, əzlirini setip Uning oqəzipini կozqidi. □ ■ 18 Xuning üçün Pərwərdigar Israiloqa intayın aqqiklinip, ularni Өz nəziridin neri қildi; Yəhudanıng կəbilisidin baxka həqkəysisi eż zeminida կaldurulmidi. ■ 19 Lekin Yəhudamu eż Hudasi Pərwərdigarning əmrlirini tutmidi, bəlkı Israil qikarоjan կaidə-bəlgilimilər iqidə mangdi. ■ 20 Uning üçün

- 
- 17:14 Kan. 31:27; Mal. 3:7 □ 17:15 «ərziməs nərsilər» — muxu yerdə butlarnı kərsitudu. □ 17:16 «asmandiki nuroqunlioqan ay-yultuzlar» — ibraniy tilida «asmandiki կօքս» degən sez bilən ipadilinidu. Təwrattin bilimizki, asmandiki yultuzlarning pərixtilər wə bəzi əhwalda asmandiki yaman küqlər bilənmə munasiwitı bar («Zəb.» 147:4, «Ayup» 38:4-7, «Wəh.» 12:4ni kərung). ■ 17:16 Mis. 32:8; 1Pad. 12:28 □ 17:17 «oqul-kızlirini ottin ətküzüx» — bəlkim ularni «insan կurbanlılığı» kılıxitin ibarət boluxi mumkin idi. ■ 17:17 Law. 20:3, 4; Kan. 18:10; 2Pad. 16:3 ■ 17:18 Հox. 1:6 ■ 17:19 Law. 18:3

Pərwərdigar Israilning barlik nəslini qətkə қакtı; ularni Өz nəziridin taxlioqan künigiqə zeminida harlikqa қaldurup, bulangqilarning қolioqa tapxurup bərdi. □ 21 U Israilni Dawutning jəmətidin tartiwaloqanidi. Ular Nibatning oolı Yəroboamni padixah қildi wə Yəroboam bolsa Israilni Pərwərdigarning yolidin yandurup, ularni eoir bir gunahqa patkuzup azdurdi. □ ■ 22 Israillar Yəroboamning kılqan həmmə gunahlırida yürüp, ulardin qıkmidi. 23 Ahir berip Pərwərdigar Өz külliri bolqan pəyəqəmbərlərning wasitisi bilən eytkandək, Israilni Өz nəziridin nerini қildi; Israillar əz yurtidin Asuriyəgə elip ketilip, u yerdə bügüngə kədər turup kəldi. □

24 Əmma Asuriyəning padixahi Babil, Kuttah, Awwa, Hamat wə Səfarwaimdin həlkni yətkəp Israilning ornioqa Samariyəning xəhərlirigə makanlaxturdi. Ular xuning bilən Samariyəgə igidarqılıq қılıp xəhərlərdə olturdi. 25 Wə xundak boldiki, ular u yerdə dəsləptə olturoqinida

- 
- 17:20 «**Pərwərdigar.... ularni Өz nəziridin taxlioqan kuni**» — buningda kəzdə tutulojını Hudaning Israillarnı Өz zeminidin sürgün қıldurux künidin ibarəttür (23-ayətnimu kərung). Israil həlkining «Hudaning nəziridin taxlinixi», yəni sürgün boluxı ularqa nisbətən Hudaning əng dəhəxtlik jazası, əlwəttə. □ 17:21 «**U Israilni Dawutning jəmətidin tartiwaloqanidi**» — ibraniy tilida «U Israillni Dawutning jəmətidin yırtıwaloqanidi». «1Pad.» 11:11, 11:31, 14:8ni kərung. ■ 17:21 1Pad. 12:16, 17, 26 □ 17:23 «**U yerdə , yəni Asuriyədə** bügüngə kədər turup kəldi» — muxu sözər «Tarih-təzkirə»ning Yəhudadikilər Babil imperiyəsindən қaytip kelix (miladiyədin ilgiriki 539-yili)tin ilgiri hatırıləngənlikini ayan қılıdu.

Pərwərdigardin қоркмiojanidi; Pərwərdigar ularni kiyma-jiyma қılıdiqan birnəqqə xirlarni ularning arisiqə əwətti. <sup>26</sup> Xuning bilən Asuriyəning padixahıqə həwər yətküzülüp: — Sili yətkəp Samariyəning xəhərliridə makan-laxtuqan həlkələr xu yurtning ilahining қaidə-yosunlirini bilməydu; xunga Ü ularning arisiqə xirlarni əwətti; mana bular ularni əltürməktə, qünki həlk yurtning ilahining қaidə-yosunlirini bilməydu, deyildi.

<sup>27</sup> Xuning bilən Asuriyəning padixahı əmr kılıp: — Silər u yərdin elip kəlgən kahinlarning birini yənə u yərgə apiringlar; u u yərdə turup, ularqa u yurtning ilahining қaidə-yosunlirini əgətsun, — dedi.

<sup>28</sup> Uning buyrukı bilən ular Samariyədin yətkigən kahinlarning biri kelip, Bəyt-Əldə turup Pərwərdigarning қorkunqını ularoqa əgətti. <sup>29</sup> Lekin xu həlkərnin hərbəri əz ilahlırinin butlirini yasap, Samariyəliklər salqan «yükiri jaylar»diki ibadətgahları iqigə turoquzdi; hərbər həlk əzi turoqan xəhərdə xundak ķildi. <sup>30</sup> Babildin kəlgənlər Sukkot-Binot degən məbudni yasidi, Kuttin kəlgənlər Nərgal butni, Hamattin kəlgənlər Axima butni, <sup>31</sup> Awwiyalar Nibhaz bilən Tartak butlarnı yasidi; Səfarwiylar Səfarwaimdiki butliri bolqan Adrammələk bilən Anammələkkə əz balilirini atap otta kəydürdi.

<sup>32</sup> Ular əmdi muxundak ħaləttə Pərwərdigardin қorķup, əz arisidiki hər türlük adəmlərni əzləri üçün «yükiri jaylar»diki buthanılarda

қурбанлиklärni sunidioqan kaһin қilip bekitkən.

■ 33 Ular Pərwərdigardin қorkətti wə xuning bilən təng կaysi əldin kəlgən bolsa, xu əlning қaidə-yosunlirida əz ilahlırinining կullukidimu bolatti. ■

34 Bügüngə kədər ular ilgiriki adətlər boyiqə mengip kəlməktə; ular Pərwərdigardin қorkmay, Pərwərdigar Israil dəp atioqan Yakupning əwladliriqa tapilioqan bəlgilimilər wə həkümlər, қanun wə əmrlərgə muwapik ix kerməydu. □ ■ 35 Pərwərdigar ular bilən bir əhdə қılıxip ularoqa buyrup: — «Baxka ilahlardin қorkmay, ularoqa səjdə қilmay yaki ularoqa bax urmay wə ularoqa қurbanlık қılmanglar — ■ 36 pəkət zor կudrət wə uzatkan biliki bilən silərni Misir zeminidin qıkarəqan Pərwərdigardinla қorkungular, uningoqa səjdə қilinglar wə uningoqa қurbanlık sununglar. 37 U silər üçün pütküzgən bəlgilimilər, həkümlər, қanun wə əmrni bolsa, ularnı əbədgiqə kəngül bəlüp tutunglar; baxka ilahlardin қorkmanglar. 38 Mən silər bilən kılqan əhdini untumanglar ya baxka ilahlardin қorkmanglar, 39 bəlki

■ 17:32 1Pad. 12:31 ■ 17:33 Zəf. 1:5 □ 17:34

«Ular Pərwərdigardin қorkmay, Pərwərdigar Israil dəp atioqan Yakupning əwladliriqa tapilioqan bəlgilimilər wə həkümlər, қanun wə əmrlərgə muwapik ix kerməydu» — yaki «Ular Pərwərdigardin қorkmay, əzlirining bəlgilimili wə həkümlrigə muwapik ix kerməydu wə Pərwərdigar Israil dəp atioqan Yakupning əwladliriqa tapilioqan қanun wə əmrlərgə muwapik ix kerməydu». Bu tərjimə toqra bolsa, «əzlirining bəlgilimili wə həkümlri» degən bu söz ularning əz ilahlırinining bəlgilimili wə həkümlrini kərsitudu. ■ 17:34 Yar. 32:27; 35:10; 1Pad. 18:31 ■ 17:35 Hək. 6:10

Hudayinglar Pərwərdigardin korkunglar; wə U silərni həmmə düxmənliringlarning қolidin қutkuzidu» — degənidi.

**40** Lekin ular կulak salmay, ilgiriki қaidə-yosunlarni yürgüzətti.

**41** Muxu əllər xu təriqidə Pərwərdigardin қorkətti həm oyma məbudlarning կullukida bolatti; ularning baliliri bilən balilirining balilir-imu xundak կilatti; əz ata-bowiliri կandak կiləqan bolsa, ularmu bugünkü küngiqə xundak կilip kəldi.

## 18

*Həzəkiya Yəhūdaning üstidə həküm süridü  
2Tar. 29:1-2; 31:1*

**1** Elahning oqlı, Israilning padixahı Hoxiyaning səltənitining üçinqi yılıda, Yəhūdaning *sabık* padixahı Aħażning oqlı Həzəkiya Yəhūdaqla padixah boldi. ■ **2** U padixah bolqanda yigirmə bəx yaxta bolup, Yerusalemda yigirmə toğkuz yıl səltənət կildi. Uning anisining ismi Abi idi; u Zəkəriyaning kizi idi.

**3** Həzəkiya bolsa atisi Dawutning barlıq կiləqinidək, Pərwərdigarning nəziridə durus bolqanni կilatti. **4** U «yükiri jaylar»ni yokitip, «but tüwrüklər»ni qekip «Axərah»larni kesip taxlap, Musa yasatqan mis yilanni qekip parəparə կilip (qünki u qaoqiqə Israillar uningoqla huxbuy yakətti), uningoqla «Nəhuxtən!» dəp

---

■ **18:1** 2Tar. 28:27; 29:1

isim koydi. □ ■ 5 Həzəkiya Israilning Hudasi Pərwərdigar ola tayandi. Bu jəhəttə nə uningdin keyin kəlgən nə uningdin ilgiri etkən Yəhuda padixahlırinin arisidiki həqbiyi uningoşa yətməyti. □ 6 U Pərwərdigar ola qıng baqlınıp uningoşa əgixixtin qıkımay, bəlkı Pərwərdigar Musaqla buyruqlan əmrlərni tutattı.


7 Pərwərdigar uning bilən billə idi; u կaysila ixka qiksa xuningda rawajlıq bolatti. U Asuriyə padixahının hakimiyitigə қarxi qikip uningoşa bekindi boluxtin yandi. 8 U Filistiyılərgə hüjum kılıp ularni Gaza xəhiri wə uning ətrapidiki zeminliroiqə, kəzət munaridin mustəhkəm korqanolıqə besip məoşlup kıldı. □ ■

9 Wə xundak boldiki, Həzəkiya padixahning səltənitining tətingqi yılıda, yəni Israilning *sabik* padixahı Elahning oqlı Hoxiyaning səltənitining yəttinqi yılıda, Asuriyəning padixahı Xalmanəzər Samariyəgə hüjum kılıp uni կamal kıldı. ■ 10 Üq yıldın keyin ular xəhərni aldı; Həzəkiyaning səltənitining tokkuzinqi yili, yəni Israil padixahı Hoxiyaning səltənitining tokkuzinqi yılıda, Samariyə ixçal kılındı. ■ 11 Andin Asuriyəning padixahı Israillarni Asuriyəgə elip ketip, ularni Halahda,

□ 18:4 «Nəhuxtən!» — «bir parqə mis, halas!» degən mənidə. Bu yilan tootruluk «Qəl.» 21:4-9ni körüng. ■ 18:4 2Tar. 31:1 □ 18:5 «bu jəhəttə» — demək, Hudaqla tayinix jəhəttə, iman-ixənqni ipadiləx tərəptə. □ 18:8 «**kəzət munaridin mustəhkəm korqanolıqə**» — mənisi bəlkim sepildiki munardin xəhərning əng iqlikisidiki korqanolıqə — baxkıqə eytkanda, «sirttin iqlikirigiqə». ■ 18:8 Yəx. 14:29, 30 ■ 18:9 2Pad. 17:3 ■ 18:10 2Pad. 17:6

Gozandiki Habor dəryasining boylirida wə Medialarning xəhərliridə makanlaxturdi.

**12** Qünki ular əz Hudasi Pərwərdigarning awazioqa itaet kilmidi, bəlki Uning əhdisigə, yəni Pərwərdigarning կuli Musa buyruqanning həmmisigə hilaplik kildi; ular yaki կulak salmidi, yaki əməl kilmidi.



Asuriyə imperiyəsi - miladiyədin ilgiri 650-yili

*Sənnaherib Yəhūdaçı tajawuz kılıdu  
2Tar. 32:1-9; Yəx. 36:1-22*

**13** Həzəkiya padixahning səltənitining on tətinqi yili, Asuriyəning padixahı Sənnaherib Yəhudanıng barlıq қorqlanlıq xəhərlirigə hücum kılıp qıkip, ularnı ixqal kıldı. ■

**14** U wakitta Yəhudanıng padixahı Həzəkiya Lakışka adəm əwətip, Asuriyəning padixahıqə:

Mən gunahkar! Məndin qekingəyla, üstümgə hərnemə qüxürsilə xuni *tələymən*, — dedi.

Asuriyəning padixahı Həzəkiya oqa üç yüz talant kümüx bilən ottuz talant altun tohtitip koydi. □ 15 Həzəkiya Pərwərdigarning əyidiki wə padixahning ordisinin həzinisidiki barlık kümüxnı elip bərdi. 16 Xuning bilən bir wakitta Yəhūdaning padixahı Həzəkiya Pərwərdigarning əyining ixikliridin wə ezi əslidə қaplatqan ixic keşəkliridin altunni ajritip elip, Asuriyəning padixahı oqa bərdi. □

17 Xu qaolda Asuriyə padixahı Sənnaherib Tartan, Rab-Saris wə Rab-Xakəhlirini qong қoxun bilən Lakış xəhīridin Yerusaleməqə, Həzəkiyaning yenioqa əwətti. Ular Yerusaleməqə qılıp kəldi. Qılkanda, ular kir yuoluqılarning etizining boyidiki yolda, yüksəri kəlqəkninq norining bexioqa kelip turdi. □ 18 Ular padixahni qakıroqanda, Hılkıyaning oqlı, ordini baxkuri dioqan Eliakim, ordining diwanbegi

- 
- 18:14 «**yüz talant kümüx bilən ottuz talant altun**» — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 9.06 tonna kümüx wə 0.906 tonna altun idi. □ 18:16 «**Həzəkiya Pərwərdigarning əyining ixikliridin ... altunni ajritip elip...**» — bu tekistə «altun» degən sözning ezi yok. Lekin ibadəthana iqidiki barlık yaqqaqlarqa qaplanıqan metal altun boluxi kerək idi («1Pad.» 6:32-35ni kərüng). □ 18:17 «**Tartan**» — Asuriyə қoxunlirining bax sərdarining, «Rab-Saris» bax aqwatning, «Rab-Xakəh» padixahning məslihətqisining unwani boluxi mumkin idi. «**Ular kir yuoluqılarning etizining boyidiki yolda, yüksəri kəlqəkninq norining bexioqa kelip turdi**» — muxu yər dəl Yəxaya pəyələmbər Ahaz padixah bilən kərrixüp, Asuriyəning tajawuzi toqıruluk agaḥlanduroqan yər («Yəx.» 7-babni kərüng).

Xəbna wə Asafning oqlı, orda mirzibegi Yoahlar ularning yenoqası kəldi. <sup>19</sup> Wə Rab-Xakəh ularoq Mundak dedi: —

«Silər Həzəkiyaşa: — «Uluq padixah, yəni Asuriyə padixahı sanga mundak dedi, dənglər:

Sening muxu ixəngən tayanqing zadi nemidi?

**20** Sən: «Urux kılıxqa tədbir-məslihətimiz həm küqimiz bar, dəysən — bu pəkət bir kuruk gəp, halas! — Sən zadi kimgə tayinip manga əkarxi əktə əkopisən? □ **21** Mana əmdi sən yerikə bar axu əkomux hasa, yəni Misiroqə tayinisən. Birsi uningoqə yələnsə, uning əkolinqə sanjip kiridu; Misir padixahı Pirəwngə tayanəqlanlarning həmmisi xundak bolidu!■

**22** Əgər silər manga: «Biz Hudayımız bolovan Pərvərdigarə tayinimiz» — desənglər, Həzəkiya ezi Yəhūdadikilərgə wə Yerusalem dikilərgə: «Silər pəkət Yerusalem dikim muxu ibadətgah aldidila ibadət kılıxinglər kerək» dəp, uningoqə ataloqan «yukiri jaylar»ni həm kurbangahlarnı yok kiliwəttiş? Ular axu

---

□ **18:20 «urux kılıx tədbir-məslihətimiz həm küqimiz bar... sən zadi kimgə tayinip manga əkarxi əktə əkopisən?»** — muxu gepigə əkarlıqanda, Asuriyədikilərinin Yəxayanıng «Pəkət Pərvərdigarə tayinimiz kerək» deyən bexarətliridin həwiri bar ohxaydu. ■ **18:21** Yəx. 36:6; Əz. 29:6, 7

Pərwərdigarning yukarı jayliri əməsmidi? □

**23** Əmdi hazır hojayinim Asuriyə padixağı bilən bir tohtaməqə kelinglar: — «Əgər silərdə ularqa minəligüdək əskərliringlar bolsa, mən silərgə ikki ming atni bikarqa berəy!» □

**24** Silərdə undaklar bolmisa, hojayinimning əməldarlırinin əng kiçiki bolğan bir ləxkər bexini կandağmu qekindürələysilər?! Gərqə silər jəng hərwiliri wə atlarnı elix üçün Misiroğlu tayinisilər! **25** Mən muxu yərni һalak կiliç üçün Pərwərdigarsız kəldimmi? Qünki Pərwərdigar manga: «Muxu zeminni һalak կiliçka qikkin» — dedi!».

**26** Eliakim, Xəbna wə Yoah Rab-Xakəhgə: —

Pekirlirioğlu aramiy tilida səzlisilə; biz buni qüxinimiz. Bizgə ibraniy tilida səzlimisilə, gəpliri sepilda turoğanlarning կulikioğla kirmisun! — dedi. □

□ **18:22 «... Ular axu Pərwərdigarning yukarı jayliri əməsmidi?»** — Musa pəyəqəmbərgə wəhiy կilinəqan կanunoğlu asasən, Israillar pəkət Yerusalemidiki կurbanlıq կiliçka bolatti. Əslidə Həzəkiya muxu pərmanoğlu asasən butpərəslik կiliçioğan կurbanıqları həm hata yol bilən կuruləqan, «Pərwərdigarça atap» ibadət կiliçioğan «yükiri jaylar»ni yokatkan. Rab-Xakəh xu gəp bilən uni angliquçı Israillarnı կaymukturmaqçı idi, əlwəttə.

□ **18:23 «Əgər silərdə ularqa minəligüdək əskərliringlar bolsa, mən silərgə ikki ming atni bikarqa berəy!»** — bu kinayilik, həjwiy gəp, əlwəttə. Adəttiki qaoqlarda Yəhudada atlar nahayiti az idi. Urux waktida tehimu azlap ketətti. Atlıq əskərlər əməs, hətta addiy əskərlərmə nahayiti az idi.

□ **18:26 «aramiy tili»** — Suriyəning kona ismi «Aram» idi. Kona zamanda «suriyə tili» «aramiy tili» deyilətti. Asuriyəmə aramiy tilini ixlətkən.

**27** Biraқ Rab-Xakəh: —

Hojayinin meni muxu gəpni hojayininglarqa wə silərgila eytixkə əwətkənmu? Muxu gəpni silər bilən birlikdə sepilda olturoqanlarqa deyixkə əwətkən əməsmu? Qünki ular əz pokını yegüqi həm əz süydükini iğküqi bolidu!» — dedi. □ **28** Andin Rab-Xakəh ibraniy tilida yüksəri awaz bilən: «Uluq padixah, yəni Asuriyə padixahının sezlirini anglap կoyunqlar!» — dəp warkıridi.

**29** — «Padixah mundak dəydu: — Həzəkiya silərni aldap կoymisun! Qünki u silərni *padixahning* կolidin կutkuzalmayıdu. **30** Uning silərni: — «Pərwərdigar bizni jəzmən կutkuzidu; muxu xəhər Asuriyə padixahının կolioqa qüxüp kətməydu» dəp Pərwərdigaroqa tayanduruxiqa yol կoymanglar! **31** Həzəkiya կulaq salmanglar; qünki Asuriyə padixahı mundak dəydu: — Mən bilən sülhili xip, mən tərəpkə ətünglar; xundak կilsanglar hərbiringlar əzünglarning üzüm baringidin həm əzünglarning ənjür dərihidin mewə yəysilər, hərbiringlar əz su kəlqikinglardın su iqisilər; **32** ta mən kelip silərni buqdaylıq həm xarablik bir zeminoqa, neni, üzümzarlıri wə zəytun dərəhliri bar, həsəl qikiridioqan bir zeminoqa, yəni zemininglarqa ohxax bir zeminoqa apirip կoyouqə yəp-iqiweringlar! Xuning bilən silər tirik կelip, əlməysilər!

□ **18:27** «... **Ular əz pokını yegüqi həm əz süydükini iğküqi bolidu!**» — xəhər muhasirigə qüxüp, uningda ax wə su կalmioqan հaləttə həlkələr muxundaq կili xka məjbur bolidu.

Ҳәзәкия silərgə: — «Pərwərdigar bizni kutkuzidu» desə uningoqa қulak salmanglar! □

<sup>33</sup> Əl-yurtlarning ilah-butlirining biri əz zeminini Asuriyə padixahining қolidin kutkuzoqanmu? <sup>34</sup> Hamat wə Arpad degən yurtlarning ilah-butliri keni? Səfarwaim, Hena wə Iwwah xəhərlirining ilah-butliri keni? Ular Samariyəni mening қolumdin kutkuzoqanmu?! <sup>35</sup> Muxu əl-yurtlarning ilah-butliridin əz zeminini kutkuzoqan zadi kim bar? Xundak ikən, Pərwərdigar Yerusalemni mening қolumdin kutkuzalamdu?» — dedi.

<sup>36</sup> Əmma həlk süküt kılıp uningoqa jawabən ھeqkandaq bir səz kilmidi; qünki padixahning buyruki xuki: —

«Uningoqa jawab bərmənglar».

<sup>37</sup> Andin Hılkiyaning oöli, ordini baxkuridiqan Eliakim, orda diwanbegi Xəbna wə Asafning oöli, orda mirzibegi Yoahlar kiyim-keqəklirini yırtıxip, Ҳәzəkiyaning yenioqa kelip, Rab-Xakəhning gəplirini uningoqa ukturdi.

## 19

*Ҳәzəkiya Hudadin yol soraydu  
2Tar. 32:20-21; Yəx. 37:1-38*

---

□ 18:32 «...mən kelip silərni ... zemininglar oqax  
bir zeminoqa apirip կoyouqə yəp-iqiwinglar!» — muxu gəplər qiraylik bolqını bilən mənisi enikki: — «Mening əsirlirim, küllirim bolisilər!» degənlik. Yukarıda eytqinimizdək, Asuriyə padixahı uqioqa qıkkən hıyligər aldamqi idi.

**1** Xundak boldiki, Həzəkiya buni angliqanda, kiyim-keqəklirini yırtıp, əzini bəz bilən կaplap Pərwərdigarning ibadəthanisiqa kirdi. **2** U Hılkıyaning oqlı, ordini baxkuri dioqan Eliakim, orda diwanbegi Xəbna wə kahinlarning aksakallırını bəz կaplanıqan peti Amozning oqlı Yəxaya pəyərəmbərgə əwətti. ■

**3** Ular uningoşa: —

Həzəkiya mundak dəydu: —

«Balilar tuqulay dəp կalıqanda anining tuqqudək həli կalmıqandək, muxu kün awariqilik, rəswa կilinidiqan, mazak կilinidiqan bir künidur. **4** Oz hojayini bolıqan Asuriyə padixahı tirik Hudani mazak կilişka əwətkən Rab-Xakəhning muxu barlıq gəplirini Pərwərdigar Hudaying nəzirigə elip tingxisa, bularnı angliqan Pərwərdigar Hudaying xu gəplər üçün uning dəkkisini berərmikin? Xunga կelip կalıqan կaldisi üçün awazingni kətürüp, bir duayingni bərsəng» — dedi.

**5** Xu gəplər bilən Həzəkiyaning hizmətkarlırı Yəxayanıng aldiqə kəldi. **6** Yəxaya ularoşa: —

«Hojayininglaroşa: — Pərwərdigar mundak dedi: —

«Asuriyə padixahının qaparmənlirinинг sən angliqan axu Manga kupurluk կiloquqi gəpliridin կorkma; **7** Mana, Mən uningoşa bir rohni kirgüzimən; xuning bilən u bir iğwani anglap, əz yurtioşa կaytidu. Mən uni əz zeminida turquzup կiliq bilən əltürgüzimən»

— dənglar» — dedi. □

<sup>8</sup> Rab-Xakəh ezi kəlgən yoli bilən kaytip mangoqanda, Asuriyə padixahınını Lakıx xəhəridin qekingənlikini anglap, Libnah xəhirigə əkarxi jəng kiliwatkan padixahının yeniçə kəldi. <sup>9</sup> Qünki padixah: «Mana, Efiopiya padixahı Tirhakah sizgə əkarxi jəng kilməkqı bolup yoloqa qıktı» degən həwərni anglioqanidi. Lekin u yənə Həzəkiyaqla əlqilərni mundak hət bilən əwətti: — □

<sup>10</sup> «Silər Yəhuda padixahı Həzəkiyaqla mundak dəngarisaldılar: —

«Sən tayinidioğan Hudayingning sanga: «Yerusalem Asuriyə padixahınını əqliqə tapxurulmaydu» deginigə aldanma; <sup>11</sup> mana, sən Asuriyə padixahlırinin həmmə əlyurtlarnı nemə kılqanlırını, ularnı əz ilah-butlirioqa atap əhalak kılqanlığını anglioqansən;

□ **19:7 «... Mən uningoşa bir rohani kirgüzimən; xuning bilən u bir iqwani anglap, əz yurtiqla kaytidu. Mən uni əz zeminida turquzup kiliq bilən eltürgüzimən»**

— Yəxayanıng muxu wəhiyini dikkət bilən okusungiz, u Həzəkiyanıng (6-ayəttiki) təlipi boyiqə dua kilməy, bəlkı biwasitə həwərqılərgə jawab bərdi. Qünki u alliburun Asuriyə tooqruluk nuroqun bexarətlərni kılqan. Huda muxu pəyt-əhwal tooqruluk Israileqa ukturoqan (məsilən, «Yəx.» 10:5-21, 14:24-25ni kərüng). Bırak Həzəkiya wə ordisidikilər muxularını wə uningdin baxlaşa kərgən karamət möjizilərni («Yəx.» 38-babnimü kərüng) pütünləy untup əhalak qoşaydı. □ **19:9 «Efiopiya padixahı Tirhakah sizgə əkarxi jəng kilməkqı bolup yoloqa qıktı»** — bu ix əməliyət əməs, həmdə xu qəoqda mümkün bolmioqanidi. Bırak Huda Əzi əwətküzgən «aldamqi roh»ning təsiri bilən uni ixəndürgən.

əmdi өzüng kutkuzulamsən? □ 12 Atabowilirim һalak қılqan əllərning өз ilah-butliri ularni kutkuzoqanmu? Gozan, Həran, Rəzəf xəhīridikilərniqu, Telassarda turoqan Edənlərniqu? □ 13 Hamat padixahı, Arpad padixahı, Səfarwaim, Hena həm Iwwah xəhərlirinining padixahlıri ənəni?»». □

14 Xuning bilən Həzəkiya hətni əkəlgüqilərning қolidin elip okup qıktı. Andin u Pərwərdigarning əyigə kirip, Pərwərdigarning aldiqa hətni yeyip կoydi. □ 15 Wə Həzəkiya Pərwərdigar ola dua կilip mundak dedi: —

«I kerublar otturisida turoqan Pərwərdigar, Israilning Hudasi: —

Sən Əzüngdursən, jaħandiki barlıq əlyurtlarning üstidiki Huda pəkət Əzüngdursən;

---

□ 19:11 «**өз ilah-butlirioqa atap һalak կilix**» — bu degənlik ibraniy tilida pəkət bir söz bilənla, yəni ««ħaram» kılıx» yaki ««ħərəm» kılıx» bilənla ipadilinidu. □ 19:13 «**Hamat, Arpad, Səfarwaim, Hena wə Iwwah**» — muxu xəhərlərning bəzilirinining nədə ikənlikini həritidin kərgili bolidu, bəziliri bizgə bügüngə kədər naməlum.

asman-zeminni Yaratkuqisən. □ 16 I  
 Pərwərdigar, kəlikinqni təwən kılıp  
 anglioqaysən; kəzüngni aqkaysən, i  
 Pərwərdigar, kərgəysən; Sənnaheribning  
 adəm əwətip mənggү həyat Hudani həkərətləp  
 eytən gəplirini anglioqaysən! <sup>17</sup> I Pərwərdigar,  
 Asuriyə padixahlıri həkikətən həmmə yurtlarnı,  
 xularoqa bekindi bolqan yurtlarnımı harabə  
 kılıp, □ 18 ularning ilah-butlirini otka  
 taxliwətkən; qünki ularning ilahları ilah əməs,  
 bəlki insan қoli bilən yasaloqanlıri, yaqnaq wə  
 tax, halas; xunga asuriylar ularni һalak қildi.  
<sup>19</sup> Əmdi, i Pərwərdigar Hudayımız, jaħandiki  
 barlık əl-yurtlaroqa Sening, pəkət Seningla  
 Pərwərdigar ikənlikingni bildürük üçün, bizni  
 uning қolidin қutkużoqaysən!».

<sup>20</sup> Xuning bilən Amozning oqlı Yəxaya  
 Həzəkiyaqa söz əwətip mundak dedi: —  
 — Israilning Hudasi Pərwərdigar mundak

- 
- **19:15 «kerublar otturisida turoqan»** — mukəddəs ibadəthanidiki əng iqliki əy, yəni «əng mukəddəs jay» degən əydə, Hudanıng «rəhim kərsitidiqan orun-təhti» («kafarət təhti») («rəhimgah») bar idi. Muxu orunda Huda Israilning alahidə կurbanlıqların қanlılarını կöbul կılatti. Ornining ikki təripining hərbirdə altundın yasaloqan, təhtkə қaritiloqan birdin «kerub» bar idi. Musanıng dəwriddin tartıp Hudanıng parlaq xan-xəripi sırlıq һalda xu təhtning üstidə, yəni «kerublar otturisida» turoqanıdi. Kerublar bolsa intayın küqlük birhil pərixtilər bolup, Hudanıng qıqaroqan həküm-jazalırını bejiridü. «Kerublar otturisida turoqan» degini, sən bizgə yekin laxşan həm bizgə rəhim kəsətməkqi bolqan Hudasən» degənliktür.
- **19:17 «xularoqa bekindi bolqan yurtlar»** — muxu ibarını sezmusez tərjimə қılğanda «bekindi» degən söz yok. Biz xərhləx üçün uni қoxtuk.

dəydu: —

«Sening Manga Sənnaherib toqrluluk kılqan duayingni anglidim. <sup>21</sup> Pərwrərdigarning uningoşa қarita degən səzi xudurki: —

«Pak kız, yəni Zionning kızı seni kəmsitudu,  
Seni mazak kılıp külüldü;

Yerusalemning kızı kəyningga қarap bexini qaykaydu;

<sup>22</sup> sən kimni mazak kılıp kupurluk ķilding?

Sən kimgə қarxi awazingni kətürüp,

Nəziringni üstün ķilding?

Israildiki Muķəddəs Boloquqioqa қarxi! □

<sup>23</sup> Əlqiliring arkılık sən Rəbni mazak kılıp; —

«Mən nuroqunlioqan jəng hərwilirim bilən taq qokkisiqə,

Liwan taqı baqlırılıq yetip kəldimki,

Uning egiz kədir dərəhlirini, esil қarioqlaylirini kesiwetimən;

Mən uning əng qət turaloqusioqa,

Uning əng bük-barakşan ormanzarlıkıqə kirip yetimən. □

<sup>24</sup> Əzüm կuduķ kolap yakə yurtnıg süyini iqtim;

□ **19:22 «kupurluk»** — kim əzini Hudanıg ornida կոյup, «həmmə ixni կիլաymən» desə, kupurluk kılqan bolidu, xundakla համան bir künü yıkitildi. □ **19:23 «Uning əng bük-barakşan ormanzarlıkı»** — bu ayəttiki «bük-barakşan» degən söz ibraniy tilida «karməl» degən söz bilən ipadilinidu.

Karməl bolsa Israilning əng munbət wə qiraylik jayı idi. Xuning bilən padixahıning «uning «Karməl» ormanzarlıkıqə kirimən» degini «uning (Liwaning) əng qiraylik jayıqə (həq tosaloqusuz) barımən» degəndək po atidiqən mənini ipadileytti. Liwanda «Karməl» degən jay yok.

Putumning uqidila mən Misirning barlıq dərya-estənglirini қurutiwəttim — deding.□

**25** — Sən xuni anglap bağmioqanmiding?

Uzundin buyan Mən xuni bekitkənmənki,

Kədimdin tartip xəkilləndürgənmənki,

Hazır uni əməlgə axurdumki,

Mana, sən kəl'ə-koroqanlıq xəhərlərni harabilərgə aylandurdung;

**26** Xuning bilən u yərdə turuwatkanlar küqsizlinip,

Yərgə қaritip қoyuldi, xərməndə қilindi;

Ular əsiwatkan ot-qəptək,

Yumran kək qəplərdək,

Əgzidiki ot-qəplər əsməy қurup kətkəndək boldi.□

**27** Birak sening olturoqiningni, ornungdin turoqiningni, qıkip-kirgininingni wə Manga қarxi əjaljirlixip kətkiningni bilimən;

**28** Sening Manga қarxi əjaljirlixip kətkənlikingning, hakawurlixip kətkənlikingning қulikiməqə yətkənlikütpəylidin,

□ **19:24 «... Putumning uqidila mən Misirning barlıq dərya-estənglirini қurutiwəttim»** — yukarıkı 22-ayettə padixah əzinin təs ixlarnı kılalaydioqanlığını, məsilən Liwan rayonidiki əng yüksək taqlar oqa qıkalaydioqanlığını (kəqmə mənisi, bəlkim aliyjanap, küqlük padixahlardın üstünlükkə erixidioqanlığını kərsitudu), əng esil nərsilərgə erixidioqanlığını təswirləydu. Muxu 24-ayettiki «putum... қurutiwəttim» degini, dehəkanning puti bilənla topini ittirip erikni tosup, suni қurutiwətkinidək, «Mən halisamla nahayiti asanla hərkəndək ixni kılalaymən, hətta Nil dəryasınımu қurutiwətəlyəmən» degən mənmənlikni bildürməkqi. □ **19:26 «əgzidiki ot-qəplər...»** — bu degənlikning baxşa hil tərjimirinini uqrıtix mümkün.

Mən қармикимни burningdin ətküzimən,  
 Yüginimni aqzingoqa salımən,  
 Wə əzüng kəlgən yol bilən seni қayturimən.□  
 29 I Həzəkiya, xu ix sanga alamət bexarət  
 boliduki,  
 Muxu yili əzlükidin əskən,  
 İkkinqi yili xulardin qıkkənlarmu silərning  
 rızğınlar bolidu;  
 Üçinqi yili bolsa teriysilər, orisilər, üzüm  
 keqətlirini tikisilər;  
 Ulardın qıkkən mewilərni yəysilər.□  
 30 Yəhuda jəmətining keqip կutuləqan կaldisi  
 bolsa yənə təwəngə қarap yiltiz tartidu,  
 Yukiriqa қarap mewə beridu;  
 31 Qünki Yerusalemdin bir կaldisi,  
 Zion teoqidin keqip կutuləqanlar qikidu;

- 
- 19:28 «Mən қармикimni burningdin ətküzimən, yüginimni aqzingoqa salımən...» — Asuriyə padixahları muxundak rəhimsiz yol bilən əsirlərni yalap mangatti.
  - 19:29 «Muxu yili əzlükidin əskən, ikkinqi yili xulardin qıkkənlarmu silərning rızğınlar bolidu; üçinqi yili bolsa teriysilər, orisilər, üzüm keqətlirini tikisilər; ulardın qıkkən mewilərni yəysilər» — muxu mejizə ixənq-etikadni küqəytix üçün həm həlkni կutkuzux üçün berilgən. Urux waktida terikqlik kılıx mumkin əməs; Asuriyə қoxunu kətkəndin keyinki yıldımı, қoxunidin kəlip կaləqanlıri parakəndiqilik kılıxi mumkin idi. Xunga məjizə üçinqi yiloğqə sozlidu. «Üzüm keqətlirini tikisilər... mewisini yəysilər» degən wədə, tinqlik məzgilning uzun bolidiqanlığını kərsitudu (üzüm tallırını əstürükə uzun wakıt ketidu, əlwəttə). Kixilərning Asuriyə қoxunlirining tuyuksız qekinixini «tasadipiylıktın» deməsliki üçün, bu ikkinqi məjizə berildi. Xundaktimu, məzkur «Padixahlar» degən kitabça қarioqanda, həlkələr yənilə ikki məjizini tezla untuydu, Hudaqa wapasızlık kiliweridu.

Samawi қоxunlarning Sərdari bolqan Pərwərdigarning otluk muhəbbiti muxuni ada kıldı.

**32** Xunga, Pərwərdigar Asuriyə padixahı tooqruluk mundak dəydu: —

U nə muxu xəhərgə yetip kəlməydu,

Nə uningoşa bir tal okmu atmaydu;

Nə қalqanni ketürüp aldioşa kəlməydu,

Nə uningoşa қarita қaxalarnimu yasimaydu.

**33** U կaysi yol bilən kəlgən bolsa,

U yol bilən kaytidu wə muxu xəhərgə kəlməydu — dəydu Pərwərdigar,

**34** — Qünki Өzüm üqün wə Mening կulum Dawut üqün uni ətrapidiki sepildək қoqdap կutkuzimən». ■

**35** Xu keqə xundak boldiki, Pərwərdigarning Pərixtisi qikip, Asuriyəliklərning bargahıda bir yüz səksən bəx ming əskərni urdi; mana, kixilər etigəndə ornidin turoqanda, ularning həmmisinin elgənlikini kərdi! □ ■

**36** Xunga Asuriyə padixahı Sənnaherib qekinip, yoloşa qikip, Ninəwə xəhīrigə kaytip turdi.

**37** Wə xundak boldiki, u əz buti Nisrokning buthanisida uningoşa qoqunuwatkanda, ooqulliri Adrammələk həm Xarezər uni ķiliqlap əltürüwətti; andin ular bolsa Ararat degən yurtka ķeqip kətti. Uning oqli Esarhaddon

■ **19:34** 2Pad. 20:6 □ **19:35 «Pərwərdigarning Pərixtisi»**

— Təwrat dəwridə intayın alahidə xəhs idi. Bəzi ixlarda u Hudaning ornida kərünətti (məsilən, Təwrattiki «Yar.» 18-babni kərüng). «Təbirlər»nimu kərüng. ■ **19:35** Yəx. 37:36

uning ornida padixaħ boldi. □ ■

## 20

*Həzəkiya eoqir kesəl bolidu, dua kılıdu  
2Tar. 32:24; Yəx. 38:1-22*

<sup>1</sup> Xu künlərdə Həzəkiya əjəl kəltürgüqi bir kesəlgə muptila boldi. Amozning oqli Yəxaya pəyqəmbər uning ķexioqa berip, uningoqa: — «Pərwərdigar mundak dəydu: — — Əyüng tooqruluk wəsiyat kılɔjin; qunki əjəl kəldi, yaximaysən» — dedi. ■

<sup>2</sup> *Həzəkiya* bolsa yüzini tam tərəpkə kılıp Pərwərdigarqa dua kılıp: —

<sup>3</sup> I Pərwərdigar, Sening aldingda menin həkikət wə pak dil bilən mengip yürgənlilikimni, nəziring aldingda durus bolongan ixlarnı kılɔqanlıkimni əsləp қoymaysən, — dedi.

Wə Həzəkiya yioqlap ekip kətti.

<sup>4</sup> Yəxaya qikip ordidiki ottura høylioqa yətməstə, Pərwərdigarning səzi uningoqa yetip mundak deyildi: —

<sup>5</sup> Yenip berip həlkimning baxlamqisi Həzəkiyaqla mundak degin: — «Pərwərdigar, atang Dawutning Hudasi mundak dəydu: —

---

□ **19:37** «U əz buti Nisrokning buthanisida uningoqa qoķunuwatqanda, oqulliri Adrammələk həm Xarezər uni kiliqlap əltürübətti» — muxu wəkə Sənnaherib Israildin qekinixtin 20 yil keyin (miladiyədin ilgiriki 681-yili) boldi.

■ **19:37** 2Tar. 32:21; Yəx. 37:38 ■ **20:1** 2Tar. 32:24; Yəx. 38:1

«Duayingni anglidim, kəz yaxliringni kərdüm; mana, Mən seni sakaytimən. Üqinqi künidə Pərwərdigarning əyigə qikisən. □ <sup>6</sup> Künliringgə Mən yənə on bəx yil қoxımən; xuning bilən Mən seni wə bu xəhərni Asuriyə padixahınını qolidin kutkuzimən; Əzüm üçün wə կulum Dawut üçün Mən bu xəhərni ətrapidiki sepildək қooqdaymən.

<sup>7</sup> (Yəxaya bolsa: — «Ənjür poxkili təyyarlangalar, dedi. Ular uni elip kelip, yarisiqə qaplıwidi, u sakaydi. <sup>8</sup> Həzəkiya Yəxayadin: Pərwərdigar meni sakaytip, üçinqi künü uning əyigə qikidiqanlıqimni ispatlaydioqanqa կandaq bexarətlik alamət bolidu? — dəp sorioqanidi. <sup>9</sup> Yəxaya: — Pərwərdigarning Əzi eytən ixini jəzmən kılıdıcıqanlığını sanga ispatlax üçün Pərwərdigardin xundaq bexarətlik alamət boliduki, sən կuyaxning pələmpəy üstigə qüvkən sayısining on baskuq aldiqə mengixi yaki on baskuq kəynigə yenixini halamsən? — dedi.

<sup>10</sup> Həzəkiya: Kuyax sayısining on baskuq aldiqə mengixi asan; sayə on baxkuq kəynigə yansun, degənidi. <sup>11</sup> Xuning bilən Yəxaya pəyəqəmbər Pərwərdigar ola nida qıldı wə U կuyaxning Ahaz padixah կuroqan pələmpəy baskuqiliri üstigə qüvkən sayisini yandurup, on baskuq kəynigə mangdurdı).

*Babil padixahidin kəlgən əlqilər ••• Gong*

---

□ **20:5 «atang Dawut»** — Həzəkiya Dawut pəyəqəmbərning on üçinqi əwladi idi.

*bir hatalık**2Tar. 32:31-33; Yəx. 39:1-8*

**12** Xu pəyttə Baladanning oqlı Babil padixahı Merodak-Baladan, Həzəkiyani kesəl bolup yetip қaptu, dəp anglap, hətlər hədiyə bilən əwətti. □ **13** Həzəkiya bolsa əlgilərning gepini tingxap, ularoqa barlıq həzinə-ambarlarını, kümüxnı, altunni, dora-dərmanları, sərhil maylarnı, sawut-ķorallar ambiridiki həmmmini wə bayılıkların barlıqını kərsətti; ordisi wə pütkül padixahlıkı iqidiki nərsilərdin Həzəkiya ularoqa kərsətmigən birimu қalmidi.

**14** Andin Yəxaya pəyələmbər Həzəkiyanıng aldiqa berip, uningdin: —

«Muxu kixılər nemə dedi? Ular seni yoklaxka nədin kəlgən?» — dəp soridi.

Həzəkiya: — «Ular yırak bir yurttin, yəni Babildin kəlgən» dedi.

**15** Yəxaya yənə: — «Ular ordangda nemini kərdi?» dəp soridi.

Həzəkiya: — «Ordamda bar nərsilərni ular kərdi; bayılıklırimning arisidin mən ularoqa kərsətmigən birimu қalmidi» — dedi.

**16** Yəxaya Həzəkiyaqa: Pərwərdigarning sözünü anglap қoyoqın: —

---

□ **20:12 «Merodak-Baladan»** — yaki «Berodak-Baladan». **«Babil padixahı Merodak-Baladan... hətlər hədiyə bilən əwətti»** — Merodak-Baladan Asuriyə padixahı Sənnaherib təripidin miladiyədin ilgiriki 702-yili oqultıldı. Muxu ixmu xu yilda bolоjan boluxi kerək. Demək, bu ix, yəni 20-babta wə «Yəx.» 38-39-babta təswirləngən ixlar «2pad.» 18:17-37 wə 19-babtiki ixlardın **ilgiri** yüz bərgən. Əmdi nemixşə ulardin keyin hatirləngən? Muxu ix toopluluq «Yəx.» 39:1diki izahatni kərung.

**17** — Mana xundak künlər keliduki, ordan-gda bar nərsilər wə bugüngə ķedər ata-bowiliring toplap, saklap կոյղան həmmə Babilə qələbətini elip ketildi; həqnərsə կalmaydu — dəydu Pərwərdigar.

**18** — Həmdə Babilliklər oqulliringni, yəni əzüngdin bolqan əwladliringni elip ketidu; xuning bilən ular Babil padixahının ordisida aqwat bolidu.□

**19** Həzəkiya əmdi əz-əzığə «Əz künlirimdə bolsa aman-tinqlik, Hudanıng həkikət-wapalığı bol-mamdu?», dəp Yəxayaqla: — «Siz eytən Pərwərdigarning muxu səzi yahxi ikən» —

---

□ **20:18 «Babilliklər oqulliringni, yəni əzüngdin bolqan əwladliringni elip ketidu ... ular Babil padixahının ordisida aqwat bolidu»** — korünüxtə addiy kərüngən muxu wəkə üçün nemixka muxu qattık jazalıq səz qıçıdu? Pikrimizzə, üq səwəbi bar: — (1) Həzəkiya Hudaqla: «Kədəmlirimni sanap mangimən» degən wədini bərgənidi, lekin bu ketim Hudadin həq sorimay xundak kıləqan; (2) Əlqılırning kəlgənlikidin u bəlkim: «həzir mən «jaħanoqa dangki qikkan adəmmən», «kiqik dəlitimizning jaħanda orni bar» dəp təkəbburlıxip kətkən boluxi mumkin. (3) Muxulardin sirt, biliximizqə Merodak-Baladan Asuriyə imperiyəsigə қarxi bir ittipaknı bərpa kılmaqqi. U «təkəllup kərsitidioqan» muxu pursəttin paydilinip, Həzəkiyanı ittipakqa қatnixixka təklip kıləqan. Əzini əlüməndən қutkuzoqanlığını, kuyaxning nurining «kəynigə yanqanlığı» dək intayın karamət möjizini kərgən, Hudanıng «Mən silərni Asuriyədin қutkuzımən» degən wədisini anglioqan Həzəkiya қandaqmu hudasız bir əl-yurt bilən ittipaklaxmaqqi bolqandu? «Aqwat» — piqiwetilgən adəm, «Yəx.» 56:4-ayəttiki izahatni kərüng.

dedi. □

**20** Həzəkiyaning baxka əməlliri, jümlidin uning səltənitining kudriti, uning қандак қılıp xəhərgə su təminləx üçün kəl, xundakla su apiridiqan nor yasiqanlıkı «Yəhuda padixahlirining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? ■

**21** Həzəkiya ata-bowilirining arisida uhlidi; oqlı Manassəh ornida padixah boldi.

## 21

*Manassəhning Yəhudanıng üstidiki səltəniti  
2Tar. 33:1-9, 20*

**1** Manassəh padixah boloqanda on ikki yaxta bolup, Yerusalemdə əllik bəx yil səltənət қıldı. Uning anisining ismi Həfzibah idi.

■ **2** U Pərwərdigar Israillarning aldidin həydəp qıkırıwətkən yat əlliklərning yirginqlik adətlirigə ohxax ixlar bilən Pərwərdigarning nəziridə rəzil bolqanni қıldı. **3** U atisi Həzəkiya buzup yokatkan «yükiri jaylar»ni қaytidin yasattı; u Baaloqa atap kurbangahlarni saldurup,

---

□ **20:19** «Əz künlirimdə bolsa aman-tinqlik, Hudanıng həkikət-wapalıki bolmamdu?» — Həzəkiya muxu sözərni yənə oquk eytixi mumkin. **«Siz eytən Pərwərdigarning muxu sezi yahxi ikən»** — muxu ayəttə, Həzəkiyanıng əz-əzigə degənliri baxkilaroqa, hətta əz jəmətigə bolqan birhil bioğəm, kəyümsiz pozitsiyisini bildüridu. Yəxaya degən bexarət əməliyəttə yüz yıldın keyin əməlgə axurulqan; wakıtning sozuluxi bolsa bəlkim Yəhudanıng keyinkı bir padixahı (Yosiya)ning kəttik towa kılıxi tüpəylidin boldi. ■ **20:20** 2Tar. 33:30

■ **21:1** 2Tar. 33:1

Israilning padixaħi Ahāb kīloqandək bir Axərah məbud yasidi; u asmandiki nuroqunliqan ay-yultuzlar ola bax urdi wə ularning ķullukjona kirdi. □ ■ 4 U Pərwərdigarning əyidimu ķurbangahlarni yasatti. Xu ibadəthana toqruluk Pərwərdigar: Mən Yerusalemda Mening namimni կoyimən, degənidi. ■

5 U Pərwərdigarning əyining ikki həylisida «asmanning қoxuni» ola ķurbangahlarni atap yasatti. □ 6 Θz oqlini ottin etküzdi; jadugərqlik bilən palqılık ixlətti, əzizə jinkəxlər bilən əpsunqıllarni bekitti; u Pərwərdigarning nəziridə san-sanaksız rəzillikni kılıp uning əzəzipini կozəqidi. 7 U yasatkan «Axərah» oyma məbudni Hudanıng əyigə կoydi. Xu əy toqruluk Pərwərdigar Dawutka wə uning oqlı Sulayman ola: — «Bu əydə, xundakla Israilning həmmə կəbililirining zeminliri arisidin Mən tallıqan Yerusalemda Θz namimni əbədgiqə կaldurimən; ■ 8 əgər Israil pəkət Mən ular ola tapilioqan barlıq əmrlərgə, yəni Θz կulum Musa ular ola buyruqan barlıq կanun ola muwapiq əməl կilixka kəngül կoysila, Mən ularning putlirini ata-bowilirio la təkşim կiloqan bu

- 21:3 «asmandiki nuroqunliqan ay-yultuzlar» — «asmanning қoxuni» degən söz bilən ipadilinidu. Təwrattin bilimizki, asmandiki yultuzlarning pərixtilər wə bəzi əhwalda asmandiki yaman küqlər, yəni jin-xəytanlar bilənmü munasiivi bar («Zəb.» 147:4, «Ayup» 38:4-7, «Wəh.» 12:4ni kərüng).
- 21:3 2Pad. 18:4 ■ 21:4 Kan. 12:5, 11; 2Sam. 7:13; 1Pad. 8:29; 9:3; 2Tar. 7:12; Zəb. 132:13, 14; Yər. 32:34 □ 21:5 «asmanning қoxuni» — muxu yerdə կuyax, ay wə yultuzlarni kərsitudu. ■ 21:7 2Sam. 7:10; 1Pad. 8:16, 29; 9:3; 2Pad. 23:27

zemindin kaytidin neri kilmaymən», degənidir.

**9** Lekin ular կulak salmaytti; xunglaxkimu, Manassəh ularni xundak azdurdiki, ular Pərwərdigar Israillarning aldidin һalak қiloqan yat əlliklərdirin axurup rəzillik қilatti.

**10** Xunga Pərwərdigar Өz կulliri bolovan pəyəqəmbərlərning wasitisi arkılık mundak dedi: —

**11** Yəhūdaning padixahı Manassəh bu yirginqlik ixlarnı қilip, hətta uningdin ilgiri ətkən Amoriylar қiloqan barlik rəzilliktin ziyan də rəzillik қilip, uning butliri bilən Yəhūdanimu gunahka azdurqını üçün ■ **12** Israilning Hudasi Pərwərdigar mundak dəydu: —

«Mana, Yerusalem bilən Yəhūdaning üstigə xundak balayı'apət kəltürimənki, kimki uni anglisila կulaklıri zingildap ketidu. **13** Mən Samariyəni əlqigən tana wə Aħabning jəmətini təkxürgən tik əlqigüq yip bilən Yerusalemni təkxürtimən; kixi қaqını qaykap sürtkəndin keyin düm kəmtürüp қoyoqandək, Yerusalemni qaykap ərüymən. □ **14** Mən mirasimning қaloqanlıridinmu waz keqip, düxmənlirining қolioqa tapxurimən; ularni

■ **21:11** Yer. 15:4 □ **21:13** «**Samariyəni əlqigən tana**»

— xübhisizki, Hudanıng Samariyəning üstigə qüxürgən jaza həkümini kərsitudu; «Aħabning jəmətini təkxürgən tik əlqigüq yip» — Hudanıng Aħabning jəmətingin üstigə qüxürgən jaza həkümini kərsitudu. «Am.» 7:7-8ni kərung. «**kixi қaqını qaykap sürtkəndin keyin düm kəmtürüp қoyoqandək, Yerusalemni qaykap ərüymən**» — bu söz, bəlkim, Hudanıng Yerusalemdin barlik ahalisini yiraq қilip, uni astin-üstin kiliwetidioqanlığını kərsitudu. 14-ayətni kərung.

həmmə düxmənlirigə bulang-talang obyekti wə olja kılıp berimən; □ 15 Qünki ular Mening nəzirimdə rəzil bolqanni kılıp, ularning ata-bowiliri Misirdin qıqqañ kündin tartip bügüngiqə qəzipimni қozqap kəldi».

16 Manassəh əmdi pütkül Yerusalemni bir qetidin yənə bir qetigiqə կաноңa toldurup, kəp nahək կաñ tekküzdi wə ohxaxla əzi kiliwatkan gunaḥi bilən Yəhūdalarnı azdurup, ularning Pərwərdigarning nəziridiki rəzillikni կilixiñə səwəb boldi.

17 Manassəhning baxka ixliri həm kılqanlırinin həmmisi, jümlidin u sadır kılqan gunaḥ «Yəhūda padixahlırinin tarix-təzkiriləri» degən kitabta pütülgən əməsmidi?

18 Manassəh ata-bowilirinining arisida uhlidi wə əz əyining beqida, yəni Uzzahning beqida dəpnə kılındı. Andin oqlı Amon uning ornida padixah boldi. ■

### *Amonning Yəhudanıng üstidiki səltənəti 2Tar. 33:21-25*

19 Amon padixah bolqanda yigirmə ikki yaxta bolup, Yerusalemdə ikki yil səltənət kıldı. Uning anisining ismi Məxulləmət idi; u Yotbahlıq Həruzning kizi idi. 20 Amon atisi Manassəh kılqandək Pərwərdigarning nəziridə rəzil bolqanni kılatti. 21 U atisi mangovan barlıq yollarda mangatti; u atisi küllükida bolqan butlarning küllükida bolup, ularoña səjdə kılıp,

□ 21:14 «mirasim» — Israildiki on ikki kəbilə; «mirasimning kılqanlırı» — Israildin yalquz kılqan kəbilə, yəni Yəhudani kərsitudu. ■ 21:18 2Tar. 33:20

**22** Pərwərdigarning yolida yürməy, əz atabowilirining Hudasi Pərwərdigarni tərk қildi.

**23** Əmdi Amonning hizmətkarliri padixahنى қəstləp, uni əz ordisida əltürdi. **24** Lekin yurt həlkى Amon padixahنى қəstligənlərning həmmisini əltürdi; andin yurt həlkى uning ornida oqlı Yosiyani padixah қildi.

**25** Amonning baxka ixliri həm kılqanlırinining həmmisi «Yəhūda padixahlırinining tarikh-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

**26** U Uzzahning beqida əz kəbrisidə dəpnə kilindi. Andin oqlı Yosiya uning ornida padixah boldi. ■

## 22

*Yosiyaning Yəhūdaning üstidiki səltənəti  
2Tar. 34:1-28*

**1** Yosiya padixah bolqanda səkkiz yaxta bolup, Yerusalemda ottuz bir yıl səltənət қildi. Uning anisining ismi Yədidad idi; u Bozkatlıq Adayanıng kizi idi. ■ **2** Yosiya Pərwərdigarning nəziridə durus bolqanni kılıp, hər ixta atisi Dawutning barlıq yolida yürüp, nə ongola nə soloqa qətnəp kətmidi.

**3** Padixah Yosiya səltənitining on səkkizinci yılıda, padixah Məxullamning nəwrisi, Azaliyaning oqlı katip Xafanni Pərwərdigarning əyigə əwətip: **4** «Bax kahin Hılkianing ķexiqə qıkip xuni buyruqinki, u Pərwərdigarning əyigə elip kelingən, dərwaziwənlər həlkətin

yioqkan pulni sanisun. <sup>5-6</sup> Andin ular Pərwərdigarning əyini ongxaydiqan ixlarni nazarət kılqarıqı ixqilaroqa tapxurup bərsun. Bular həm Pərwərdigarning əyidiki buzulqan yərlərni ongxaxka əydə ixligüqilərgə, yəni yaqlaqqilar, tamqilar wə taxtiraxlar ola bərsun. Ular muxu pul bilən əyni ongxaxka lazim bolovan yaqlaq bilən oyulqan taxlarni setiwsunsun, degin» — dedi.

<sup>7</sup> Lekin ularning əolioqa tapxurulovan pulning hesabi kılınmadi. Qünki ular insap bilən ix kılatti.

<sup>8</sup> Bax kahin Hılkıya katip Xafanoqa: — Mən Pərwərdigarning əyidə bir Təwrat kitabını taptim, dedi. Xuni eytip Hılkıya kitabni Xafanoqa bərdi. U uni okudi. <sup>9</sup> Andin keyin katip Xafan padixahning əkəlioqa berip padixahka həwər berip: — Hizmətkarları ibadəthanidiki pulni yioqip Pərwərdigarning əyini ongxaydiqan ix bexilirining əolioqa tapxurup bərdi, dedi. <sup>10</sup> Andin katip Xafan padixahka: Hılkıya manga bir kitabni bərdi, dedi. Andin Xafan padixahka uni okup bərdi. <sup>11</sup> Wə xundak boldiki, padixah Təwrat kitabining səzlərini anglioqanda, əz kiyimlərini yirtti.□

<sup>12</sup> Padixah Hılkıya kahin bilən Xafanning oqlı Ahıksamqa, Mikayaning oqlı Akbor bilən Xafan

---

□ **22:11 «padixah Təwrat kitabning səzlərini anglioqanda...»** — tepiwelinoqan kitab Təwratning əksisi kismi boluxi kerək? Padixahning inkası, yəni keyinkı hərikətlirigə, bolupmu «yukıri jaylar»ni yokitixioqa կarioqanda, «tepiwelinoqan kitab» qoşum bu ixni təkitləydiqan «Kanun xərhi»ni əz iqigə aloqan.

katipka wə padixahning hizmətkari Asayaq'a buyrup: — <sup>13</sup> Berip mən üçün wə həlk üçün, yəni pütkül Yəhūdadikilər üçün bu təpiloğan kitabning səzləri toqrisida Pərwərdigardin yol soranglar. Qünki ata-bowilirimiz bu kitabning səzlirigə, uningdiki bizlərgə pütülgənlirigə əməl kılıxka կulaқ salmışanlığı tüpəylidin Pərwərdigarning bizgə կozələşən օəzipi intayın dəhətlik, dedi.

<sup>14</sup> Xuning bilən Hılkıya kahin, Aḥikam, Akbor, Xafan wə Asayalar Harhasning nəwrisi, Tik-wahning oqlı kiyim-keqək begi Xallumning ayal ayal pəyəqəmbər Huldahning kəxişa berip, uning bilən səzləxti. U Yerusalem xəhirinining ikkinçi məhəllisidə olturatti.

<sup>15</sup> U ularoqa mundak dedi: — Israilning Hudasi Pərwərdigar mundak dəydu: — «Silərni əwətkən kixigə mundak dənglər: —

<sup>16</sup> Pərwərdigar mundak dəydu: — Mana Mən Yəhūdaning padixahi okşoqan kitabning həmmə səzlərini əməlgə axurup, bu jayqa wə bu yerdə turoquqlarоqa balayı'apət qüxürimən. <sup>17</sup> Qünki ular Meni taxlap, baxka ilahılarоqa huxbuy yekip, kollirining həmmə ixliri bilən Mening aqqikimni kəltürdi. Uning üçün Mening kəhrim bu yergə կarap yandi həm əqürülməydi.

<sup>18</sup> Lekin silərni Pərwərdigardin yol sorioqlı əwətkən Yəhūdaning padixahıqa bolsa xundak dənglər: Sən anglioqlan səzlər toqrisida Israilning Hudasi Pərwərdigar xundak dəydu: — <sup>19</sup> Qünki kənglüng yumxaq bolup, muxu jay wə uningda turoquqlarning wəyrənə wə lənətkə aylandurulidioşanlığı toqrisida ularni

əyibləp eytən səzlirimni angloqiningda, Pərwərdigarning aldida əzüngni təwən kılıp, kiyimliringni yırtıp, Mening aldimda yioqlıqining üçün, Mənmu duayingni anglidim, dəydu Pərwərdigar. <sup>20</sup> Buning üçün seni atabowiliring bilən yioqlıxka, eż ķəbrənggə aman-hatırjəmlik iqidə berixkə nesip kılımən; sening kezliring Mən bu jay üstigə qüxüridiqan barlık küləpətlərni kərməydu».

Ular yenip berip, bu həwərni padixahka yətküzdi.

## 23

*Yosiya padixah islahat ķılıdu*  
2Tar. 34:29-30; 35:1-27

<sup>1</sup> Padixah adəmlərni əwətip, Yəhuda bilən Yerusalemning həmmə akşakallırını eż ķexiqə qakırtıp kəldi. ■ <sup>2</sup> Padixah Pərwərdigarning əyigə qıktı; barlik Yəhudadiki ər kixilər wə Yerusalemdə turuwatlıqların həmmisi, kahinlər bilən pəyələmbərlər, yəni barlik həlk, əng kiqikidin tartıp qongiolıqə həmmisi uning bilən billə qıktı. Andin u Pərwərdigarning əyidə tepiləqan əhdə kitabining həmmə səzlirini ularqa okup bərdi. □

<sup>3</sup> Padixah tüwrükning yenida turup Pərwərdigarning aldida: — Pərwərdigar ola əgixip pütün ķəlbim wə pütkül jenim bilən

■ **23:1** 2Tar. 34:29 □ **23:2 «Həmmə səzlirini ularqa okup bərdi»** — iibraniy tilida: «həmmə səzlirini ularning կուլակլırıqə okup bərdi».

Uning əmrlirini, həküm-guwaḥılıkları wə bəlgilimilirini tutup, uxbu kitabta pütülgən əhdigə əməl kılımən dəp əhdigə əzini baqlıdı. Xuning bilən həlkning həmmisimu əhdə aldida turup uningə əzini baqlıdı. □

<sup>4</sup> Andin keyin padixah bax kahin Hılkıya bilən orun basar kahinlaraqə wə həm dərwaziwənlərgə: — Baaloqa, Axərah butiqa wə asmanning barlıq қoxuniqa atap yasalıyan barlıq əswab-üşkünilərni Pərwərdigarning əyidin qikiriwetinglar, dəp əmr қildi; u bularnı Yerusalemning sirtida, Kidron etizlikida kəydürdi wə küllirini Bəyt-Əlgə elip bardi. <sup>5</sup> U Yəhuda padixahlırinining Yəhuda xəhərliridiki «yukiri jaylar»da həmdə Yerusalemning ətraplıridiki «yukiri jaylar»da huxbuy yanduruxka tikligən but kahinlirini, xuningdək Baaloqa, կuyaxka, ayoqa, yultuz türkümlirigə həmdə asmanning barlıq қoxuniqa huxbuy yakkuqıllarnı ixtin həydiwətti. □ <sup>6</sup> U Pərwərdigarning əyidin Axərah butni elip qikip Yerusalemning sirtiqa elip berip, Kidron jılıqisıqa apırıp xu yərdə kəydürüp kukum-talkan kılıp ezip, topisini addiy pukralarning kəbriliri üstigə qeqiwətti. <sup>7</sup> Andin u Pərwərdigarning əyigə jaylaxkan bəqqiwazlarning turalqulirini qekip oqlattı; bu əylərdə yənə ayallar Axərah butka qedir tokuytti.

---

□ **23:3 «tüwrükning yenida»** — yaki «pəxtak üstidə». **«kitabta pütülgən əhdigə...»** — ibraniy tilida «kitabta pütülgən əhdə sözlerigə...». □ **23:5 «...ixtin həydiwətti»** — yaki «... һalak қıldı».

8 U Yəhuda xəhərliridin barlik kahinlarni qakırtip, əzigə yiqdi. Andin u Gəbadin tartip Bəər-Xebaçıqə kahinlar huxbu yaqıdioqan «yükiri jaylar»ni buzup bulqiwətti; u «dərwazılardiki yükiri jaylar»ni qekip buzdi; bular «Xəhər baxlıki Yəxuaning կuwikı»ning yenida, yəni xəhər կuwikioqa kirix yolining sol təripidə idi □<sup>9</sup> (əmdi «yükiri jaylar»diki kahinlarning Yerusalemda Pərwərdigarning kurbangaçıqa qıqxı qəkləngənidi; lekin ular dawamlik əz əkerindaxliri bilən birgə pitir nanlardın yeyixigə tuyəssər idi).

10 Yosiya həqkim əz oqlı yaki կızını Moləkkə atap ottin ətküzmisun dəp, Hinnomning oqlining jiloqisidiki Tofətnimu buzup bulqiwətti. □ 11 Pərwərdigarning əyigə kiridiqan yolning eçizida Yəhuda padixahlıri կuyaxka təkdir kılıp koyqan atlarni xu yərdin yətkəp, «կuyax հarwiliri»ni otta kəydürdi (ular *ibadəthanining* հoyliliriqa jay laxşan, Natan-Mələk degən aqlwatning əyining yenida

---

□ **23:8 «Gebadin Bəər-Xebaçıqə»** — «Geba» Yəhudanıng ximaliy qetidə, «Bəər-Xeba» uning jənubiy qetidə idi. **«U ... barlik kahinlarni qakırtip, ... andin u ... kahinlar huxbu yaqıdioqan «yükiri jaylar»ni buzup bulqiwətti»** — Yosiya muxu yərlərni bulqax bilən butpərəslərning keyin u yərni «bulqanoqan, haram» dəp əkarap, kaytidin xundak yolda ixlitixini mumkin əməs kılıx üçün idi. **«dərwazılardiki yükiri jaylar»** — yaki «tawapgaħlarni». □ **23:10 «əz oqlı yaki կızını... ottin ətküzük»** — insaniy kurbanlıqlarnı kərsitixi mumkin. **«Hinnomning oqlining jiloqisi»** — bu yər yənə «Hinnomning jiloqisi», yəni «Ge-Hinnom» dəp atılıtti (ərəbqə «jəhənnəm»).

turatti). □ 12 Padixah yənə Yəhuda padixahlıri Ahazning balihanisining əgzisidə salduroqan kurbangahlarnı wə Manassəh Pərwərdigarning əyining ikki höylisiqə yasatkan kurbangahlarnı qekip kukum-talkan kiliwətti; u ularning topisini u yərdin elip, Kidron jiləsiqə qeqiwətti. 13 Israilning padixahı Sulayman Yerusalemning məxrik təripigə wə «Halak teozi»ning jənubioqa Zidoniylarning yirginqlik buti Axtarot, Moabiyarning yirginqlik buti Kemox wə Ammonlarning yirginqlik buti Milkomoqa atap yasatkan «yukiri jaylar»nimu padixah buzup bulqiwətti. □ 14 U but tüwrüklərni parqılap, Axərah butlirini kesip yıkıtip, ular turoqan yərlərni adəm səngəkləri bilən toldurdi. ■

15 U yənə Israilni gunahka putlaxturoqan, Nibatning oqlı Yəroboam Bəyt-Əldə salduroqan kurbangah bilən «yukiri jay»ni, ularnı buzup qaktı, andın keyin «yukiri jay»ni kəydürüp kukum-talkan kiliwətti, Axərah

---

□ 23:11 «**күякча тәкдім килиц қоюлан аттар**» — bu atlar tirik atlar yaki at həykili boluxi mumkin idi. «**Natan-Mələk degən aqwatning əyi**» — bəlkim mukəddəs ibadəthanining birər höylisida boluxi mumkin idi. □ 23:13 «**Halak teozi**» — muxu yerdə «Zəytun teozi»ni kərsitidu. Butpərəsliktin bulqınip kətkini tüpəylidin uningoqa xundak həjwiy, kinayilik isim köyulən. □ 23:14 «**U but tüwrüklərni parqılap,... ular turoqan yərlərni adəm səngəkləri bilən toldurdi**» — Yosyaning muxu yərlərni «adəmlərning səngəkliri» bilən tolduruxi butpərəslerning keyin u yərlərni «bulqanqan, haram» dəp kərap, käytidin xundak yolda ularnı ixitixini mumkin əməs kılıx üçün idi. ■ 23:14 Mis. 23:24; 34:13; Qəl. 33:52; Kan. 7:5, 25; 12:3

butinimu kəydürüwətti. ■ 16 Yosiya burulup karap, taqdiki қəbrilərni kərüp, adəm əwətip қəbrilərdiki səngəklərni kolap qıkırıp, қurbangah üstidə kəydürdi, xu yol bilən uni bulqiwətti. Bu ixlər Pərwərdigarning kalamini yətküzüp, dəl ularni aldin'ala bexarət kılıp jakarlıqan Hudanıng adimining səzining əməlgə axuruluxi idi. □ ■ 17 Andin Yosiya: Kəz aldimdiki bu қəbrə texi kimning? — dəp soridi. Xəhərdikilər uningoşa: Bu Yəhudadin kəlgən, silining Bəyt-Əldiki қurbangahını buzoqan muxu ixlərini bexarət kılıqan Hudanıng adimining қəbrisi ikən, dedi.

18 Yosiya: — Uni կoyunqlar, həqkim uning səngəklirini midirlatmisun, dəp buyrudi. Xuning bilən ular uning səngəkliri bilən Samariyədin kəlgən pəyoqəmbərning səngəklirigə həqkimni təgküzmidi.

19 Andin Yosiya Israilning padixahlıri Pərwərdigarning oqəzipini қozqoqıqan, Samariyəning xəhərliridə yasatkan «yükiri jaylar»diki barlık eylərni qaktı; u ularni Bəyt-Əldə kılıqandək kılıp, yokattı. ■ 20 U u yərlərdiki «yükiri jaylar»qa has bolqan həmmə kahinlarnı қurbangahning üstidə əltürüp, kurbanlıq kıldı, andin ularning üstigə adəm səngəklirini

---

■ 23:15 1Pad. 12:32, 33 □ 23:16 «Yosiya ... taqdiki қəbrilərni kərüp, adəm əwətip қəbrilərdiki səngəklərni kolap qıkırıp, қurbangah üstidə kəydürdi» — yukirikı izahatni kərung. «Pərwərdigarning kalamini yətküzüp, dəl ularni aldin'ala bexarət kılıp jakarlıqan Hudanıng adimining səzi» — «1Pad.» 13:30-32ni kərung. ■ 23:16 1Pad. 13:2 ■ 23:19 2Tar. 34:6

kəydürdi; u ahirda Yerusaleməqə yenip bardi.

*Yosiya padixah «ətüp ketix həyti»ni ətküzidü  
2Tar. 35:1-19*

**21** Padixah barlıq həlkə qüfürüp:  
— Bu əhdə kitabida pütülgəndək,  
Hudayinglar Pərwərdigarə «ətüp ketix  
həyti»ni ətküzüngər, dəp buyrudi. ■

**22** «Batur həkimlər» Israilning üstidin  
həküm sürgən künlərdin tartip, nə Israil  
padixahlırinin wakitlirida nə Yəhuda  
padixahlırinin wakitlirida undak bir «ətüp  
ketix həyti» ətküzülüp bağmioqanıdı; **23** Yosiya  
padixahning səltənitining on səkkizinci yılıda,  
Pərwərdigarə atap bu «ətüp ketix həyti»  
Yerusalemdə ətküzüldi.

**24** Xuningdək Yosiya Yəhuda yurtida wə  
Yerusalemdə pəyda bolqan jinkəxlər wə  
palqılarnı, tərafim məbudliri, hərkəndək butlar  
wə barlıq baxka lənətlik nərsilərni zemindin  
yokətti. Uning xundak kılıxining məksiti,  
Hilkiya kahin Pərwərdigarning əyidin tapşan  
kitabta hatirləngən Təwrattiki səzlərgə əməl  
kılıxtın ibarət idi. □ ■

**25** Uningdək Musaqa qüfürülgən əkanunqə  
intilip pütün kəlbi, pütün jeni wə pütün küqi  
bilən Pərwərdigarə կaytip, əzini beqixliqan  
bir padixah uningdin ilgiri bolmioqanıdı  
wə uningdin keyinmu uningqə ohxax birsi

---

■ **23:21** Mis. 12:3; Kan. 16:2; 2Tar. 35:1      □ **23:24**  
**«tərafim məbudliri»** — kiqik, elip yürgüdək «kolaylıq butlar»  
idi. ■ **23:24** Law. 19:31; 20:27; Kan. 18:11; Yəx. 8:19

bolup baқmidi. □ 26 Lekin Pərwərdigarning aqqiği Manassəhning Өзini rənjitkən barlıq rəzillilikliri tüpəylidin Yəhūdaqa tutaxķandın keyin, Өzining xiddətlik oғəzipidin yanmidi.

27 Pərwərdigar: — Israilni taxlıqandək Yəhūdanimu Өз kəzümdin neri қilimən wə Өzüm tallıqan bu xəhər Yerusalemni wə Mən: — «Mening namim xu yərdə bolidu» degən xu ibadəthanini tərk қilimən, dedi. □ ■

28 Yosiyaning baxka əməlliri həm қılqanlırinining həmmisi «Yəhūda padixahlırinining tariftəzkiriliri» degən kitabta pütulgən əməsmidi?

29 Uning künliridə Misirning padixahı Pirəwn-Nəko Asuriyəning padixahıqa hüjum қiloqili Əfrat dəryasiqa bardı. U qəolda Yosiya padixah Pirəwn bilən sokuxuxka qıktı; lekin Pirəwn uni kərüp Məgiddoda uni əltürdi.

30 Hizmətkarlıri uning əlükini jəng hərwisiqa selip Məgiddodin Yerusalemıqa elip kelip, uni əz қəbrisidə dəpnə kıldı. Yurt həlkə Yosiyaning oqlı Yəhəoahəzni məsih қılıp, atisining ornida padixah kıldı. ■

### *Yəhəoahəzning Yəhūdanıng üstidiki səltənəti 2Tar. 36:1-4*

---

□ 23:25 «uningdək ... қanunəqa intilip pütün կəlbı, pütün jeni wə pütün küqi bilən Pərwərdigarəqa kaytip, өzinə beqixlioqan bir padixah ... bolup baқmidi» — bu səzlər uning Pərwərdigarəqa kaytip қattık towa қılıxi wə həlkəaniylikə bolğan intilixliri jəhəttə eytildi. □ 23:27 «xu ibadəthanini...» — ibraniy tilida «xu əyni...». ■ 23:27 2Pad. 17:18, 20; 24:3 ■ 23:30 2Tar. 36:1

**31** Yəhoahaz padixah bolqanda yigirmə üq yaxta bolup, üq ay Yerusalemda səltənət kıldı. Uning anisining ismi Həmatal idi; u Libnahlıq Yərəmiyaning kizi idi. **32** Yəhoahaz bowiliri barlık kılqanlıridək, Pərwərdigarning nəziridə rəzil bolqanni kıldı.

**33** Əmdi Pirəwn-Nəko uning Yerusalemda səltənət kılmaslıkı üçün, uni Hamat yurtidiki Riblahda solap koydi wə Yəhuda zeminiqa yüz talant kümüx bilən bir talant altun selik qüxürdi. □ **34** Andin Pirəwn-Nəko Yosiyaning oqlı Eliakimni atisining ornida padixah kılıp, ismini Yəhoakimoqa əzgərtti. Ü Yəhoahazni əzi bilən Misiroqa elip kətti; Yəhoahaz Misiroqa kəlip xu yerdə eldi. □ ■

**35** Yəhoakim kümüx bilən altunni Pirəwnəgə bərdi; lekin Pirəwnning xu buyruğunu ijra kılıp pulni tapxurux üçün yurtka hərbir adəmning qamioqa əkarap baj-alwan koyqanidi; altun wə kümüxnı u yurtnıng həlkidin, hərbirigə salqan əlqəm boyiqə Pirəwn-Nəkoşa berixkə yioğkanidi. ■

**36** Yəhoakim padixah bolqanda yigirmə bəx yaxta bolup, on bir yıl Yerusalemda səltənət kıldı. Uning anisining ismi Zibidah idi; u Rumahlıq Pədayanıng kizi idi. **37** Yəhoakim

---

□ **23:33** «yüz talant kümüx» — bir talant bəlkim 30.6 kilogram idi. □ **23:34** «Eliakim» — bu isimning mənisi «Huda (Əlohim) turoquzidu»; «Yəhoakim» degənninq mənisi «Pərwərdigar (Yaḥwəh) turoquzidu». Pirəwnning undak kilixtiki məksiti bəlkim birhil həjwiy-kinayilik kılıx yaki Hudaqa bolqan kupurluk bolsa kerək. ■ **23:34** Mat. 1:11 ■ **23:35** 2Tar. 36:5-8

bowiliri barlik kīloqanliridək Pərwərdigarning nəziridə rəzil bolqanni kılatti.

## 24

### *Yəhoakim Yəħuda üstigə səltənət kılıdu*

**1** Uning künlidə Babilning padixaħi Neboķadnəsar *Yəħuda* qədər hujum kīlixka qikti; Yəhoakim uningoqa üq yiloqiqə bekindi boldi, andin uningdin tenip uning həkümranlıqıqa karxi qikti. ■ **2** Xu waktılarda Pərwərdigar uningoqa hujum kīlixka Kaldiyılər bulangqılar xaykisi, Suriylər bulangqılar xaykisi, Moabiylar bulangqılar xaykisi, wə Ammoniylar bulangqılar xaykilirini կօզօդի; u ularni Yəħudani ħalak kīlix üqün կօզօդի. Bu ixlar Pərwərdigar Θoz külliri bolqan pəyəqəmbərlər arkılık agah kīloqan səz-kalamining əməlgə axuruluxi idi.

■ **3** Dərwəkə Pərwərdigarning eytkinidək, Manassəhning gunahları tüpəylidin Yəħudani Θoz kəzliridin neri kīlix üqün, bu ixlar ularning bexioqa qüxti. **4** Qunki *Manassəh* nahək կան təküp, Yerusalemni nahək կանlar bilən tolduroqını tüpəylidin, Pərwərdigar *Yəħudalarni* əpu kīlixka kəngli unimaytti.

**5** Yəhoakimning baxka ixliri həm kīloqanlirining həmmisi «Yəħuda padixaħlirining tarif-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

**6** Yəhoakim ata-bowilirining arisida uhildi; oqlı Yəhoakin uning ornida padixaħ boldi.

**7** Misirning padixahı bolsa өз yurtidin ikkinqi qılımdi. Qünki Babilning padixahı «Misir ekini»din tartip Əfrat dəryasinoğaqə bolqan Misir padixahıqla tewə zeminni tartiwaloqanidi. □

### *Yəhəoakin səltənət kılıdu*

*2Tar. 36:9-10*

**8** Yəhəoakin padixahı bolqanda on səkkiz yaxta bolup, üç ay Yerusalemdə səltənət kıldı. Uning anisining ismi Nəhuxta idi; u Yerusalemlik Əlnatanning kizi idi. **9** Yəhəoakin atisining barlıq kılqanlıridək Pərwərdigarning nəziridə rəzil bolqanni kıldı.

**10** Babilning padixahı Nebokadnəsarning sərdarları Yerusalemoğa jəng kılıqlı qıkıp, xəhərni kamal kıldı. □ ■ **11** Uning sərdarları xəhərni kamal kılıp turqanda Nebokadnəsar əzimu xəhərning sırtıqa qıktı.

**12** Andin Yəhudanıng padixahı Yəhəoakin bilən anisi, barlıq hizmətkarlari, əməldarlari wə aqwatlari Babil padixahının aldioqa qıkıp uningoşa tən bərdi. Xundak kılıp Babilning padixahı өз səltənitining səkkizinci yılıda uni əsir kılıp tutti. □ **13** Nebokadnəsar Pərwərdigarning əyidiki barlıq həzinilər bilən padixahının ordisidiki həzinilərni elip kətti; Pərwərdigar agah bərginidək, u Israilning padixahı Sulayman Pərwərdigarning

---

□ **24:7 «Misir ekini»** — Nil dəryası əməs, bəlki Sinay qəlining xərk təripidiki kiçik dəryadur. □ **24:10 «sərdarları»** — İbraniy tilida «hizmətkarlari». ■ **24:10** Dan. 1:1 □ **24:12 «aqwatları»** — yaki «ordidiki oqojidarları».

ibadəthanisi üçün yasatkan həmmə altun қаqa-əswablarnı kesip səkti. ■ <sup>14</sup> Yerusalemning barlıq ahalisini, jümlidin həmmə əməldarlar, həmmə batur palwanlar, jəmiy bolup on ming əsirni wə barlıq hünərwənlər wə təmürqilərnimü elip kətti; yurttiki həlkətin əng namratlardın baxka həqkim қalmidi. <sup>15</sup> U Yəhoakinni Babilə elip kətti wə xuningdək padixahning anisini, padixahning ayallırını, uning aqwatlırı wə yurttiki mətiwərlərni əsir қılıp Yerusalemdin Babilə elip bardı. ■ <sup>16</sup> U batur-palwanlarning həmmisini (yəttə ming idi), hünərwən wə təmürqilərni (jəmiy bir ming idi) — bularning həmmisi jənggiwar adəmlər bolup, Babilning padixahı ularnı əsir қılıp, Babilə elip kətti. ■

<sup>17</sup> Andin Babilning padixahı Yəhoakinning taoqısı Mattaniyani uning ornida padixah қılıp, uning ismini Zədəkiyaqa əzgərtti. ■

*Zədəkiya Yəhūda üstidə səltənət ķildi  
2Tar. 36:11-21; Yər. 52:1-30*

<sup>18</sup> Zədəkiya padixah bolqanda yigirmə bir yaxta bolup, on bir yıl Yerusalemdə səltənət ķildi. Uning anisi Libnahlıq Yərəmiyanıñ kizi bolup, ismi Həmutal idi. <sup>19</sup> Zədəkiya Yəhoakimning barlıq ķılqınidək, Pərwərdigarning nəziridə rəzil bolqanni ķıltı. <sup>20</sup> Pərwərdigarning Yerusalemoğla həm Yəhūdaqa қaratkan əqəzipi tüpəylidin, Pərwərdigar ularnı Əz huzuridin

---

■ **24:13** 2Tar. 20:17; Yəx. 39:6   ■ **24:15** 2Tar. 36:10; Əst. 2:6  
 ■ **24:16** Yər. 52:28   ■ **24:17** Yər. 37:1; 52:1

həydiwətküqə bolqan arılıkta, tewəndiki ixlar yüz bərdi: — awwal, Zədəkiya Babil padixaħiqa isyan kətürdi.

## 25

### *Neboķədnəsar Yerusalem xəhīrigə bəsüp kirip, uni ixojal kılıdu*

<sup>1</sup> Andin xundak boldiki, uning səltənitining tokkuzinqi yili, oninqi ayning oninqi künidə Babil padixaħi Neboķədnəsar pütkül қoxuniqa yetəkqilik kılıp Yerusalemoqa hujum kılıxka kəldi; həmdə uni қorxiwelip bargah қurup, uning ətrapida қaxa-potəylərni қuruxti. □ ■

<sup>2</sup> Xuning bilən xəhər Zədəkiyaning on birinqi yilioğıqə muħasiridə turdi. <sup>3</sup> Xu yili tətinqi ayning tokkuzinqi künü xəhərdə eçir kəhətqilik həmmmini başkan wə zemindikilər üqünmu həq ax-ozuk қalmıqanidi. □ ■ <sup>4</sup> Xəhər sepili bəsüldi; barlıq jənggiwar ləxkərlər қaqmakçı bolup, tün keqidə bədər tikiwetixti. Ular padixaħning baqıqisioqa yekin «ikki sepil» arılıkiddiki dərwazidin ketixti (kaldiylər bolsa xəhərning həryenida turatti). Ular *Iordan*

□ **25:1** «*Neboķədnəsarning* səltənitining tokkuzinqi yili, oninqi ayning oninqi künü» — miladiyədin ilgiri 588-yili, 15-Yanvar idı. ■ **25:1** 2Tar. 36:17 Yər. 32:2; 39:1; 52:4

□ **25:3** «*zemindikilər üqünmu həq ax-ozuk қalmıqanidi*» — baxka birhil tərjimisi «ətrapidiki zemindikilər üqünmu həq ax-ozuk қalmıqanidi». Bu tərjimə toqra bolsa, «ətrapidiki zemindikilər» xəhər ətrapidiki zemindin keqip panaħ izdəp xəhərgə kırğənlərni kərsitudu. ■ **25:3** Yər. 52:6

*jiloqisidiki* «Arabaḥ tüzləngliki»ni boylap қeqixti.<sup>5</sup> Lekin kaldiylerning қoxuni padixahni қoqlap Yeriho tüzlənglikidə Zədəkiyaqa yetixti; uning pütün қoxuni uningdin tarkilip kətkənidi.<sup>6</sup> Wə ular padixahni tutup, Riblah xəhiringə, Babil padixahının aldiqa apardi; ular xu yərdə uning üstigə həküm qıqardi.<sup>7</sup> *Babil padixahı* Zədəkiyaning oqullirini uning kəz aldida kətl қildi; andin Zədəkiyaning kezlirini oyuwətti; u uni mis kixənlər bilən baqlap, Babilə elip bardı.

### *Muğəddəs ibadəthanining harab ķilinixi*

<sup>8</sup> Wə bəxinqi ayning yəttinqi kündə (bu Babil padixahı Nebokədnəsarning on tokkuzinqi yili idi) Babil padixahının hizmətkarı, pasiban begi Nebozar-Adan Yerusalemoqa yetip kəldi. □ <sup>9</sup> U Pərwərdigarning əyini, padixahning ordisini wə xəhərdiki barlıq əylərni kəydüriwətti; barlıq bəhəywət imarətlərgə u ot қoyup kəydüriwətti.<sup>10</sup> <sup>10</sup> Wə pasiban begi yetəkqilikidiki kaldiylerning pütkül қoxuni Yerusalemning ətrapidiki pütkül sepilini ərübətti.

<sup>11</sup> Pasiban begi Nebozar-Adan xəhərdə қaloqan baxqa kixilərni, Babil padixahı tərəpkə կeqip təslim bolоqanlarni wə қaloqan hünərwənlərni əsir əlip ularni elip kətti. □ <sup>12</sup> Lekin pasiban begi zemindiki əng namratlarning bir ķismini

□ 25:8 «bəxinqi ayning yəttinqi künü... **Babil padixahı Nebokədnəsarning on tokkuzinqi yili...**» — miladiyədən ilgiri 586-yili, 14-Awoqust idi. «Yər.» 52:12nimu kərung.  
□ 25:11 «**қaloqan hünərwənlər**» — yaki «top-top adəmlər».

üzümzarlıqlarnı pərwix ķılıxka wə terikqılık ķılıxka қaldurdi.

13 Kaldiylər Pərwərdigarning əyidiki mistin yasaloqan ikki tüwrükni, das təgliklirini wə Pərwərdigarning əyidiki mistin yasaloqan «dengiz»ni qekip, barlıq mislirini Babiloqa elip kətti.

□ ■ 14 Ular yənə *ibadəttə ixlitilidioğan* idixlar, gürjək-bəlgürjəklər, lahxigirlar, piyalə-təhsilər həm mistin yasaloqan barlıq əswablarnı elip kətti; 15 huxbuydanlar wə ķaqılarnı bolsa, altundın yasaloqan bolsimu, kümüxtin yasaloqan bolsimu, ularning həmmisini pasiban begi elip kətti. □ 16 Wə Sulayman *padixaḥ* Pərwərdigarning əyi üqün mistin yasatkan ikki tüwrük wə «dengiz»ni, xundakla das təgliklirini elip kətti; bu mis saymanlarning eoqırılığını əlqəx mumkin əməs idi. 17 Birinci tüwrükning egizliki on səkkiz gəz, uning üstidiki tajı bolsa mis bolup, egizliki üç gəz idi; uning pütün aylanmisi tor xəklidə həm anar nushisida bezəlgənidid, həmmisi mistin idi; ikkinçi tüwrükmu uningoşa ohxax bolup, umu

---

□ 25:13 «**das təglikliri**» — bular bolsa «dengiz»din kiqik bolqan daslarnı ketüradioğan təgliklərni kərsitudu. Bu ayətlərdə tiloqa elinəqan jabduk-bisatlarnı kəprək qüxinix üçün «1Pad.» 7:8-51-ayətni kərüng. ■ 25:13 2Pad. 20:17; Yər. 20:5; 27:19

□ 25:15 «**huxbuydanlar wə ķaqılarnı bolsa, ... ularning həmmisini pasiban begi elip kətti**» — bu altun-kümüx wə mistin yasaloqan barlıq ķaqa-ķuqıllar wə barlıq əswablar Yərəmiya pəyoğəmbərning ilgiriki bir bexariti boyiqə, 54 yıldın keyin Pars imperatori Қorəxning pərmani bilən Yerusalem oqaya kateturuldu («Yər.» 27:21-22ni kərüng).

anar nushisida bezəlgənidi. □ ■

**18** Pasiban begi Nebuzar-Adan bolsa bax kahın Seraya, orunbasar kahın Zəfaniya wə ibadəthanidiki üq nəpər ixikbağarnimu əsirgə aldi. **19** U xəhərdin ləxkərlərni baxkuridiqan bir aqwat əməldarnı, xəhərdin tapkan orda məslihətqılıridin bəxini, yərlik həlkni ləxkərlikkə tizimliqnuqı, yəni կoxunning sərdarining katipini wə xəhərdin atmix nəpər yərlik kixini tutti. □ **20** Pasiban begi Nebuzar-Adan bularni Babil padixahının aldiqə, Riblahqa elip bardı. **21** Babil padixahı Hamat zeminidiki Riblahda bu kixilərni қiliqlap əltürüwətti.

Xu yol bilən Yəhuda əz zeminidin sürgün əlində.

### *Yəhuda Babiloja sürgün əlində*

**22** Yəhuda zeminida қaloqan kixilərni, yəni Babil padixahı Nebokadnəsar қalduroqan kixilərni bolsa, u ularni idarə kiliq üzqün, ularning üstigə Xafanning nəwrisi, Ahikamning oqlu Gədaliyani təyinlidi. ■ **23** Dalada қaloqan Yəhudanıng ləxkər baxlıkları həm ləxkərləri Babil padixahının Xafanning nəwrisi, Ahikamning oqlu Gədaliyani zemin üstigə həkümranlıq kiliqka bəlgiligənlikini anglap

---

□ **25:17 «gəz» yəki «jəynək»** — jəynəktin қolning uqioqlıqə bolovan arılıktur, təhminən 40-45 santimetр. **«egizliki üq gəz idi»** — «Yər.» 52:22də «bəx gəz» deyilidü. Səwəb, bəlkim üstidiki pərdazlirini əz iqigə alidü. ■ **25:17** 1Pad. 7:15; 2Tar. 3:15; Yər. 52:21 □ **25:19 «bir aqwat əməldar»** — yəki pəkət «bir əməldar». ■ **25:22** Yər. 40:5, 9

қалди; xuning bilən *bu ləxkər baxlıkları adəmliri bilən* Mizpah xəhirigə, Gədaliyaning yeniçə kəldi; baxlıklar bolsa Nətaniyaning oqlı Ixmail, Kareahning oqlı Yohanan, Nətofatlıq Tanhumətning oqlı Seraya wə Maakat jəmətidin birsining oqlı Jaazaniya idi. ■ <sup>24</sup> Gədaliya ular wə adəmlirigə: «Kaldıylərgə bekinqixtin korkımganglar; zemində olturaklixip Babil padixahıçə bekinqinglar, xundak kılısanglar silərgə yahxi bolidu» dəp kəsəm қildi. <sup>25</sup> Əmdi yəttinqi ayda xundak boldiki, xahzadə Əlixamaning nəwrisi, Nətaniyaning oqlı Ixmail on adəm elip kelip, Gədaliyanı həm Mizpahda uning yenida turoğan Yəhudiylar wə Kaldıylərni urup əltürdi. <sup>26</sup> Xuning bilən barlık həlk, kiçik bolsun, qong bolsun, wə ləxkər baxlıkları ornidin turup Misiroğla kirdi; qünki ular Kaldıylərdin korkətti.

### *Yəhəoakinning sürgün bolux jəryani*

*Yər. 52:31-34*

<sup>27</sup> Wə xundak boldiki, Yəhuda padixahı Yəhəoakin sürgün bolovan ottuz yəttinqi yılı on ikkinqi ayning yigirmə yəttinqi künü munu ix yüz bərdi; Əwil-Merodak Babilə padixah bolovan birinci yılı, Yəhuda padixahı Yəhəoakinning kəddini kətürüp, uni zindandin qılırdı; □ <sup>28</sup> U uningəqə mulayim səz əkilip, uning ornini ezi bilən birgə Babilə turoğan

■ <sup>25:23</sup> Yər. 40:7 □ <sup>25:27</sup> «**on ikkinqi ayning yigirmə yəttinqi künü**» — «Yər.» 52:31də «on ikki ayning yigirmə bəxinqi künü» deyilidu. Azad bolux jəryanida nəqqə kün ətsə kerək.

baxka padixahlarning ornidin yukiri kildi;  
29 Xuning bilen Yehoakin zindandiki kiyimlirini  
seliwetip, emrining qaloqan herbir kuni de  
herdaim padixah bilen billə hemdastihan  
boluxka tuyessər boldi. 30 Uning nesiwisi bolsa,  
*Babil* padixahining uningoja beqixlioqan daimlik  
iltipati idi; bu iltipat kündilik idi, yəni uningoja  
emrining herbir kuni tuyessər kilineqan.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 22 Feb 2024 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5